

TEST: 1719#01#Y15#01

Test	1719#01#Y15#01
Fənn	1719 - Beynəlxalq iqtisadi hüquq
Təsviri	[Təsviri]1719
Müəllif	Ağayeva S.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	19
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq hüquq ilə dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinə dair ənənəvi konsepsiya və nəzəriyyələrə hansılar daxildir 1.Dualist 2.Trialist 3.Anarxist 4.Monist 5.Monarxist (Çəki: 1)

- 1,2
 3,4
 1,4
 2,5;
 3,5

Sual: Aşağıdakılardan hansı müasir dövrdə əksər dövlətlərin qanunvericiliyində beynəlxalq xüsusi hüquqi tənzimləmənin modelini müəyyən edən kollizion formullara (prinsiplərə) daxil olan "məhkəmənin qanunu"formulunun ifadəsidir? (Çəki: 1)

- lex personalis;
 lex societatis;
 lex loci solutionis;
 lex flagi;

lex fori

Sual: Aşağıdakılardan hansı müasir dövrdə əksər dövlətlərin qanunvericiliyində beynəlxalq xüsusi hüquqi tənzimləmənin modelini müəyyən edən kollizion formullara (prinsiplərə) daxil olan "hüquqi şəxsin şəxsi qanunu" formulunun ifadəsidir? (Çəki: 1)

- lex personalis;
 - lex societatis
 - lex loci solutionis;
 - lex flagi;
 - lex fori.
-

Sual: «Kvazibeynəlxalq hüquq» konsepsiyasına əsasən transmilli korporasiyaların dövlətlə bağlı olduğu sazişə hansı status verilir? (Çəki: 1)

- Kvazibeynəlxalq müqavilə;
 - Kvazitransmilli saziş;
 - Kvazikorporativ müqavilə;
 - Kvazidövlət sazişi;
 - Kvazimilli saziş.
-

Sual: «Transmilli hüquq» a (F.Cessup,E.Langem) görə diaqonal kontraktlarda dövlət ticarət edən şəxs (de jure gestionis) qismində iştirak etdiyindən özünün nəyindən imtina etməlidir? (Çəki: 1)

- gəlirindən;
 - iştirakçı statusundan;
 - beynəlxalq hüquqi statusundan;
 - immunitetindən;
 - beynəlxalq iqtisadi hüquq subyektliliyindən
-

Sual: E.ə.III əsrdə hansı qədim dövlətin ərazisində «xalqlar hüququ» kimi bərqərar olan «jus gentium» və yaxud «beynəlxalq ticarət hüququ», beynəlxalq hüququn mahz beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi, yeni beynəlxalq iqtisadi hüququn kontekstində formalaşdığını sübut edir? (Çəki: 1)

- Qədim Yunanıstanda;
 - Qədim Babilistanda
 - Qədim Romada;
 - Qədim Misirdə;
 - Qədim Hindistanda.
-

Sual: Hetlərin hökmdarı 3 Hattuşil ilə Misir fironu 2 Ramzes arasında e.ə.1296-cı il müqaviləsi araşdırılarkən iqtisadi maraqların beynəlxalq münasibətlər üçün həlledici əhəmiyyəti nöqtəyindən aşağıdakı hansı prinsiplərə rast gəlinmişdir? 1. beynəlxalq əməkdaşlıq prinsipi; 2. pacta sunt servanda prinsipi; 3. tranzitin azadlığı prinsipi; 4. preferensiya prinsipi; 5. milli rejim prinsipi. (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4;
 - 4,5
 - heç biri
-

Sual: Pillenin fikirlərinə əsasən XIX əsrin sonlarında aşağıda göstərilənlərdən hansı bütövlükdə beynəlxalq hüququ yaradan yəqin fakt kimi qəbul edilirdi (Çəki: 1)

- beynəlxalq ticarət;
 - beynəlxalq iqtisadi hüquq;
 - beynəlxalq arbitraj;
 - beynəlxalq təşkilatlar;
 - beynəlxalq məhkəmə.
-

Sual: F.Cessup və E.Langene görə diaqonal kontraktlarda dövlət ticarət edən şəxs (de jure gestionis) qismində iştirak etdiyindən özünün immunitetindən imtina etməli olduğu konsepsiya necə adlanır (Çəki: 1)

- «Transmilli hüquq»
 - «Arximilli hüquq»
 - «Transbeynəlmiləl hüquq»
 - «Ultramilli hüquq»
 - Beynəlmiləl hüquq»
-

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsi olması Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 118
 - 128
 - 139
 - 148
 - 158
-

Sual: Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurması Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 6
 - 7
 - 8
 - 9
 - 10
-

Sual: Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələrin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 111
 - 121
 - 131
 - 141
 - 151
-

Sual: "Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquq haqqında" Haaqa Konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- 1966-cı il
- 1976-cı il
- 1986-cı il
- 1996-cı il

2006-cı il

Sual: “Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında” Vyana Konvensiyasına neçənci ildə imzalanmışdır?* (Çəki: 1)

- 1960-cı il
 - 1970-ci il
 - 1980-ci il
 - 1990-cı il
 - 2000-ci il
-

Sual: Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- 1969-cu il
 - 1979-cu il
 - 1989-cu il
 - 1999-cu il
 - 2000-ci il
-

Sual: BMT-nin İnsan hüquqlarının Ümumi Bəyannaməsi neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1938-ci ildə
 - 1948-ci ildə
 - 1958-ci ildə
 - 1968-ci ildə
 - 1978-ci ildə
-

Sual: Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- “iqtisadi inteqrasiya hüququ”;
 - “iqtisadi inkişaf hüququ”;
 - beynəlxalq investisiya hüququ
 - beynəlxalq iqtisadi qaydanın və beynəlxalq iqtisadi təhlükəsizliyin ümumi əsasları;
 - beynəlxalq mübahisələrin tənzimlənməsinin prosessual normaları
-

Sual: Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- beynəlxalq iqtisadi hüququn xüsusi (sahəvi) prinsipləri;
 - dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi vəziyyətləri;
 - beynəlxalq iqtisadi münasibətlərin “operatorları”nın beynəlxalq-hüquqi statusu;
 - dövlət mülkiyyəti rejimi və “bəşəriyyətin ümumi varidatı” rejimi də daxil olmaqla müxtəlif növ resursların beynəlxalq-hüquqi rejimi;
 - beynəlxalq iqtisadi yardım hüququ, bu hüquq əmtəə hesab edilməyən maddi və qeydi-maddi resursların hərəkətini tənzimləyən normalar məcmusudur.
-

Sual: Beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- beynəlxalq ticarət hüququ
 - beynəlxalq maliyyə hüququ
 - iqtisadi inteqrasiya hüququ
 - beynəlxalq miqrasiya hüququ
 - beynəlxalq iqtisadi yardım hüququ
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn ümumi hissəsinə aiddir? (Çəki: 1)

- dövlətlərin, beynəlxalq iqtisadi hüququn digər subyektlərinin hüquqi vəziyyətləri;
- iqtisadi integrasiya hüququ
- iqtisadi inkişaf hüququ
- beynəlxalq iqtisadi hüquqda dövlətlərin məsuliyyəti qaydaları və sanksiyaların tətbiqi;
- beynəlxalq iqtisadi yardım hüququ

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələri ilə ortaq institutlarına aşağıdakılardan hansılar aiddir? 1. müstəsna iqtisadi zonada və qitə şelfində iqtisadi fəaliyyətin rejimi (beynəlxalq dəniz hüququ); 2. beynəlxalq iqtisadi cinayətkarlıqla (məsələn, çirkli pulların yuyulmasına qarşı) mübarizə institutu (beynəlxalq cinayət hüququ); 3. təbii ehtiyatların istifadəsində ekoloji prinsiplər və standartlar (ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi) (Çəki: 1)

- 1,2
- 1,3
- 2,3;
- hamısı
- heç biri.

Sual: Orta əsrlər dövründə hansı prinsipin meydana gəlməsi səfirlik, konsulluq hüququ, dəniz hüququ beynəlxalq ticarət əlaqələrinin hər hansı məhdudiyət qoyulmadan sərbəst və davamlı həllinə xidmət etmək məqsədi daşıyırdı? (Çəki: 1)

- Qarşılıqlı mənfəət prinsipinin;
- İqtisadi əməkdaşlıq prinsipinin;
- Tranzitin azadlığı prinsipinin;
- Preferensiya prinsipinin;
- Dövlət suverenliyi prinsipinin.

Sual: K. Şmitxoff xarici iqtisadi fəaliyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimləmə mexanizmlərinin məcmusunu necə adlandırır? ? (Çəki: 1)

- Qeyri-milli hüquq;
- Dövlətdənkənar hüquq;
- Transmilli hüquq;
- Kontinental hüquq;
- Kvazimilli hüquq.

Sual: F. Fuşar xarici iqtisadi fəaliyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimləmə mexanizmlərinin məcmusunu necə adlandırır? 1. Anti-milli hüquq; 2.Qeyri-milli hüquq; 3.Dövlətdənkənar hüquq;4.Kontinental hüquq;5.Kvazi-milli hüquq. (Çəki: 1)

- 1,2
- 2,3

- 3,4
 - 4,5
 - heç biri
-

Sual: "Müasir konstitusiyaların beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş prinsiplərindən çıxış etməsi belə deməyə əsas verir ki, tədricən beynəlxalq birlik universal hüquq qaydasına daxil olmaqdadır" fikri kimə məxsusdur? (Çəki: 1)

- H. Kelsen
 - F. Fuşar;
 - K. Şmitxoff ;
 - V.Fikentşer;
 - T.Petersman
-

Sual: Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı V.İ.Lisovski və Q.M.Velyaminovun adı ilə bağlıdır? (Çəki: 1)

- beynəlxalq iqtisadi hüququn ənənəvi beynəlxalq hüquq subyektivliliyi konsepsiyası;
 - beynəlxalq ümumi mülki (əmlak) hüquq konsepsiyası;
 - beynəlxalq ticarət hüququ konsepsiyası
 - ümumdünya təsərrüfat hüququ konsepsiyası;
 - iqtisadi inkişafın beynəlxalq hüququ;
-

Sual: Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı V.Fikentşer, T.Petersman və P.Reyterin adı ilə bağlıdır? (Çəki: 1)

- iqtisadi inkişafın beynəlxalq hüququ
 - beynəlxalq iqtisadi sistemin hüququ və ya müstəqil hüquq sistemi;
 - ümumdünya iqtisadi hüquq konsepsiyası;
 - inkişaf etməkdə olan ölkələrdə irəli sürülən beynəlxalq inkişaf hüququ;
 - beynəlxalq ticarət dövriyyəsinin (beynəlxalq ticarət) hüququ konsepsiyası.
-

Sual: Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı V.M.Koretski və Q.Erlerin adı ilə bağlıdır? (Çəki: 1)

- beynəlxalq iqtisadi hüququn ənənəvi beynəlxalq hüquq subyektivliliyi konsepsiyası
 - beynəlxalq ümumi mülki (əmlak) hüquq konsepsiyası;
 - beynəlxalq ticarət hüququ konsepsiyası;
 - ümumdünya təsərrüfat hüququ konsepsiyası;
 - iqtisadi inkişafın beynəlxalq hüququ (V.Fridman).
-

Sual: Aşağıdakı beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyalardan hansı İ.V.Şapovalov və V.İ.Menjinskinin adı ilə bağlıdır? (Çəki: 1)

- beynəlxalq iqtisadi sistemin hüququ və ya müstəqil hüquq sistemi;
 - ümumdünya iqtisadi hüquq konsepsiyası
 - inkişaf etməkdə olan ölkələrdə irəli sürülən beynəlxalq inkişaf hüququ;
 - beynəlxalq ticarət dövriyyəsinin (beynəlxalq ticarət) hüququ konsepsiyası;
 - dünya hüququ
-

Sual: "Transmilli hüquq xarici iqtisadi failiyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimləmə mexanizmlərinin məcmusudur" (Çəki: 1)

- H. Kelsen;
- F. Fuşar;
- K. Şmitxoff ;

- V.Fikentşer;
 - T.Petersman
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı normativ sərtlik nöqtəyindən dövlətlər hansı metodlardan istifadə edirlər. 1. tövsiyyə 2. dispoziv 3. imperativ 4. koordinasiya 5. subordinasiya (Çəki: 1)

- 1,3,5
 - 1,3,4
 - 1,2,3
 - 2,3,5
 - 2,3,4
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi zamanı beynəlxalq ticarət hüququnda hansı metodlardan istifadə edirlər. 1. tövsiyyə 2. dispoziv 3. imperativ 4. koordinasiya 5. subordinasiya (Çəki: 1)

- 3,5
 - 3,4
 - 1,2
 - 4,5
 - 2,3
-

Sual: Beynəlxalq ticarət hüququnda hansı metodlardan istifadə edilir. 1. tövsiyyə 2. əmtəələr üzrə tənzimləmə 3. imperativ 4. koordinasiya 5. sektorlar üzrə tənzimləmə (Çəki: 1)

- 3,5
 - 3,4
 - 1,2
 - 2,5
 - 2,4
-

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnkişafda olan dövlətlərə preferensiya nəzərdə tutan və 1975-ci ildə bağlanmış Loma Konvensiyası neçə dövlət arasında bağlanmışdır? (Çəki: 1)

- 16
 - 26
 - 36
 - 46
 - 56
-

Sual: 1989-cu ildə IV Loma Konvensiyası bağlanarkən neçə dövlət iştirak etmişdir? (Çəki: 1)

- 46
- 64

- 68
 - 74
 - 78
-

Sual: Müstəsna iqtisadi zona eni neçə dəniz milindən artıq olmayan açıq dəniz zolağıdır? (Çəki: 1)

- 100
 - 200
 - 300
 - 400
 - 500
-

Sual: Azad iqtisadi zonalar sərhədlərinin formalaşdırılması üsuluna və onların fəaliyyət rejiminə görə hansı tiplərə bölünür? 1.Anklavlara; 2.Forpostlara; 3.Eksklavlara; 4.İnteqrasiya zonalara; 5.Federativ zonalara; 6.Xidmət texnoparkları (Çəki: 1)

- 1,5;
 - 2,3
 - 3,5
 - 1,4
 - 2,6
-

Sual: Dövlətlərlə beynəlxalq təşkilatlar və ya beynəlxalq təşkilatların öz aralarında bağlanan beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası nə vaxt bağlanılıb? (Çəki: 1)

- 1947-ci il;
 - 1958-ci il;
 - 1979-cu il;
 - 1986-cı il;
 - 1993-cü il
-

Sual: BMT-nin Beynəlxalq Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) neçənci ildə yaradılıb? (Çəki: 1)

- 1944-cü il;
 - 1954-cü il;
 - 1964-cü il
 - 1974-cü il;
 - 1984-cü il
-

Sual: BMT Baş Məclisinin qətnaməsinə əsasən BMT-nin Beynəlxalq Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) Baş Məclisin daimi orqanı statusunu neçənci ildə alıb? (Çəki: 1)

- 1955-ci ildə;
 - 1965-ci ildə;
 - 1975-ci ildə
 - 1985-ci il;
 - 1995-ci il
-

Sual: Beynəlxalq Əmək Təşkilatının (BƏT) ali orqanlarının tərkibinin formalaşdırılmasında qeyri-hökumət orqanlarının iştirakına aşağıdakı cavablardan hansı uyğundur? (Çəki: 1)

- BƏT-in ali orqanlarının tərkibinin formalaşdırılmasında qeyri-hökumət təşkilatları iştirak etmir;

- BƏT-in ali orqanlarının formalaşdırılmasında tərkibin çox kiçik hissəsi qeyri-hökumət təşkilatlarından təşkil edilir;
 - BƏT-in ali orqanlarının tərkibinin yarısı qeyri-hökumət təşkilatlarından formalaşdırılır;
 - BƏT-in ali orqanlarının tərkibi tamamilə qeyri-hökumət təşkilatlarından formalaşdırılır;
 - BƏT-in ali orqanlarının tərkibinin formalaşdırılmasında tərkibin çox böyük hissəsi qeyri-hökumət təşkilatlarının olması təmin edilir.
-

Sual: Beynəlxalq ticarət danışıqlarının Uruqvay raundu neçənci ildə başlanıb? (Çəki: 1)

- 1956-cı il;
 - 1966-cı il;
 - 1976-cı il;
 - 1986-cı il;
 - 1996-cı il.
-

Sual: Beynəlxalq ticarət danışıqlarının Uruqvay raundu neçənci ildə sona çatıb? (Çəki: 1)

- 1964-cü il;
 - 1974-cü il;
 - 1984-cü il;
 - 1994-cü il;
 - 2004-cü il.
-

Sual: Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsub olması müddəası AR Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 4
 - 14
 - 24
 - 34
 - 44
-

Sual: Hansı sənədin bağlanması ilə keçid iqtisadiyyatlı ölkələrin siyahısı (T əlavəsi) və keçidin hüquqi meyarları müəyyən olunmuşdur? (Çəki: 1)

- Enerji Xartiyasına Müqavilə
 - Sənaye Xartiyasına Müqavilə
 - Nəqliyyat Xartiyasına Müqavilə
 - Rabitə Xartiyasına Müqavilə
 - Tikinti Xartiyasına Müqavilə
-

Sual: Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 1973-cü il Konvensiyasının hansı şəhərdə bağlanmışdır? (Çəki: 1)

- Tokio (Tokio Konvensiyası)
 - Kioto (Kioto Konvensiyası)
 - Seul (Seul Konvensiyası)
 - Pekin (Pekin Konvensiyası)
 - Dakar (Dakar Konvensiyası)
-

Sual: Dövlətin müstəsna iqtisadi zona və kontinental şelfdəki fəaliyyəti hansı Konvensiya ilə tənzimlənir. (Çəki: 1)

- 1981-ci il Nəqliyyat hüququ üzrə Konvensiya
- 1982-ci il Dəniz hüququ üzrə Konvensiya

- 1983-cü il Enerji hüququ üzrə Konvensiya
 - 1984-cü il Mülki hüquq üzrə Konvensiya
 - 1985-ci il Ticarət hüququ üzrə Konvensiya
-

Sual: Dövlətlərlə beynəlxalq təşkilatlar və ya beynəlxalq təşkilatların öz aralarında bağlanan beynəlxalq müqavilələr hüququ haqqında Konvensiya 1986-cı ildə hansı şəhərdə bağlanmışdır? (Çəki: 1)

- Berlin
 - Berlin
 - Moskva
 - Vyana
 - Budapeşt
-

Sual: Dövlətin başlıca məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi olması AR Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 2-ci;
 - 12-ci;
 - 22-ci
 - 32-ci;
 - 42-ci
-

Sual: Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması müddəası AR Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 16-cı
 - 26-cı
 - 36-cı
 - 46-cı;
 - 56-cı
-

Sual: İnkişafda olan ölkələrdə yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşınadək yaşamayan əhəlinin sayı götürülür? (Çəki: 1)

- 30
 - 40
 - 50
 - 60
 - 70
-

Sual: İnkişafda olan ölkələrdə yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşına kimi uşaqların çəkildən qalması götürülür? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

Sual: Sənaye ölkələrində yoxsulluq indeksinin qiymətləndirilməsində meyarlardan biri kimi neçə yaşınadək yaşamayan əhəlinin sayı götürülür? (Çəki: 1)

- 30
- 40

- 50
 60
 70

Bölmə: 02#02

Ad	02#02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı aşağıdakı prinsiplərdən hansı əsaslandırır? (Çəki: 1)

- Dövlət immuniteti prinsipi
 Milli rejim prinsipi
 Qarşılıqlı mənfəət prinsipi
 İqtisadi əməkdaşlıq prinsipi
 Prenferensiya prinsipi

Sual: Fəaliyyət sferasına görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir? 1. ərazi 2. tam 3. qanunvericilik 4. icra 5. ərazidənkənar 6. məhdud 7. məhkəmə (Çəki: 1)

- 1, 5
 1,4
 3,4
 2,6
 3,7

Sual: Hakimiyyətin həcminə görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir? 1. ərazi 2. tam 3. qanunvericilik 4. icra 5. ərazidənkənar 6. məhdud 7. məhkəmə (Çəki: 1)

- 1, 5
 1,4
 3,4
 2,6
 3,7

Sual: Hakimiyyətin xarakterinə görə dövlətin hansı yurisdiksiyası fərqləndirilir? 1. ərazi 2. tam 3. qanunvericilik 4. icra 5. ərazidənkənar 6. məhdud 7. məhkəmə (Çəki: 1)

- 1,3,5
 1,4,6
 3,4,7
 2,5,6
 2,5,7

Sual: Dünya Ticarət Təşkilatının Kənd təsərrüfatı üzrə Sazişinə Əlavəyə görə inkişafda olan dövlətlər üçün liberallaşdırmanın müddəti neçə ilədək uzadılmışdır? (Çəki: 1)

- 3 il
 5 il

- 7 il
 - 10 il
 - 15 il
-

Sual: Dövlətin müstəsna iqtisadi zona və kontinental şelfdəki fəaliyyəti aşağıdakı aktlardan hansı ilə tənzimlənir? (Çəki: 1)

- BMT-nin 1982-ci il Dəniz hüququ üzrə Konvensiyası;
 - BMT Nizamnaməsinin 10-cu maddəsi;
 - Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 1973-cü il Kioto Konvensiyası
 - Beynəlxalq Valyuta Fondu haqqında 1945-ci il Sazişi;
 - Kontinental şelfdə təbii sərvətlərdən istifadə haqqında 1978-ci il Haaqa Konvensiyası.
-

Sual: Offşor zonalar üçün əsas xüsusiyyətlərə hansı aid deyil? (Çəki: 1)

- sadələşdirilmiş qeydiyyat forması;
 - imtiyazlı vergi, gömrük tarifləri və valyuta tənzimlənməsi;
 - bank və kommərsiya fəaliyyətinin trast hüququ ilə idarəçiliyi və anonimliyinin təmin edilməsi;
 - bir çox ölkələrdə hesablama və vergi bəyannamələrinin tələb olunmaması;
 - xarici auditin bütün offşorlarda fəaliyyət göstərməsi və buna şəraitin yaradılması
-

Sual: Xammal, təbii ehtiyatlar bazarının beynəlxalq hüquqi tənzimlənməsində aşağıdakı beynəlxalq təşkilatlardan hansılar tənzimləyici subyekt qismində çıxış edirlər? 1. Neft ixrac edən ölkələrin Təşkilatı (OPEC-1961); 2. Mis ixrac edən ölkələrin hökumətlərarası Şurası (1968); 3. Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası (1970); 4. Volfram üzrə Assosiyasiya (1975) və s. (Çəki: 1)

- 1,2,4
 - 2,3,4;
 - 1,3,4;
 - 1,2,3;
 - hamısı
-

Sual: BMT Nizamnaməsinin hansı maddəsində qeyd edilir ki, İqtisadi və Sosial Şura qeyri-hökumət təşkilatları ilə onların maraq dairəsində olan məsələlərlə bağlı məsləhətləşmələr aparmaq səlahiyyətindədir (Çəki: 1)

- 11-ci maddəsi
 - 31-ci maddəsi;
 - 51-ci maddəsi;
 - 71-ci maddəsi
 - 91-ci maddəsi
-

Sual: Razılığa gələn tərəflərin həbsdə olan şəxslərin əməyi ilə istehsal olunan əmtəələrin idxalını məhdudlaşdırmaq səlahiyyətlərinə malik olmaları Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) hansı maddəsində nəzərdə tutulmuşdur? (Çəki: 1)

- 10
 - 12
 - 15
 - 18
 - 20
-

Sual: Aşağıdakılardan hansı Dünya Ticarət Təşkilatı çərçivəsində aparılmış danışıqların raundlarıdır? 1. Doha (Qətər,2001); 2. Moskva (Rusiya,2002); 3. Kankun (Meksika, 2003); 4. Dehli (Hindistan,2004); 5. Antananarivu (Madaqaskar,2005); 6. Münhen (Almaniya, 2006).

(Çəki: 1)

- 1,4;
 - 2,6
 - 3,5
 - 1,3
 - 4,5
-

Sual: Heç bir xalqın heç bir halda ona mənsub olan yaşayış vasitələrindən məhrum edilə bilməməsi prinsipi öz əksini aşağıdakı paktlardan hansının ilk maddəsində tapmışdır? 1. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966); 2. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt (1966); 3. Sosial tərəfdaşlıq, iqtisadi tərəqqi və insan hüquqları haqqında çərçivə Paktı (1968); (Çəki: 1)

- 1 və 3;
 - 2 və 3;
 - 1 və 2;
 - yalnız 1;
 - hamısı
-

Sual: Hansı məcəllə müvafiq dövlətlər üçün keçid, adaptasiya dövrünü nəzərdə tutur? (Çəki: 1)

- «Vergi güzəştləri üzrə məcəllə»
 - «Subvensiyalar üzrə məcəllə»
 - «Dotasiyalar üzrə məcəllə»
 - «Subsidiyalar üzrə məcəllə»
 - «Maliyyə yardımları üzrə məcəllə»
-

Sual: Subsidiya kompensasiya tədbirləri üzrə sazişin hansı maddəsində qeyd edilir ki, mərkəzləşdirilmiş-planlı sistemdən bazar iqtisadiyyatına keçmək prosesində olan ölkə müvafiq keçid üçün zəruri proqram və tədbirləri görə bilər? (Çəki: 1)

- Maddə 9
 - Maddə 19
 - Maddə 29
 - Maddə 39
 - Maddə 49
-

Sual: Xammal, təbii ehtiyatlar bazarının beynəlxalq hüquqi tənzimlənməsində iştirak edən beynəlxalq təşkilatlar sırasına aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Neft ixrac edən ölkələrin Təşkilatı
 - Mis ixrac edən ölkələrin hökumətlərarası Şurası
 - Kauçuk istehsalçısı olan ölkələrin Assosiyasiyası
 - Mərmər istehsalçısı olan ölkələrin Birliyi
 - Volfram üzrə Assosiyasiya
-

Sual: Beynəlxalq ticarət danışıqlarının Uruqvay raundu hansı illəri əhatə etmişdir? (Çəki: 1)

- 1980-1988
 - 1982-1990
 - 1984-1992
 - 1986-1994
 - 1988-1996
-

Sual: İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktın hansı maddəsində qeyd edilir ki, heç bir xalq heç bir halda ona mənsub olan yaşayış vasitələrindən məhrum edilə bilməz? (Çəki: 1)

- 1-ci maddə
 - 2-ci maddə
 - 3-cü maddə
 - 4-cü maddə
 - 5-ci maddə
-

Sual: AR Konstitusiyasının hansı maddəsində qeyd edilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur (Çəki: 1)

- 4-cü maddə
 - 14-cü maddə
 - 24-cü maddə
 - 34-cü maddə
 - 44-cü maddə
-

Sual: Öz müqəddaratını təyin etmə demokratik dövlət formasında insan haqlarının ən yüksək təminatı kimi qəbul edilməsi hansı sənəddəəksini tapmışdır? (Çəki: 1)

- ATƏT-in 1975-ci il Yekun Aktı
 - 1948-ci il İnsan hüquqlarının Ümumi Bəyannaməsi
 - BMT Nizamnaməsinin preambulası
 - BMT-nin 1966-cı il iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktı
 - BMT-nin 1969-cu il Sosial tərəqqi və inkişaf Bəyannaməsi
-

Sual: İnkişaf etmiş ölkələrdəyoxsul əhali orta gəlirdən neçə faiz aşağı gəlirə malik olanlardır? (Çəki: 1)

- 10%
 - 20%
 - 30%
 - 40%
 - 50 %
-

Sual: İnkişafda olan ölkələrdə yoxsulluq indeksinin qiymətləndirilməsindəmeyarlardan biri kimi neçə yaşına kimi içməli suya çıxışı olmayan əhəlinin hansı sayı götürülür? (Çəki: 1)

- orta riyazi
 - orta fiziki
 - orta statistik
 - orta tarixi
 - orta məntiqi
-

Sual: İnkişaf etmiş ölkələrdə müəyyən edilmiş davamlı işsiz indeksi hansı müddəti əhatə edir? (Çəki: 1)

- 3 aya qədər
 - 3ay-6 ay intervalında
 - 6 ay – 9 ay intervalında
 - 9 ay -12 ay intervalında
 - 12 ay və daha çox
-

Sual: Ticarət üzrə Baş Sazişə (GATT-1994 m. XII, b.3d) əsasən “tam və əlverişli məşğulluğu təmin etmək məqsədilə” razılığa gələn tərəflər beynəlxalq ticarətdə nəyi tətbiq edə bilərlər?

(Çəki: 1)

- say məhdudiyyətləri
- gömrük güzəştləri
- texniki tələbləri
- lisenziyalaşdırmanı
- antidempinq rüsumlarını

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq iqtisadi hüququn mənbələrinə aşağıdakılardan hansılar daxildir? 1. Beynəlxalq müqavilələr; 2. Beynəlxalq adətlər; 3. Sivilizasiyalı xalqların hüququ; 4. Doktrinalar.

(Çəki: 1)

- 1,2,4;
- 2,3,4;
- 1,2,3;
- 1,3,4;
- hamısı

Sual: Beynəlxalq iqtisadi hüququn iştirakçıların sayından asılı olaraq hansı beynəlxalq müqavilələr fərqləndirilir? 1. Birtərəfli; 2. İkitərəfli; 3. üçtərəfli; 4. çoxtərəfli; 5. Lap çoxtərəfli

(Çəki: 1)

- 1,2
- 2,3
- 1,4;
- 2,4;
- 3,5.

Sual: Standartlaşdırmanın əsas məqsədinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- həyatın və sağlamlıq səviyyəsinin yüksəldilməsi ;
- ekoloji təhlükəsizlik;
- enerji təhlükəsizliyi;
- heyvan aləminin təhlükəsizliyinin təmin edilməsi ;
- bitki aləminin təhlükəsizliyinin təmin edilməsi

Sual: Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurması AR Konstitusiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- AR Konstitusiyasının 9-cu maddəsində ;
- AR Konstitusiyasının 10-cu maddəsində;
- AR Konstitusiyasının 13-cu maddəsində;

- AR Konstitusiyasının 19-cu maddəsində;
 - AR Konstitusiyasının 24-cü maddəsində.
-

Sual: Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində qeyd edilir ki, AR-in qanunvericilik sistemində daxil olan normativ hüquqi aktlar ilə AR-in tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, müvafiq beynəlxalq müqavilələr tətbiq edilir ? (Çəki: 1)

- AR Konstitusiyasının 71-ci maddəsində;
 - AR Konstitusiyasının 91-ci maddəsində;
 - AR Konstitusiyasının 101-ci maddəsində
 - AR Konstitusiyasının 131-ci maddəsində;
 - AR Konstitusiyasının 151-ci maddəsində.
-

Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin hansı maddəsində qeyd edilir ki, AR-in tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə birbaşa tətbiq edilir ? (Çəki: 1)

- Mülki Məcəllənin 3-cü maddəsində
 - Mülki Məcəllənin 9-cü maddəsində;
 - Mülki Məcəllənin 14-cü maddəsində;
 - Mülki Məcəllənin 19-cu maddəsində;
 - Mülki Məcəllənin 23-cü maddəsində.
-

Sual: Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində qeyd edilir ki, beynəlxalq müqavilələrin prioriteti AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR-in qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi tanındıqdan sonra yaranır? (Çəki: 1)

- AR Konstitusiyasının 48-ci maddəsində;
 - AR Konstitusiyasının 68-ci maddəsində;
 - AR Konstitusiyasının 108-ci maddəsində;
 - AR Konstitusiyasının 148-ci maddəsində;
 - AR Konstitusiyasının 158-ci maddəsində.
-

Sual: Komitələrarası beynəlxalq müqavilələr bütövlükdə kimlər üçün öhdəlik yaradır? (Çəki: 1)

- Ayrı-ayrı fərdlər
 - Hökumətlər
 - Təsərrüfat subyektləri
 - Dövlətlər
 - Transmilli şirkətlər
-

Sual: Beynəlxalq iqtisadi hüquqda iştirakçıların sayından asılı olaraq hansı beynəlxalq müqavilələr fərqləndirilir. 1. birtərəfli 2. ikitərəfli 3. üçtərəfli 4. çoxtərəfli (Çəki: 1)

- 1,2
 - 1,3
 - 2,3
 - 3,4
 - 2,4
-

Sual: beynəlxalq müqavilə ilə ifadə edilməyən, bir neçə və ya bütün dövlətlərə münasibətdə uzunmüddətli tətbiq nəticəsində formalaşan qayda kimi təzahür edən beynəlxalq iqtisadi hüquq mənbəsi necə adlanır?* (Çəki: 1)

- Beynəlxalq ənənə

- beynəlxalq adət
 - beynəlxalq üsul
 - beynəlxalq metod
 - beynəlxalq qayda
-

Sual: 1974-cü ildə Yeni Beynəlxalq İqtisadi Qaydanın bəyan edilməsilə bağlı sənədlər üçlüyünün qəbul edilməsi beynəlxalq iqtisadi hüquqda inkişafda olan ölkələr üçün hansı prinsiplərin formalaşdırılmasını sürətləndirilmiş oldu (Çəki: 1)

- təbii ehtiyatlar üzərində dövlət suverenliyi;
 - daha əlverişli rejim;
 - milli rejim;
 - qarşılıqlı mənfəət;
 - preferensiya.
-

Sual: Transmilli hüquq ədəbiyyatlarda "qeyri-dövlət tənzimləməsi" kimi adlandırılan müəllif kimdir? (Çəki: 1)

- V.M. Şumilov
 - M.M. Boquslavski
 - D.Karro
 - P.Juar
 - F.Cessup
-

Sual: Hansı alimin fikrincə müasir beynəlxalq iqtisadi hüquq qloballaşma dövrünün hüququ deyil? (Çəki: 1)

- V.M. Şumilov
 - M.M. Boquslavski
 - D.Karro
 - P.Juar
 - F.Cessup
-

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn mənbələrinə daxil deyil? (Çəki: 1)

- Sivilizasiyalı xalqların hüququ;
 - Beynəlxalq iqtisadi təşkilatların qərar və qətnamələri;
 - "üçüncü hüquq" qaydası və ya transmilli hüquq;
 - Ayrı-ayrı ölkələrin məhkəmələri tərəfindən çıxarılan qərarlar;
 - Beynəlxalq adətlər.
-

Sual: Beynəlxalq hüquqda subyektlərdən asılı olaraq beynəlxalq müqavilə mənbələrinin təsnifatında aşağıdakılardan hansılar öz əksini tapır? 1. dövlətlərarası; 2. şəhərlərarası; 3. hökumətlərarası; 4. komitələrarası; 5. bələdiyyələrarası (Çəki: 1)

- 1,2,5
 - 1,3,4
 - 1,2,5;
 - 2,3,4;
 - hamısı
-

Sual: Beynəlxalq iqtisadi hüquqda aşağıdakı müqavilə formalarından hansılar mövcud deyil? 1. Müqavilə nizamnamələr; 2. özü icra olunan müqavilələr; 3. Müqavilə əqdlər; 4. Birbaşa tətbiq edilən müqavilələr; 5. Hissə-hissə tətbiq edilən müqavilələr. (Çəki: 1)

- 1,2,5;
 - 2,3,4;
 - 1,2,5;
 - 1,3,4;
 - 3,4,5.
-

Sual: Beynəlxalq hüququn mənbələrindən biri kimi müxtəlif xalqların beynəlxalq hüquq üzrə ixtisaslı mütəxəssislərinin elmi baxışları, yeni doktrina hansı aktda nəzərdə tutulub? (Çəki: 1)

- BMT Baş Məclisinin Qətnaməsilə qəbul edilən Təbii ehtiyatları üzərində ayrılmaz suverenlik haqqında Bəyannamənin 14-cü maddəsi;
 - BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 7-ci maddəsində
 - Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında Vyana konvensiyasının 22-ci maddəsində;
 - BMT Beynəlxalq Məhkəməsinin Statusunun 38-ci maddəsində;
 - BMT Baş Məclisinin qətnaməsilə təsdiqlənən dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasının 32-ci maddəsində.
-

Sual: Yeni Beynəlxalq İqtisadi Qayda (YBİQ) hansı ildə bəyan edilib? (Çəki: 1)

- 1974-cü ildə
 - 1978-ci ildə;
 - 1982-ci ildə;
 - 1986-cı ildə
 - 1990-cı ildə
-

Sual: Beynəlxalq standartlara müxtəlif aktlarda aşağıdakı hansı müxtəlif adlarla rast gəlinə bilər? 1. texniki tənzimləmə; 2. ticarətdə texniki maneələr; 3. beynəlxalq standartlaşdırma ; 4. texniki normalaşdırma; (Çəki: 1)

- 1,2,3
 - 2,3,4;
 - 1,3,4
 - 1,2,4;
 - hamısı
-

Sual: Nüvə radiasiya təhlükəsi olan obyektlərdə çalışan şəxslərin təhlükəsizlik standartları hazırlanarkən Beynəlxalq Atom Enerjisi Agentliyi hansı təşkilatlarla əməkdaşlıq edir? 1. Beynəlxalq Əmək Təşkilatı ilə; 2. Ətraf mühit üzrə BMT Proqramı; 3. Dünya Səhiyyə Təşkilatı ilə; 4. Beynəlxalq Dəniz Təşkilatı. (Çəki: 1)

- 1,2,3;
- 1,2,4
- 1,3,4;
- 2,3,4

Sual: Transmilli korporasiyalar ilə dövlət arasında bağlanan beynəlxalq kontrakta zidd gələ biləcək hökumətlərarası sazişin bağlanmayacağı öhdəliyi müvafiq kontrakta kvazibeynəlxalq müqavilə statusu verir ki, bu da kontrakt münasibətlərinin beynəlxalq hüquq kontekstində aşağıdakı prinsiplərdən hansına uyğun həllini təmin etmiş olur. ? (Çəki: 1)

- par in parem non habet jurisdictionem
 - lex mercatoria
 - pacta sunt servanda
 - jus gentium
 - par in parem non habet imperium
-

Sual: Aşağıdakı konsepsiyalardan hansı transmilli korporasiyaların transmilli hüquq qaydasında əmlak hüquqlarının təminatlandırması zamanı irəli sürülmüş konsepsiyadır? (Çəki: 1)

- kvazibeynəlxalq müqavilə konsepsiyası;
 - kvaziregional müqavilə konsepsiyası;
 - kvazilokal müqavilə konsepsiyası;
 - kvaziqlobal müqavilə konsepsiyası;
 - kvazimilli müqavilə konsepsiyası.
-

Sual: Ticarət terminlərinin beynəlxalq təfsir qaydalarının (INCOTERMS) hazırlanmasında, eləcə də beynəlxalq arbitrajların təşkilində əhəmiyyətli rol oynayan və mənzil qərargahı Parisdə yerləşən təşkilat hansıdır? (Çəki: 1)

- Beynəlxalq ticarət hüququ üzrə Komisiya
 - Xüsusi hüququn unifikasiyası üzrə Roma institutu
 - Ticarət və İnkişaf üzrə BMT Konfransı
 - Gömrük tariflərinin beynəlxalq Bürosu
 - Beynəlxalq Ticarət Palatası
-

Sual: Standartlaşdırmanın beynəlxalq ticarətə maneə olmaq xüsusiyyətini nəzərə alaraq Dünya Ticarət Təşkilatının hansı raundunda Texniki maneələr üzrə Saziş qəbul edilmişdir (Çəki: 1)

- Cenevrə raundu
 - Tokio raundu
 - Doha raundu
 - Dillon raundu
 - Uruqvay raundu
-

Sual: Beynəlxalq standartların beynəlxalq müqavilə norması kimi qəbul edilməsinə nümunə kimi nüvə energetikasıdan istifadə zamanı təhlükəsizlik üzrə müqavilə və konvensiyalara aşağıdakılardan hansılar daxildir? 1. Dənizin tullantılarıyla və digər maddələrlə çirkləndirilməsinin qarşısının alınması üzrə 1972-ci il Konvensiyası; 2. Nüvə maddələrinin fiziki müdafiəsi haqqında 1980-ci il Vyana Konvensiyası; 3. İstifadə edilmiş yanacaq və radiaktiv tullantıların təhlükəsiz davranış haqqında birgə 1997-ci il Konvensiyası (Çəki: 1)

- 1,2
 - 1,3
 - 2,3
 - hamısı
 - heç biri
-

Sual: Nüvə radiasiya təhlükəsi olan obyektlərdə çalışan şəxslərin təhlükəsizlik standartları aşağıdakılardan hansı qurumlarla formalaşdırılır? 1. Beynəlxalq Əmək Təşkilatı 2. BMT-nin Ətraf mühit üzrə Proqram 3. Dünya Səhiyyə Təşkilatı 4. Beynəlxalq Dəniz Təşkilatı (Çəki: 1)

- 1,2
 3,4
 2,3
 1,4
 hamısı

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə birbaşa tətbiq edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin hansı maddəsində əksini tapmışdır? (Çəki: 1)

- 1-ci
 2-ci
 3-cü
 4-cü
 5-ci

Sual: Göstərilənlərdən hansı Dünya Ticarət Təşkilatı çərçivəsində keçirilən raundlardan deyil? (Çəki: 1)

- Cenevrə raundu
 Tokio raundu
 Doha raundu
 Dillon raundu
 Vaşinqton raundu

BÖLMƏ: 04#01

Ad	04#01
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil? (Çəki: 1)

- insan hüquqlarına hörmət edilməsi;
 pacta sunt servanda;
 dövlətlərin suveren bərabərliyi;
 mübahisələrin güc yolu ilə həlli;
 ərazi bütövlüyü.

Sual: İ.İ.Lukaşuk "ideya prinsipləri" dedikdə aşağıdakılardan hansıları nəzərdə tutur? 1.Sülh və əməkdaşlıq; 2.Humanizm; 3.Demokratiya; 4.Preferensiya. (Çəki: 1)

- 1,2,3;
 2,3,4;
 1,3,4;
 2,3, 4;
 hamısı

Sual: Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi aşağıda göstərilənlərdən hansını özündə nəzərdə tutmur? (Çəki: 1)

- müvafiq sferada iqtisadi fəaliyyət nəzarət;
 - təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
 - beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə milliləşdirmək;
 - təbii resusların istehlakçılarının təşkilatında birləşmək;
 - təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməsi.
-

Sual: Aşağıda göstərilənlərdən hansı təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipində nəzərdə tutulmuşdur? (Çəki: 1)

- təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
 - təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməməsi
 - təbii resusların istehlakçılarının təşkilatında birləşmək;
 - beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə özəlləşdirmək;
 - dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət.
-

Sual: Aşağıdakı alimlərdən hansının fikrincə iqtisadi əməkdaşlıq prinsipi daha çox ideya xarakterlidir və məzmunca digər prinsiplərdə açılır? (Çəki: 1)

- V.M. Koretski
 - İ.S. Pereterski
 - V.İ. Lisovski,
 - Q.M. Velyaminov
 - İ.İ. Lukaşuk
-

Sual: BMT Nizamnaməsinin hansı maddələri iqtisadi, sosial və mədəni problemlərin həlli məqsədilə dövlətlərin əməkdaşlıq etmək öhdəliyini ifadə edir? (Çəki: 1)

- 35-36-cı
 - 45-46-cı
 - 55-56-cı
 - 65-66-cı;
 - 75-76-cı.
-

Sual: İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi aşağıdakı aktlardan hansında öz əksini tapmışdır? (Çəki: 1)

- BMT Nizamnaməsində (1945);
 - Enerji Xartiyasına Müqavilədə (1994);
 - Avropa İttifaqı işçilərinin əsas sosial hüquqları Xartiyası (1989)
 - Tariflər və Ticarət üzrə Baş Sazişdə –GATT-da (1947);
 - Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974);
-

Sual: İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipindən hüquqa uyğun istisnalar kimi inkişafda olan dövlətlərə münasibətdə daxili bazarın qorunması məqsədilə müxtəlif məhdudlaşdırıcı qaydaların tətbiqinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- antidempinq gömrük rüsumlarının tətbiqi;
- kompensasion gömrük rüsumlarının tətbiqi;

- proteksionist gömrük rüsumlarının tətbiqi;
 - preferensial gömrük rüsumlarının tətbiqi;
 - xüsusi gömrük rüsumlarının tətbiqi
-

Sual: Aşağıdakılardan hansı Preferensiya prinsipinin əks olunduğu sənəd deyil? (Çəki: 1)

- UNCTAD-ın 1964-cü il "Prinsiplərində";
 - GATT-1994-də;
 - 1974-cü il YBİQ ilə bağlı "sənədlər üçlüyündə";
 - Preferensiyaların təqdim edilməsi qaydaları ilə bağlı 1975-ci il Mexiko Müqaviləsində;
 - Ticarət preferensiyalarının global sistemi haqqında 1988-ci il Belqrad Müqaviləsində;
-

Sual: Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərin iqtisadi inkişaf tarazlığına nail olmaq üçün hansı ölkələrə münasibətdə təqdim edilib? (Çəki: 1)

- inkişafda olan ölkələrə;
 - inkişaf etmiş ölkələrə;
 - zəif inkişaf etmiş ölkələrə;
 - keçid iqtisadiyyatlı ölkələrə;
 - yeni sənaye ölkələrinə.
-

Sual: Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərə hansı məqsədlə verilir? (Çəki: 1)

- ölkə sənayesinin inkişafının təmini məqsədilə
 - ölkənin aqrar sektorunun inkişafına nail olmaq üçün;
 - iqtisadi artımın tarazlığına nail olmaq üçün;
 - iqtisadi inkişaf tarazlığına nail olmaq üçün;
 - xarici ticarətdə müsbət saldonun təmininə nail olmaq üçün.
-

Sual: 1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində "77-lər qrupu" təsis edilir. Bu təşkilat hansı dövlətləri özündə birləşdirdi? (Çəki: 1)

- kapitalist məkanı ölkələrinin hamısını;
 - inkişafda olan ölkələri;
 - inkişaf etmiş ölkələri;
 - zəif inkişaf etmiş ölkələri;
 - keçid iqtisadiyyatlı ölkələri.
-

Sual: 1966-cı ildə UNIDO - Sənaye inkişafı üzrə BMT Təşkilatının təsis olunmasında məqsəd nə idi? (Çəki: 1)

- Şimali və Cənubi Amerika ölkələrinə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək;
 - İnkişaf etməkdə olan ölkələrə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək;
 - Asiya, Afrika və Latın Amerikasına ölkələrinə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək;
 - Avstraliya və Okeaniya ölkələrinə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək;
 - sosialist məkanı ölkələrinə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək
-

Sual: UNIDO-nun fəaliyyəti nəticəsində aşağıdakı aktlardan hansı qəbul olunur? (Çəki: 1)

- Cili Bəyannaməsi və kənd təsərrüfatının tərəqqisi və inkişaf üzrə fəaliyyət proqramı;
- Roma Bəyannaməsi və milli iqtisadiyyatın tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramı;
- Puma Bəyannaməsi və daxili bazarın tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramı;
- Lima Bəyannaməsi və sənayenin tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramı;
- Kito Bəyannaməsi və ticarətin inkişafı və inteqrasiya üzrə fəaliyyət proqramı.

Sual: UNCTAD-ın 1979-cu ildə Manilada keçirilən beşinci sessiyasında inkişaf etmiş ölkələrin “Transmilli korporasiyaların fəaliyyəti məcəlləsini” qəbul etmək cəhdi nədən baş tutmamışdır? (Çəki: 1)

- transmilli korporasiyaların müqavimətilə toqquşur və qəbul edilmir;
 - inkişafda olan ölkələrin müqavimətilə toqquşur və qəbul edilmir;
 - sosialist məkanı ölkələrinin müqavimətilə toqquşur və qəbul edilmir;
 - qəbul prosesində inkişaf etmiş ölkələr arasında fikir ayrılığı səbəbindən;
 - zəif inkişaf etmiş ölkələrin müqavimətilə toqquşur və qəbul edilmir.
-

Sual: Bu prinsipə görə, dövlətlər özlərinin daxilidövlət hüquq öhdəliklərini beynəlxalq hüquqa uyğunluğunu təmin etməlidirlər (Çəki: 1)

- Zor tətbiq etməmək və ya zorla hədələməmək
 - Daxili işlərə qarışmamaq
 - Beynəlxalq öhdəliklərin könüllü surətdə yerinə yetirilməsi prinsipi
 - Xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratlarını həll etmələri
 - Dövlətlərin suveren bərabərliyi
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil? (Çəki: 1)

- güc tətbiq etməmək və güclə hədələməmək;
 - ərazi bütövlüyü;
 - mübahisələrin dinc həlli;
 - yerin təkindən birgə istifadə
 - əməkdaşlıq
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil? (Çəki: 1)

- insan hüquqlarına hörmət edilməsi;
 - pacta sunt servanda;
 - pacta sunt cogens
 - dövlətlərin suveren bərabərliyi;
 - daxili işlərə qarışmamaq;
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil? (Çəki: 1)

- pacta sunt servanda;
 - ərazi bütövlüyü;
 - mübahisələrin dinc həlli;
 - pacta cogens servanda;
 - əməkdaşlıq
-

Sual: Enerji Xartiyasına Müqavilədə qeyri-ayrıseçkilik prinsipi üçün meyar, minimal standart kimi müəyyən edilən prinsip necə adlanır? (Çəki: 1)

- “daha əlçatanlıq” prinsipi
 - daha ədalətlik prinsipi
 - “daha əlverişlilik” prinsipi
 - “daha əlaqəlilik” prinsipi
 - “daha səmərəlilik” prinsipi
-

Sual: Tranzitin azadlığı hansı dövrdən başlayaraq beynəlxalq ticarət əlaqələrinin sərbəst realizə si üçün əhəmiyyətli məsələ kimi qəbul edilir? (Çəki: 1)

- 15-ci əsrdən
 - 16-cı əsrdən
 - 17-ci əsrdən
 - 18-ci əsrdən
 - 19-cu əsrdən
-

Sual: Beynəlxalq iqtisadi hüquqda tranzit keçidi hansı ödənişlərdən azaddır? 1. Gömrük rüsumlarından 2. Vergilərdən 3. Gömrük yığımlarından (Çəki: 1)

- 1,2
 - 1,3
 - 2,3
 - hamısı
 - heç biri
-

Sual: tranzit dövləti nə zaman tranziti məhdudlaşdırmaq və dayandırmaq səlahiyyətinə malikdir? (Çəki: 1)

- ölkənin 40 mindən çox vətəndaşı tələb etdikdə
 - ölkənin milli və transmilli maraqları tələb etdikdə
 - Həmsərhəd ölkələr tələb etdikdə
 - BMT tələb etdikdə
 - Ümumdünya Ticarət Təşkilatı tələb etdikdə
-

Sual: Preferensiya prinsipinin əksini tapdığı GATT sənədi hansıdır (Çəki: 1)

- GATT-1964
 - GATT-1974
 - GATT-1984
 - GATT-1994
 - GATT-2004
-

Sual: 1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində inkişafda olan dövlətlər regional fəaliyyətlə çoxtərəfli danışıqlar mexanizmini formalaşdırmağa çalışır və iqtisadi birləşmə yaradırlar. Bu birlik necə adlanır? (Çəki: 1)

- 44-lər qrupu
 - 55-lər qrupu
 - 66-lar qrupu
 - 77-lər qrupu
 - 88-lər qrupu
-

Sual: Beynəlxalq iqtisadi təhlükəsizlikaşağıdakılardan hansını nəzərdə tutur? (Çəki: 1)

- iqtisadi sistemin müdafiə qabiliyyətinin zəiflədilməsini;
 - bütün xalqların bərabər olmayan hüquqluğu şəraitində humanitar-iqtisadi inteqrasiyanı;
 - beynəlxalq iqtisadi mübahisələrin güc yolu ilə həllini;
 - beynəlxalq iqtisadi mübahisələrdə gücün yalnız beynəlxalq hüquqa uyğun tətbiqini;
 - beynəlxalq iqtisadi mübahisələrdə üstünlüyün qarşılıqlı etimada deyil, məcburiyyət mexanizmlərinə verilməsini.
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərdə qarşılığın tələb olunması aşağıdakı sferalardan hansılara aid edilir? 1. hüquqlara 2.üstünlüklərə 3.güzəştlərə 4.mənfəətə (Çəki: 1)

- Hamısına
 - Heç birinə
 - 1,2,3
 - 2,3,4;
 - 1,2,4
-

Sual: Əks qarşılıqlığın tətbiq edilməsinin mümkünlüyü aşağıdakı qanunlardan hansında öz əksini tapmışdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
 - Azərbaycan Respublikasının Ailə Məcəlləsi
 - Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi
-

Sual: Birtərəfli klausula əsasən hansı prinsipin tətbiqi mümkün olmayan sahələrdə tətbiq edilir (Çəki: 1)

- əvəzlilik
 - qarşılıqlıq
 - əlverişlik
 - təhlükəsizlik
 - tərəfsizlik
-

Sual: Əks qarşılıqlığın tətbiq edilməsinin mümkünlüyü Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində əksini tapmışdır? (Çəki: 1)

- 39
 - 49
 - 59
 - 69
 - 79
-

Sual: Dövlətlərarası iqtisadi münasibətlərdə hansı prinsipin xüsusi praktik əhəmiyyət kəsb etməsini nəzərə alaraq BMT Beynəlxalq hüquq Komissiyası tərəfindən 1978-ci ildə daha əlverişli dövlət klausulları haqqında maddələr Layihəsini hazırlamışdır (Çəki: 1)

- Qarşılıqlı mənfəət prinsipi
 - Daha əlverişli millət (dövlət) prinsipinin
 - Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi
 - Preferensiya prinsipi
 - Tranzitin azadlığı prinsipi
-

Sual: Daha əlverişli rejim birtərəfli və qarşılıqlıq prinsipinə uyğun olaraq müqavilə əsasında ikitərəfli və çoxtərəfli qaydada verilsə, klausula tipləri aşağıdakılardan hansı qaydada ola bilməz? 1. birtərəfli 2. ikitərəfli 3. üçtərəfli 4. çoxtərəfli 5. tərəfsiz (Çəki: 1)

- 1,3
 - 2,4
 - 3,5
 - 1,4
 - 2,5
-

Suallardan	47
Maksimal faiz	47
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi üçün sahəvi prinsipləri aşağıda göstərilənlərin hansından asılı olaraq müəyyən etmək olar? 1. subyektlərin dairəsindən; 2. subyektlərin hüquq və vəzifələrindən; 3. hüquqi tənzimləmədə digər normalaın yaradılmasındakı rolundan. (Çəki: 1)

- 1,2
- 2,3
- 1,3
- hamısı;
- heç biri

Sual: Q. Svartsenberqer və V.M. Koredskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- qarşılıqlıq;
- milli rejim;
- dövlət suverenliyi;
- prefensiyanın təqdim olunması,
- minimal standartlar.

Sual: E. T. Usenko və B. M. Aşavskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- təbii ehtiyatlar üzərində dövlət suverenliyi;
- iqtisadi ayrı-seçkiliyə yol verməmək;
- milli rejim;
- daha əlverişli rejim;
- qarşılıqlıq.

Sual: M. M. Boquslavskiyə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- iqtisadi ayrı-seçkiliyə yol verməmək;
- xarici iqtisadi əlaqələrin formasının sərbəst müəyyən olunması;
- təbii resuslar və iqtisadi fəaliyyət üzərində ayrılmaz dövlət suverenliyi;
- daha əlverişli rejim;
- milli rejim.

Sual: Q. M. Velyaminova görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- təbii ehtiyatlar üzərində dövlət suverenliyi;
- daha əlverişli rejim;
- milli rejim;
- qarşılıqlı mənfəət;
- preferensiya.

Sual: Q. K. Dimitriyevaya və K. A. Bekyaşevə görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- iqtisadi problemlərin həllində hamılıqla iştirak;
 - daha əlverişli rejim;;
 - inkişaf etməkdə olan dövlətlər üçün preferensiya rejimi;
 - beynəlxalq sosial ədalət;
 - dənizə çıxış olmayan dövlətlərə sərbəst çıxış hüququnun verilməsi
-

Sual: V. M. Şumilova görə müasir beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimləmə funksiyasına malik olan prinsiplərə hansı aid deyil? (Çəki: 1)

- iqtisadi əməkdaşlıq;
 - iqtisadi fəaliyyət və təbii ehtiyatlar üzərində dövlət suverenliyi;
 - daha əlverişli rejim;
 - qarşılıqlıq, milli rejimin təqdim olunması;
 - təbii ehtiyatlar üzərində dövlət suverenliyi.
-

Sual: Beynəlxalq iqtisadi hüququn adət mənşəli norması olması Enerji Xartiyasına Müqavilənin 18-ci maddəsinə əsasən "razılığa gələn Tərəflər dövlət suverenliyinə və suveren hüquqlara münasibətdə bir daha təsdiqləyirlər ki, suverenliyin və suveren hüquqların həyata keçirilməsi..." (ifadəni sona çatdırın) (Çəki: 1)

- beynəlxalq hüququn normalarına uyğun olmalıdır;
 - dövlətdaxili hüququn normalarına uyğun olmalıdır;
 - milli hüquq sisteminin normalarına uyğun olmalıdır;
 - transmilli hüququn normalarına uyğun olmalıdır;
 - beynəlxalq təşkilatların qətnamələrinə müvafiq olmalıdır.
-

Sual: Dövlətlərin əməkdaşlığı prinsipi aşağıdakı aktlardan hansında öz ifadəsini tapmışdır? 1. BMT Nizamnaməsi (1945); 2. BMT-nin "Beynəlxalq hüququn prinsipləri haqqında" Bəyannaməsində (1970); 3. Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiyasında (1974); 4. Yeni beynəlxalq iqtisadi qaydaya aid beynəlxalq ümumi hüququn prinsiplərinin mütərəqqi inkişafı haqqında Seul Bəyannaməsində (1986). (Çəki: 1)

- 1,2,3
 - 2,3,4;
 - 1,3,4
 - 2,3, 4;
 - hamısı
-

Sual: Enerji Xartiyasına Müqavilənin hansı bölməsində qeyd edilir ki, hər bir razılığa gələn Tərəf bu Müqaviləyə müvafiq digər Tərəflərin investorları üçün istisna olmadan stabil, bərabər hüquqlu, əlverişli və aşkarlıq şəraiti ilə ədalətli və bərabər rejim yaradır? (Çəki: 1)

- Kapital qoyuluşunun təşviqi və müdafiəsi;
 - İnvestisiyaların stimullaşdırılması və investisiya qoyuluşları üçün əlverişli mühitin formalaşdırılması;
 - Xarici investorların hüquqlarının müdafiəsi;
 - İnvestorların fəaliyyətinin hüquqi təminatı;
 - Xarici investisiyaların müdafiəsi və stimullaşdırılması.
-

Sual: Enerji Xartiyasına Müqavilənin hansı maddəsinə əsasən xarici investisiyalara münasibətdə heç bir halda ayrı-seçkiliyə yol verməklə idarə, istifadə, sahiblik edilə və sərəncam verilə bilməz? (Çəki: 1)

- maddə 5;

- maddə 10;
 - maddə 15
 - maddə 20
 - maddə 25.
-

Sual: İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipindən hüquqa uyğun istisnalar kimi inkişafda olan dövlətlərə münasibətdə imtiyazlı rejimin müəyyən edilməsinə aşağıdakılardan hansılar daxildir? 1. inkişaf etməkdə olan ölkələrdən ixrac olunan məhsullardan idxal kömrük rüsumunun tutulmaması 2. inkişaf etməkdə olan ölkələrdən ixrac olunan məhsullardan idxal kömrük rüsumunun azaldılması, 3. inkişaf etməkdə olan ölkələrdən ixrac olunan məhsullardan idxal gömrük rüsumunun artırılması 4. inkişaf etməkdə olan ölkələrə ixrac olunan məhsullardan ixrac gömrük rüsumlarının artırılması 5. inkişaf etməkdə olan ölkələrə ixrac olunan məhsullardan ixrac gömrük rüsumlarının azaldılması (Çəki: 1)

- 1,2
 - 2,3;
 - 3,4;
 - 4,5;
 - hamısı
-

Sual: Hansı alimin fikrincə “tranzitin azadlığına hüquq hər hansı bir müqavilədən asılı olmayaraq mövcuddur və tranzit dövləti istənilən halda tranzitə razılıq verməlidir”? (Çəki: 1)

- Lauterpaxt;
 - Velyaminov;
 - Lukaşuk;
 - Lisovski
 - Svartsenberqer
-

Sual: “İstənilən halda tranzitə razılıq” müəyyən hallarda, xüsusən də, beynəlxalq hüquq normaları pozulduğu zaman müvafiq hüquq qeyd-şərtsiz məhdudlaşdırıla və ləğv edilə bilər. Delikvent dövlətə qarşı belə tədbirlər BMT Nizamnaməsinin hansı maddəsindən meydana gəlir? (Çəki: 1)

- 21
 - 31
 - 41
 - 51
 - 61
-

Sual: Tranzit keçidi haqqında aşağıda qeyd edilənlərin hansı doğru deyil? 1. Tranzit keçidi gömrük rüsumlarından azaddır; 2. Tranzit keçidi vergilərdən azad deyil; 3. Tranzit keçidi gömrük yığımlarından azaddır; 4. Tranzit keçidi vergilərdən azaddır; 5. Tranzit keçidi tranzit xidmətlərindən azaddır; 6. Tranzit keçidi tranzit xidmətlərindən azad deyil (Çəki: 1)

- 1,5
 - 2,4;
 - 3,6;
 - 2,5
 - 1,3,
-

Sual: Tranzitin azadlığı hansı hüquqları nəzərdə tutur? (Çəki: 1)

- dəniz limanlarına sərbəst çıxış hüququunu;
- dəniz limanlarından istifadədə bərabər rejimi;
- sahilyani dövlətin daxili və ərazi sularından sərbəst keçid hüququunu ;

- sahilyani dövlətin daxili və ərazi sularının dərinliklərindən sərbəst istifadə hüququunu;
 - açıq dənizin azadlıqlarına dair hüquqları.
-

Sual: Aşağıdakı sənədlərdən hansı tranzitin azadlığı prinsipinin Barselona Konvensiyasından sonra öz əksini daha geniş formada tapdığı sənədlərdən deyil? (Çəki: 1)

- Tariflər və Ticarət haqqında baş Sazişin (1947) V maddəsində;
 - UNCTAD-ın Prinsiplərində;
 - Şimali Amerika Azad Ticarət Zonası haqqında Sazişdə
 - Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Müqavilədə;
 - Enerji Xartiyasına Müqavilənin 7-ci maddəsində.
-

Sual: Preferensiya prinsipinin inkişafı aşağıdakı inetitutlardan hansının meydana gəlməsinə səbəb olmuşdur? (Çəki: 1)

- BMT Baş Məclisinin köməkçi orqanı Beynəlxalq ticarət hüququ üzrə Komissiyanın (UNCİTRAL-1966);
 - Ticarət və İnkişaf üzrə BMT Konfransının (UNCTAD-1964);
 - Yeni Beynəlxalq İqtisadi Qaydanın (1974);
 - Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT-1947);
 - Dünya Ticarət Təşkilatının (1995)
-

Sual: Yeni Beynəlxalq İqtisadi Qaydanın (YBİQ) və yeni dünya düzəninin yaradılmasını zəruri edən şərtlərə aşağıdakılardan hansılar aiddir? 1. II Dünya müharibəsindən sonra qlobal iqtisadi sistemin əsasını qoymuş Bretton-Vuds sisteminin XX əsrin 70-ci illərində ciddi problemlərlə üzləşməsi; 2. 1973-cü ildə Yaxın Şərqdə müharibənin başlanması; 3. 1973-cü ildə Böyük Britaniya, İrlandiya və Danimarkanın Avropa İttifaqına qoşulmaları; 4. 1974-cü ildə ABŞ Konqresi tərəfindən Sovet İttifaqı və bir sıra digər dövlətlərə münasibətdə diskriminasiya xarakterli məhdudiyyətləri və qaydaları nəzərdə tutan ticarət islahatları ilə bağlı qanun layihəsinin qəbul edilməsi; 5. 1976-cı ildə çin lideri Mao Tszedunun dünyasını dəyişməsi; 6. dünya bazarında neftin qiymətinin qalxmağa başlaması; (Çəki: 1)

- 1,4,5
 - 2,3,4;
 - 1,2,6;
 - 3,5,6
 - 2,4,6
-

Sual: Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında fəaliyyət Proqramı və eyni adlı Bəyannamə nə zaman və və hansı təşkilat tərəfindən qəbul edilib? (Çəki: 1)

- 1973-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında;
 - 1974-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında;
 - 1973-cü ilin əvvəlində UNCİTRAL-ın Katibliyinin xüsusi sessiyasında;
 - 1974-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında;
 - 1973-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında.
-

Sual: YBİQ-nın təsis olunması yolunda növbəti addım olan Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiya nə zaman və hansı təşkilat tərəfindən qəbul edilib? (Çəki: 1)

- 1973-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında;
 - 1974-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında;
 - 1973-cü ilin əvvəlində UNCİTRAL-ın Katibliyinin xüsusi sessiyasında;
 - 1974-cü ilin əvvəlində BMT Baş Məclisinin xüsusi sessiyasında;
 - 1973-cü ilin əvvəlində UNCTAD-ın Katibliyinin xüsusi sessiyasında.
-

Sual: Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiya aşağıda təqdim edilən hüquqlardan hansıları bəyan etmişdir? 1. hər bir dövlətin milli sərvətləri və təbii resusları üzərində müstəqil sərəncam vermək hüququnu; 2. xarici investidlərə münasibətdə milli investidlərə üstünlüyün verilməsi hüququnu; 3. xarici investisiyanın dövlətdaxili qanunvericilik ilə tənzimlənməsi hüququnu; 4. dövlət mülkiyyətinin özəlləşdirilməsi hüququnu; 5. xarici mülkiyyətin milliləşdirilməsi hüququnu. (Çəki: 1)

- 1,3,4
 - 2,3,4;
 - 1,2,5;
 - 2,4,5
 - 1,3,5
-

Sual: BMT-nin YBİQ-nın yaradılması haqqında 1974-cü il Bəyannaməsində öz əksini tapan və sonradan dəqiqləşdirilən prinsiplərdən hansı düzgün ifadə edilməyib? (Çəki: 1)

- beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin suveren bərabərliyi;
 - dövlətlərin təbii sərvətləri üzərində ayrılmaz suveren hüquqlarının tanınması;
 - bazarın bölüşdürülməsinin genişləndirilməsi;
 - xarici borclar probleminin həlli;
 - inkişafda olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi
-

Sual: UNCTAD-ın fəaliyyətinin nəticələrinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Beynəlxalq ticarət və beynəlxalq siyasətin prinsipləri;
 - ümumi preferensiya sisteminin yaradılması haqqında qərar;
 - Xammal üzrə inteqrasiya proqramı çərçivəsində ümumi fondun təsis edilməsi haqqında qərar;
 - Daha az inkişaf etmiş ölkələrə yardım proqramını qeyd etmək olar;
 - İnkişafda olan dövlətlərə təqdim edilən preferensiyaların həddinin müəyyənləşdirilməsi qaydaları
-

Sual: Ticarət preferensiyalarının qlobal sistemi haqqında Belqrad sazişi neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1982-ci ildə
 - 1984-cü ildə
 - 1986-cı ildə
 - 1988-ci ildə
 - 1990-cı ildə.
-

Sual: Dövlətin öz sərhədləri hüduqlarında başçılığı (üstünlüyü) və beynəlxalq işlərdə onun müstəqilliyi dedikdə nə başa düşülür? (Çəki: 1)

- Daxili işlərə qarışmamaq
 - Dövlət suverenliyi
 - Ərazi bütövlüyü
 - İnsan haqlarına hörmət
 - Xalqların bərabər hüquqlara malik olması
-

Sual: Hansı prinsipin müasir anlamı BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində ümumi şəkildə ifadə edilmişdir? (Çəki: 1)

- zor tətbiq etməmək və ya zorla hədələməmək;
- mübahisələrin sülh yolu ilə həlli;
- daxili işlərə qarışmamaq;

- xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratlarını həll etmələri;
 - dövlətlərin suveren bərabərliyi;
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn xüsusi adlandırılan prinsiplərinə aiddir? 1. iqtisadi əməkdaşlıq prinsipi; 2. dövlətlərin öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində suverenitet prinsipi; 3. qarşılıqlı fayda prinsipi. 4. mübahisələrin sülh yolu ilə həlli; 5. daxili işlərə qarışmamaq; (Çəki: 1)

- 1,3,5;
 - 1,2,3;
 - 3,4,5;
 - 2,3,5
 - 1,4,5
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn xüsusi adlandırılan prinsiplərinə aid deyil? 1. dövlətlərin suveren bərabərliyi 2. dövlətlərin öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində suverenitet prinsipi; 3. qarşılıqlı fayda prinsipi. 4. mübahisələrin sülh yolu ilə həlli; 5. daxili işlərə qarışmamaq; (Çəki: 1)

- 1,3,5
 - 1,2,3;
 - 3,4,5
 - 2,3,5
 - 1,4,5
-

Sual: Hüquqi anlamda bu prinsip dövlətin tərəf-müqabil dövlət tərəfindən ona (habelə onun vətəndaşlarına və onun milli hüququnun digər subyektlərinə) bu dövlətin digər bütün dövlətlərə verdiyi imkan-lardan pis olmayan imkanlarının verilməsi hüququnu bildirir (Çəki: 1)

- Qarşılıqlı fayda prinsipi.
 - Ayrı-seçkiliyə yol verməmək prinsipi.
 - Preferensial rejim.
 - Milli rejim.
 - Millət üçün ən əlverişli şərait prinsipi (rejimi)
-

Sual: Hansı prinsipə əsasən əcnəbi dövlətin fiziki və hüquqi şəxsləri hüquqi münasibətlərin ayrı-ayrı növlərinə görə qarşılıqlıq əsasında hüquqca milli fiziki və hüquqi şəxslərə tamamilə bərabər tutulurlar? (Çəki: 1)

- Qarşılıqlı fayda prinsipi.
 - Ayrı-seçkiliyə yol verməmək prinsipi.
 - Preferensial rejim.
 - Milli rejim
 - Millət üçün ən əlverişli şərait prinsipi (rejimi).
-

Sual: Müqavilələrə münasibətdə hüquqi varislik haqqında 1978-ci il Vyana Konvensiyasının hansı maddəsində qeyd edilir ki, konvensiyanın qaydaları təbii ehtiyatlar üzərində suverenliyin bölünməzliyi prinsipinə şamil edilmir? (Çəki: 1)

- Maddə 10
 - Maddə 13
 - Maddə 16
 - Maddə 19
 - Maddə 22
-

Sual: Dövlət əmlakı, dövlət arxivləri və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında 1983-cü il Vyana Konvensiyasında qeyd edilir ki, konvensiyanın qaydaları təbii ehtiyatlar üzərində suverenliyin bölünməzliyi prinsipinə şamil edilmir? (Çəki: 1)

- Maddə 10
 - Maddə 13
 - Maddə 16
 - Maddə 19
 - Maddə 22
-

Sual: Aşağıdakı sənədlərdən hansının 55-56-cı maddələri iqtisadi, sosial və mədəni problemlərin həlli məqsədilə dövlətlərin əməkdaşlıq etmək öhdəliyini ifadə edir? (Çəki: 1)

- 1986-cı il Vyana Konvensiyasının
 - 1957-ci il Roma müqaviləsinin
 - Dəniz hüququ üzrə BMT Konvensiyasının
 - Enerji Xartiyasına Müqavilənin
 - BMT Nizamnaməsinin
-

Sual: Enerji Xartiyasına Müqavilənin 10-cu maddəsinə əsasən nəyəmünasibətdə heç bir halda ayrı-seçkiliyə yol verməklə idarə, istifadə, sahiblik edilə və sərəncam verilə bilməz (Çəki: 1)

- Xarici investisiyalara
 - Daxili investisiyalara
 - Yeraltı sərvətlərə
 - İqtisadi subyektlərin fəaliyyət sferasına
 - Mülkiyyət formasına
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin spesifik xarakterinə uyğun olaraq ayrı-seçkiliyə yol verməməkprinsipindən hüququuyğun istisnalar kimi inkişafda olan dövlətlərə prefensiyanın verilməsi ilə bağlı konvensiyalar necə adlanır? (Çəki: 1)

- Roma konvensiyaları
 - Loma konvensiyaları
 - Doha konvensiyaları
 - Puma konvensiyaları
 - Toha konvensiyaları
-

Sual: tranzitin azadlığı hüquqi təbiət baxımından beynəlxalq hüququn hansı ümumtanınmış prinsipindən meydana gəlir? (Çəki: 1)

- dövlətlərin əməkdaşlıq prinsipindən
 - güc tətbiq etməmək və güclə hədələməmək;
 - mübahisələrin dinc həlli;
 - insan hüquqlarına hörmət edilməsi;
 - daxili işlərə qarışmamaq
-

Sual: GATT-ın neçənci maddəsinə uyğun olaraq Dünya Ticarət Təşkilatı çərçivəsində tranzitin azadlığı prinsipinin adət-hüquq mənşəli normaya çevrilməsi bütün və ya əksər çoxluq onu tanıdıqdan sonra mümkün ola bilər? (Çəki: 1)

- 1-ci maddə
 - 2-ci maddə
 - 3-cü maddə
 - 4-cü maddə
 - 5-ci maddə
-

Sual: Aşağıdakı konvensiyalardan hansı ilə tranzitin azadlığı prinsipi adət mənşəli norma kimi məcəllələşdirilmişdir? 1. 1958-ci il Açıq dəniz haqqında Konvensiyasında 2. 1965-ci il Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Konvensiya 3. 1982-ci il BMT-nin Dəniz hüququ üzrə Konvensiyası ilə müvafiq adət norması məcəllələşdirilmişdir. (Çəki: 1)

- 1,2
 - 1,3
 - 2,3
 - hamısı
 - heç biri
-

Sual: Tranzitin universal qaydada beynəlxalq hüquqi tənzimlənməsi 1919-cu ildə ilk dəfə hansı sənəddə öz əksini tapmışdır? (Çəki: 1)

- Tranzit azadlığı haqqında Barselona Konvensiyası;
 - Tariflər və Ticarət üzrə Baş Saziş –GATT
 - Versal Müqaviləsi
 - Elektrik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya;
 - Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Müqaviləsi
-

Sual: Aşağıdakı sənədlərdən hansı tranzitin universal qaydada beynəlxalq hüquqi tənzimlənməsini özündə ehtiva edən sənədlərə aiddir? 1. Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası; 2. Enerji Xartiyasına Müqavilə (1994); 3. Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; 4. MDB iştirakçı-dövlətlərinin elektrik enerjisi və gücünü tranziti haqqında Saziş (2000) (Çəki: 1)

- 1,3
 - 2,4
 - 1,4
 - 2,3
 - hamısı
-

Sual: Hansı sənəddə əmtəələrin tranzit statusuna düşməsi üçün onların bir üzv dövlətin ərazisindən digərinin ərazisi vasitəsilə üçüncü dövlətin ərazisinə aparılması nəzərdə tutulub? (Çəki: 1)

- Elektrik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya (1923);
 - Tariflər və Ticarət üzrə Baş Saziş –GATT (1947);
 - Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında 1957-ci il Müqaviləsi;
 - Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası
 - Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci il Müqaviləsi;
-

Sual: Tranzitin azadlığı prinsipi Barselona Konvensiyasından sonra daha geniş formada hansı sənədlərdə əksini tapmışdır? 1. Tariflər və Ticarət haqqında baş Sazişin (1947) V maddəsində, 2. UNCTAD-ın Prinsiplərində, 3. Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Müqavilə 4. Enerji Xartiyasına Müqavilənin 7-ci maddəsində (Çəki: 1)

- 1,2,3;
 - 2,3,4
 - 1,3,4
 - 1,2,4
 - hamısı
-

Sual: AR-in Milli təhlükəsizlik haqqında 2004-cü il Qanununun neçənci maddəsində qeyd edilir ki, AR öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər

vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir? (Çəki: 1)

- 4-cü maddə
- 14-cü maddə
- 24-cü maddə
- 34-cü maddə
- 44-cü maddə

Sual: Beynəlxalq iqtisadi təhlükəsizlik aşağıdakılardan hansını nəzərdə tutmur? (Çəki: 1)

- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini
- əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını;
- bütün xalqların bərabər hüquqluğu şəraitində hümanitar-iqtisadi inteqrasiyanı
- beynəlxalq iqtisadi mübahisələrin dinc həllini;
- beynəlxalq iqtisadi mübahisələrdə üstünlüyün qarşılıqlı etimada deyil, məcburiyyət mexanizmlərinə verilməsini.

Sual: Beynəlxalq iqtisadi təhlükəsizlik aşağıdakılardan hansını nəzərdə tutmur? (Çəki: 1)

- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini
- əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını;
- bütün xalqların bərabər hüquqluğu şəraitində hümanitar-iqtisadi inteqrasiyanı;
- beynəlxalq iqtisadi mübahisələrin güc yolu ilə həllini;
- beynəlxalq iqtisadi mübahisələrdə məcburiyyət mexanizmlərindən qarşılıqlı etimada üstünlüyün verilməsini.

Sual: Benefisar dövlətin şəxslərinə və əşyalarına üstünlüklərin (əlverişliyin) şamil edilməsi üçün aşağıdakılardan hansıların eyniliyi zəruridir? (Çəki: 1)

- 1,2
- 2,3;
- 1,3
- Hamısı
- heç biri

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası hansı ildə qəbul edilib? (Çəki: 1)

- 1951-ci ildə
- 1961-ci ildə
- 1971-ci ildə;
- 1981-ci ildə;
- 1991-ci ildə

Sual: Dövlət immunitetinin kompleks şəkildə beynəlxalq hüquqi tənzimlənməsi sahəsində müqavilə hansıdır? (Çəki: 1)

- 1958-ci ildə qəbul edilmiş Dövlət immuniteti haqqında Asiya Konvensiyasıdır
 - 1962-ci ildə qəbul edilmiş Dövlət immuniteti haqqında Roma Konvensiyasıdır
 - 1968-ci ildə qəbul edilmiş Dövlət immuniteti haqqında BMT Konvensiyasıdır
 - 1970-ci ildə qəbul edilmiş Dövlət immuniteti haqqında Ottava Konvensiyasıdır
 - 1972-ci ildə qəbul edilmiş Dövlət immuniteti haqqında Avropa Konvensiyasıdır
-

Sual: 1979-cu ildən BMT-nin hansı qurumu Dövlətlərin və onların əmlakının yurisdiksiya immuniteti haqqında maddələr layihəsinin hazırlığına başlayır? (Çəki: 1)

- BMT-nin Beynəlxalq hüquq Komissiyası
 - BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Komissiyası;
 - BMT-nin Xüsusi Siyasi və Dekolonizasiya məsələləri üzrə Komissiyası
 - BMT-nin Sosial, Humanitar və Mədəniyyət məsələləri üzrə Komissiyası
 - BMT-nin İnzibati və Bütçə məsələləri üzrə Komissiyası
-

Sual: Dövlət immuniteti bir qayda olaraq hansı xarakterli münasibətlərdə meydana çıxır? (Çəki: 1)

- Siyasi;
 - Mədəni;
 - İqtisadi;
 - Humanitar;
 - Hərbi-texniki
-

Sual: M.M. Boquslovskiyə görə dövlət immuniteti xüsusi hüquq prinsipi kimi hansı publik-hüquqi konsepsiyalara əsaslanır? 1. dövlətlərin bərabərliyinə; 2. dövlətlərin suverenliyinə; 3. dövlətlərin ərazi bütövlüyünə; 4. dövlətlərin iqtisadi gücünə; 5. dövlətlərin müdafiə qabiliyyətinə. (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
 - 1,4.
-

Sual: "Funksional" immunitet nəzəriyyəsi aşağıdakılardan hansını nəzərdə tutur? (Çəki: 1)

- xarici şəxslərin əmək hüquqlarının müdafiəsini;
 - xarici şəxslərin əmlak hüquqlarının müdafiəsini;
 - xarici şəxslərin azad sahibkarlıq hüquqlarının müdafiəsini;
 - xarici şəxslərə dəymiş zərərin ödənilməsinə tələb etmək hüquqlarının müdafiəsini;
 - xarici şəxslərin siyasi sığınacaq hüquqlarının müdafiəsini.
-

Sual: Aşağıdakı dövlətlərdən hansında dövlət immuniteti ilə qəbul edilmiş qanunvericilik aktları "funksional immunitet" nəzəriyyəsinə əsaslanır? 1. ABŞ-da; 2. Avstraliyada; 3. Böyük Britaniyada; 4. Pakistanda; 5. Sinqapurda. (Çəki: 1)

- 1,2,3;
 - 2,4,5
 - 3,4,5
 - 1, 2,4;
 - hamısı.
-

Sual: Dövlət immuniteti ilə qəbul edilmiş qanunvericilik aktları olmayan ölkələrə hansılar aiddir?

1. Fransa; 2. Belçika; 3. Avstriya; 4. İsveçrə; 5. Kanada; (Çəki: 1)

- 1,2,5;
 - 2,4,5
 - 3,4,5
 - 1,2,4
 - 2,3,4 .
-

Sual: 1984-cü ildə "Alkom v. Republic of Columbia" işi nə ilə bağlı olmuşdur? (Çəki: 1)

- Kolumbiyada Britaniyanın Alkom şirkətinin vəzifəli şəxslərinin həbsi ilə bağlı;
 - Kolumbiyada Britaniyanın Alkom şirkətinin bank hesabının həbsi ilə bağlı;
 - Böyük Britaniyada Kolumbiyanın Alkom şirkətinin bank hesabının həbsi ilə bağlı;
 - Böyük Britaniyada Kolumbiya səfirliyinin bank hesabının həbsi ilə bağlı;
 - Kolumbiyada Britaniya səfirliyinin bank hesabının həbsi ilə bağlı;
-

Sual: BMT-nin dövlətlərin yurisdiksiya immunitetləri və onların mülkiyyətləri haqqında 2004-cü il Konvensiyasının hansı maddələri bilavasitə dövlət immunitetinin istisna edildiyi hallara həsr edilib? (Çəki: 1)

- 1-7-ci maddələr
 - 3-10-cu maddələr
 - 10-17-ci maddələr
 - 14-20-ci maddələr;
 - 20-25-ci maddələr.
-

Sual: Dəniz hüququ üzrə BMT-nin 1982-ci il konvensiyasının 95-ci maddəsində qeyd edilir ki, hərbi gəmilər açıq dənizdə olarkən hansı dövlət istisna olmaqla onlar istənilən digər dövlətin yurisdiksiyasından immunitetə malikdir (Çəki: 1)

- bayraq dövləti
 - torpaq dövləti
 - sahil dövləti
 - sərhəd dövləti
 - istehsal dövləti
-

Sual: Hansı nəzəriyyəyə görə dövlətin hər hansı bir razılığı olmadan özü və orqanları digər dövlətin hakimiyyət xarakterli tədbirlərinə məruz qala bilməz? (Çəki: 1)

- Nisbi immunitet nəzəriyyəsi
 - Mütləq immunitet nəzəriyyəsi
 - Məhdud immunitet nəzəriyyəsi
 - Funksional immunitet nəzəriyyəsi
 - Struktur immunitet nəzəriyyəsi
-

Sual: XX əsrin 20-ci illərindən başlayaraq xarici şəxslərin əmlak hüquqlarının müdafiəsilə bağlı və dövlətin də məsuliyyətini nəzərdə tutan hansı nəzəriyyə bərqərar olmuşdur? (Çəki: 1)

- Nisbi immunitet nəzəriyyəsi
 - Mütləq immunitet nəzəriyyəsi
 - Məhdud immunitet nəzəriyyəsi
 - Funksional immunitet nəzəriyyəsi
 - Struktur immunitet nəzəriyyəsi
-

Sual: AR-də dövlət immuniteti ilə əlaqədar konkret qanunvericilik aktı olmasa da, məhdud formada olsa da, müvafiq problemin həllinə yönəlmiş qanun aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Beynəlxalq hüquq haqqında Qanun
- Beynəlxalq iqtisadi hüquq haqqında Qanun
- Beynəlxalq ümumi hüquq haqqında Qanun
- Beynəlxalq xüsusi hüquq haqqında Qanun
- Beynəlxalq dövlət immuniteti haqqında Qanun

Sual: AR-in bağladığı neft kontraktları hansı hüquq prinsipləri əsasında tənzimlənir? (Çəki: 1)

- AR-in hüququnun ümumi prinsipləri ilə
- İngiltərənin hüququnun ümumi prinsipləri ilə
- Kanadanın (Alberta vilayətinin) hüququnun ümumi prinsipləri ilə
- Avstraliyanın (Kanberra federasiyasının) hüququnun ümumi prinsipləri ilə
- "pacta sunt servanda" prinsipi ilə


Sual: Dövlət immunitetinin növləri sırasına aşağıdakılardan hansı daxildir? 1. xarici dövlətlərin qanunvericilik yurisdiksiyasından immunitet; 2. dövlət mülkiyyətinin immuniteti; 3. xarici investisiyaların yurisdiksiya immuniteti 4. diplomatik immunitet. 5. geostrateji immunitet (Çəki: 1)

- 1,3,5
- 1,2,4
- 2,3,5
- 3,4,5;
- hamısı

Sual: Xarici dövlətin qanunvericiliyindən immunitet dedikdə nə başa düşülür? 1. dövlətin fəaliyyətinin digər dövlətin qanunları ilə deyil, özünün daxili hüquq qaydası ilə tənzimlənməsi nəzərdə tutulur 2. dövlətin fəaliyyətinin tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə tənzimlənməsi nəzərdə tutulur 3. dövlətin fəaliyyətinin digər dövlətin qanunları ilə tənzimlənməsi nəzərdə tutulur (Çəki: 1)

- 1,2
- 2,3
- 1,3
- hamısı
- heç biri

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Gəmilərin dövlət immunitetinə malik olmaları ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur? 1.Hərbi gəmilər dövlət immunitetinə malikdirlər; 2.Hərbi gəmilər dövlət immunitetinə malik deyillər; 3.Ticarət gəmiləri dövlət immunitetinə malikdirlər; 4.Ticarət gəmiləri dövlət immunitetinə malik deyillər; 5.Həm hərbi gəmilər, həm də ticarət gəmiləri dövlət immunitetinə malikdirlər. (Çəki: 1)

- 1,4
 - 2,3
 - 1,5
 - 2,4
 - 3,5
-

Sual: BMT Baş Məclisi özünün 59/39 sayılı qətnaməsilə Dövlətlərin və onların əmlakının yurisdiksiya immuniteti haqqında Konvensiyanı neçənci ildə qəbul edib? (Çəki: 1)

- 1964-cü ildə;
 - 1974-cü ildə
 - 1984-cü ildə
 - 1994-cü ildə
 - 2004-cü ildə.
-

Sual: Dövlətin beynəlxalq mülkiyyət münasibətlərində xüsusi şəxslərlə bərabərləşdirilməsi həmin münasibətlərin xarakterindən, subyektlərin bərabərliyi və müstəqilliyindən, onların iradə azadlığından, mülkiyyətin toxunulmazlığından irəli gəlməsi müddəaları Azərbaycan Respublikası qanunvericiliyində hansı aktda öz əksini tapmışdır? (Çəki: 1)

- AR Konstitusiyasının 18-ci maddəsində;
 - AR Vergi Məcəlləsinin 13-cü maddəsində;
 - AR Mülki Məcəlləsinin 6-cı maddəsi;
 - Sahibkarlıq fəaliyyəti haqqında AR Qanunun 23-cü maddəsi;
 - Maliyyə-sənaye qrupları haqqında AR Qanunun 23-cü maddəsi
-

Sual: Daxili mülkiyyət dövriyyəsində mülki qanunvericiliyə uyğun olaraq dövlətin digər subyektlərlə bərabər statusda fəaliyyət göstərməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 18
 - 23
 - 26
 - 33
 - 43
-

Sual: Beynəlxalq hüquq ədəbiyyatında dövlət immunitetinin növləri arasında aşağıdakılardan hansı yoxdur? (Çəki: 1)

- xarici dövlətlərin qanunvericilik yurisdiksiyasından immunitet;
 - yurisdiksiya immunitetləri;
 - dövlət mülkiyyətinin immuniteti;
 - şəxsi mülkiyyətin immuniteti;
 - diplomatik immunitet.
-

Sual: Transmilli hüquq qaydasının üstünlük təşkil etdiyi kontraktlar əsasən hansı ölkələrlə bağlanır? (Çəki: 1)

- təbii resuslara malik olan inkişafda olan ölkələrlə;
 - təbii resuslara malik olmayan inkişafda olan ölkələrlə;
 - təbii resuslara malik olan inkişaf etmiş ölkələrlə;
 - təbii resuslara malik olmayan inkişaf etmiş ölkələrlə;
 - təbii resuslara malik olan zəif inkişaf etmiş ölkələrlə.
-

Sual: BMT-nin 2004-cü il Konvensiyasının 10-17-ci maddələrində nəzərdə tutulan hallarda dövlətin immunitetinin istisnası aşağıda göstərilənlərdən kimin razılığından asılı deyil? (Çəki: 1)

- Beynəlxalq təşkilatların;
 - BMT-nin;
 - Həmin dövlətin;
 - Həmin dövlətin vətəndaşlarının;
 - Xarici vətəndaşların.
-

Sual: Dəniz hüququ üzrə BMT-nin 1982-ci il konvensiyasının 95-ci maddəsində qeyd edilir ki, hərbi gəmilər harada olarkən bayraq dövləti istisna olmaqla onlar istənilən digər dövlətin yurisdiksiyasından immunitetə malikdir (Çəki: 1)

- Açıq okeanada olarkən
 - açıq dənizdə olarkən
 - Sahil sularında olarkən
 - Təmirdə olarkən
 - Daxili çaylarda olarkən
-

Sual: Dövlət immunitetinin kompleks şəkildə beynəlxalq hüquqi tənzimlənməsi sahəsində müqavilə olan Dövlət immuniteti haqqında Avropa Konvensiyası neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1972-ci ildə
 - 1982-ci ildə
 - 1992-ci ildə
 - 2002-ci ildə
 - 1912-ci ildə
-

Sual: Dəniz hüququ üzrə BMT-nin 1982-ci il konvensiyasının 95-ci maddəsinə əsasən hansı gəmilər immunitetə malikdir? (Çəki: 1)

- Hava gəmiləri
 - Hərbi gəmilər;
 - Ticarət gəmiləri
 - Sərnişin gəmiləri
 - Yük gəmiləri
-

Sual: Əsasən kapital ixracçısı olan sənayecə inkişaf etmiş dövlətlərə mənsub mütəxəssislər və hüquqşünaslar tərəfindən konsessiya kontraktlarının irəli sürülən transmilli hüquq konsepsiyasının müəllifləri kimlərdir? 1. F.Cessup 2. Erlər 3. Svartsenberqer 4. Ferdros 5.

Çenq (Çəki: 1)

- 1,3
 - 2,4
 - 3,5
 - 1,2
 - 4,5
-

Sual: Əsasən kapital ixracçısı olan sənayecə inkişaf etmiş dövlətlərə mənsub mütəxəssislər və hüquqşünaslar tərəfindən konsessiya kontraktlarının irəli sürülən kvazibeynəlxalq hüquq konsepsiyasının müəllifləri kimlərdir? 1. F.Cessup 2. Erlər 3. Svartsenberqer 4. Ferdros 5.

Çenq (Çəki: 1)

- 1,2,3
- 2,3,4
- 3,4,5;

- 1,2,5
 - 2,4,5
-

Sual: Hansı nəzəriyyəyə əsasən dövlət özünün suverenliyindən, eləcə də, immunitetindən məhdudiyət olmadan istifadə edir? (Çəki: 1)

- Nisbi immunitet nəzəriyyəsi
 - Mütləq immunitet nəzəriyyəsi
 - Məhdud immunitet nəzəriyyəsi
 - Funksional immunitet nəzəriyyəsi
 - Struktur immunitet nəzəriyyəsi
-

Sual: Hansı nəzəriyyələrə əsasən dövlətin yurisdiksiya immunitetləri istisna edilir və dövlət xarici və ya beynəlxalq yurisdiksiyaya tabe etdirilir?* 1. Məhdud immunitet nəzəriyyəsinə görə. 2. Mütləq immunitet nəzəriyyəsinə görə. 3. Nisbi immunitet nəzəriyyəsinə görə. 4. Funksional immunitet nəzəriyyəsinə görə (Çəki: 1)

- 1,3
 - 2,4
 - 1,4
 - 2,3
 - hamısı
-

Sual: "Dövlət immuniteti xüsusi hüquq prinsipi kimi iki publik-hüquqi konsepsiyaya: dövlətlərin bərabərliyinə və suverenliyinə əsaslanır" fikri kimə məxsusdur? (Çəki: 1)

- V. M. Şumilova
 - Q. K. Dimitriyevaya
 - Q. Svartsenberqerə
 - Q.M. Velyaminova
 - M.M. Boquslovskiyə
-

Sual: "Dövlət immunitetindən imtina edildiyi halda müvafiq münasibətlər ayrı-ayrı dövlətlərin daxili hüquq və ya beynəlxalq xüsusi hüquq müstəvisinə keçir" fikri kimə məxsusdur? (Çəki: 1)

- V. M. Şumilova
 - Q. K. Dimitriyevaya
 - Q. Svartsenberqerə
 - Q.M. Velyaminova
 - M.M. Boquslovskiyə
-

Sual: AR-in bağladığı neft kontraktlarının "tətbiq olunan hüquq" müddəasında bir qayda olaraq neçə hüquqi sistem nəzərdə tutulur? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: yurisdiksiya immunitetləri sırasına hansılar daxildir? 1. məhkəmə immuniteti ; 2. iddianın təminatından immunitet; 3. diplomatik immunitet; 4. qəbul edilmiş məhkəmə qərarının məcburi qaydada icrasından immunitet; (Çəki: 1)

- 1,2,3
- 1,3,4

- 2,3,4
 1,2,4
 hamısı

Bölmə: 06#01

Ad	06#01
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müasir ticarət sazişlərini xatırladan ilk müqavilələr neçənci əsrə təsadüf edir? (Çəki: 1)

- X
 XI
 XII
 XIII;
 XIV

Sual: Müasir beynəlxalq ticarət qaydası əsasən hansı prinsipə əsaslanır? (Çəki: 1)

- Ticarətin azadlığı prinsipi;
 Yüksək idxal gömrük tariflərinin tətbiqi prinsipi;
 İxrac potensialının gücləndirilməsi prinsipi;
 Daxili bazarın qorunması prinsipi;
 Beynəlxalq ticarət hüququnun daxili qanunvericilik normalarına uyğunlaşdırılması prinsipi.

Sual: Ticarətin azadlığı prinsipinin əksi olan siyasət necə adlanır? (Çəki: 1)

- antidempinq;
 proteksionizm;
 fritrederçilik;
 qloballaşma;
 merkantelizm

Sual: Hansı ölkələr arasında bağlanmış Qarşılıqlı yardım haqqında Müqavilə (1942) və Maliyyə məsələləri üzrə Müqavilə (1945) II dünya müharibəsindən sonra təsis edilən beynəlxalq iqtisadi qaydanın əsasını təşkil etmiş və onların ticarət qaydası beynəlxalq ticarət-maliyyə sisteminin əsasına transformasiya edilmişdir? (Çəki: 1)

- Fransa və İngiltərə
 ABŞ və Fransa
 Almaniya və ABŞ;
 ABŞ və İngiltərə
 Almaniya və Fransa

Sual: Beynəlxalq ticarət hüququnun prinsiplərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi;
 prefensiya;
 tarif maneələrinin genişləndirilməsi.
 milli bazarın müdafiəsi;

ticarətin azadlığı;

Sual: Beynəlxalq ticarət hüququnun prinsiplərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi;
 - daha əlverişlilik prinsipi;
 - milli rejim prinsipi;
 - qarşılıqlı mənfəət;
 - tarif mənafeələrinin qeyri-tarif maneələrilə əvəzlənməsi;
-

Sual: Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsi 50-dən çox dövlət tərəfindən imzalanırsa da hansı ölkənin qeyri-konstruktiv mövqeyinə görə çoxluq tərəfindən ratifikasiya edilmir? (Çəki: 1)

- Böyük Britaniyanın;
 - ABŞ-ın
 - Fransanın;
 - SSRİ-nin;
 - Almanyanın.
-

Sual: 1948-1994-cü ilə qədər beynəlxalq ticarətin əsas beynəlxalq hüquqi tənzimləmə vasitəsi kimi hansı təşkilat çıxış etmişdir? (Çəki: 1)

- Tarif və Ticarət üzrə Baş Saziş (GATT);
 - Beynəlxalq Ticarət Təşkilatı (İTO);
 - Dünya Ticarət Təşkilatı (WTO);
 - BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD);
 - Beynəlxalq Valyuta Fondu (İMF).
-

Sual: GATT-1947-nin (1964-cü il dəyişikliyi ilə) əsas mətninin strukturu neçə hissədən və maddədən ibarət olmuşdur? (Çəki: 1)

- 3 hissədə təsbit edilən 28 maddədən;
 - 4 hissədə təsbit edilən 38 maddədən;
 - 5 hissədə təsbit edilən 48 maddədən;
 - 6 hissədə təsbit edilən 58 maddədən;
 - 7 hissədə təsbit edilən 68 maddədən.
-

Sual: GATT çərçivəsində danışıqların beynəlxalq iqtisadi təhlükəsizliyin pozulmasına səbəb olan 1973-1974 illərdə baş verən enerji böhranı dövrünə təsadüf edən raundu hansıdır? (Çəki: 1)

- Tokio raundu
 - Dillon raundu
 - Kennedi raundu
 - Uruqvay raundu
 - Cenevrə raundu
-

Sual: Dünya Ticarət Təşkilatının yaradılması GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının hansı raundunun nəticəsi kimi meydana çıxır? (Çəki: 1)

- Tokio raundu
 - Dillon raundu
 - Kennedi raundu;
 - Uruqvay raundu
 - Cenevrə raundu
-

Sual: Dövlətlərin ticarət siyasətinin analizi Dünya Ticarət Təşkilatının hansı orqanı tərəfindən həmin dövlətlərin beynəlxalq ticarətdə iştirak səviyyəsindən asılı olaraq həyata keçirilir. (Çəki: 1)

- DTT-nin Baş Şurası tərəfindən;
 - DTT-nin Nazirlər Konfransı tərəfindən;
 - DTT-nin Mübahisələrin həlli üzrə Komissiyası tərəfindən;
 - DTT-nin Əmtəələrlə Ticarət üzrə Şura;
 - DTT-nin Xidmətlərlə Ticarət üzrə Şura.
-

Sual: Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən inkişaf etmiş dövlətlərin ticarət siyasətinin analizi üçün müddət neçə ildir? (Çəki: 1)

- 1-2 il;
 - 2-4 il;
 - 3-4 il;
 - 4-6 il;
 - 5-7 il.
-

Sual: Dünya Ticarət Təşkilatının strukturunda ali orqan hansıdır? (Çəki: 1)

- Katiblik;
 - Baş Şura;
 - Nazirlər Konfransıdır
 - Əmtəələrlə Ticarət üzrə Şura;
 - Xidmətlərlə Ticarət üzrə Şura.
-

Sual: Nazirlər Konfransı tərəfindən Dünya Ticarət Təşkilatının üzvlüyə qəbul olunma ilə bağlı düzəlişlər və Dünya Ticarət Təşkilatına daxilolma şərtləri haqqında müqavilə hansı səs çoxluğu ilə qəbul edilir? (Çəki: 1)

- 50%+1 səs;
 - 51%;
 - 3/4;
 - 2/3
 - tam yekdilliklə.
-

Sual: Dünya Ticarət Təşkilatının komitələri zəruri tədbirlərlə bağlı Bir qayda olaraq ildə neçə dəfədən az olmayaraq toplanır? (Çəki: 1)

- 1
 - 1-2
 - 2
 - 2-3
 - 3
-

Sual: Dünya Ticarət Təşkilatının inzibati idarəçilik funksiyası hansı orqan tərəfindən yönəldilir? (Çəki: 1)

- Katiblik;
 - Baş Şura;
 - Nazirlər Konfransı;
 - Baş Məclis
 - Təhlükəsizlik Şurası
-

Sual: Əgər bir dövlət digərini tanımırsa, Dünya Ticarət Təşkilatına üzvlüyün reallaşdırılması zamanı həmin dövlətlər Dünya Ticarət Təşkilatına üzvlük haqqında Sazişin hansı maddəsindən istifadə edirlər? (Çəki: 1)

- V
 - VIII
 - IX
 - XIII
 - XIX;
-

Sual: Dünya Ticarət Təşkilatının Baş direktoru təşkilatın üzvlüyündən çıxmaq haqqında yazılı müraciəti aldıqdan sonra neçə ay müddətində müvafiq qərar qüvvəyə minir? (Çəki: 1)

- 1 ay
 - 2 ay
 - 3 ay;
 - 6 ay
 - 9 ay
-

Sual: İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasınınin təşkilati əsaslarını müəyyən edən Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyət haqqında" qanun hansı ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1992-ci ildə
 - 1993-cü ildə;
 - 1994-cü ildə
 - 1995-ci ildə
 - 1996-cı ildə
-

Sual: Xarici ticarətdə dövlət monopoliyasını ləğv edən və xarici iqtisadi fəaliyyətdə sərbəstlik prinsipini nəzərdə tutan Xarici ticarətin liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- 1992-ci ildə
 - 1993-cü ildə
 - 1994-cü ildə
 - 1995-ci ildə
 - 1996-cı ildə
-

Sual: Azərbaycan Respublikası neçənci ildə Dünya Ticarət Təşkilatı Katibliyinə üzvolma istəyini əks etdirən ərizəni təqdim etmiş və həmin ilin dekabr ayında Dünya Ticarət Təşkilatı Katibliyində Azərbaycan üzrə İşçi Qrupu yaradılmışdır? (Çəki: 1)

- 1993-cü ildə
 - 1995-ci ildə
 - 1997-ci ildə
 - 1999-cu ildə;
 - 2001-ci ildə
-

Sual: Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması prosesində ölkəmizin qarşısında duran məsələlərin həlli və Təşkilatın üzvlərinin sorğularını nəzərdən keçirmək məqsədilə neçənci ildə Azərbaycan Respublikasında Milli Əlaqələndirmə Qrupu təsis edilmişdir? (Çəki: 1)

- 1993-cü ildə;
- 1995-ci ildə
- 1997-ci ildə
- 1999-cu ildə

2001-ci ildə

Sual: 1999-cu ildə Azərbaycan Respublikası hökuməti adından Xarici ticarət rejimi haqqında memorandum Dünya Ticarət Təşkilatı Katibliyinə neçənci ildə təqdim edilmişdir? (Çəki: 1)

- 1993-cü ildə
 - 1995-ci ildə;
 - 1997-ci ildə
 - 1999-cu ildə;
 - 2001-ci ildə
-

Sual: AR-də tarif tənzimlənməsinin qanunvericilik bazasını təşkil edən aktlar hansılardır? 1. Gömrük tarifi haqqında AR-in Qanunu(1995); 2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi tədbirləri haqqında AR-in Qanunu(1998); 3. AR-in Gömrük Məcəlləsi (2001); 4. İdxal və ixrac rüsumları haqqında AR-in Qanunu(2002); 5. Tarif və qeyri-tənzimlənmə haqqında AR-in Qanunu(2004); 6. AR-in Tarif Məcəlləsi (2007); (Çəki: 1)

- 1,3;
 - 2,3;
 - 4,6
 - 1,5;
 - 5,6.
-

Sual: Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən dövlət üzv dövlətlərlə ikitərəfli danışıqları hansı əsasda həyata keçirir? (Çəki: 1)

- oferta
 - aksept
 - order
 - aval
 - qarant
-

Sual: İnkişafda olan ölkələrin büdcə gəlirini qorumaq məqsədilə tariflərin saxlanması halı GATT-ın hansı maddəsində nəzərə alınmışdır? (Çəki: 1)

- X
 - XV
 - XVII
 - XXI
 - XXVII.
-

Sual: Müasir beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimləmə mərkəzi hansı təşkilatdır? (Çəki: 1)

- UNCTAD
 - BMT Baş Məclisi
 - BMT İqtisadi və Sosial Şurası
 - Dünya Ticarət Təşkilatı
 - GATT
-

Sual: Aşağıdakılardan hansılar həm beynəlxalq ticarət hüququnun, həm də beynəlxalq iqtisadi hüququn prinsipləri sırasına daxildir? 1. daha əlverişlilik prinsipi; 2. milli rejim prinsipi; 3. qarşılıqlı mənfəət; 4. beynəlxalq iqtisadi təhlükəsizliyin təmin edilməsi (Çəki: 1)

- 1,2,3;
- 1,3,4

- 1,2,4
 - 2,3,4;
 - hamısı
-

Sual: Aşağıdakılardan hansılar həm beynəlxalq ticarət hüququnun, həm də beynəlxalq iqtisadi hüququn prinsipləri sırasına daxildir? 1. ticarətin azadlığı; 2. tarif mənafeələrinin qeyri-tarif maneələrilə əvəzlənməsi; 3. qeyri- tarif maneələrinin məhdudlaşdırılması. 4. daha əlverişlilik prinsipi; 5. milli rejim prinsipi; (Çəki: 1)

- 1,2,3;
 - 1,3,5
 - 1,4,5
 - 1,2,5
 - 3,4,5;
-

Sual: Aşağıdakılardan hansılar beynəlxalq ticarət hüququnun prinsipləri sırasına daxildir? (Çəki: 1)

- tarif mənafeələrinin qeyri-tarif maneələrilə əvəzlənməsi;
 - qeyri- tarif maneələrinin məhdudlaşdırılması.
 - proteksionizm
 - xarici rejim
 - prefensiya;
-

Sual: GATT beynəlxalq ticarətin əsas beynəlxalq hüquqi tənzimləmə vasitəsi kimi hansı dövrdə fəaliyyət göstərmişdir? (Çəki: 1)

- 1918-ci ildən 1974-cü ilə kimi
 - 1928-ci ildən 1984-cü ilə kimi
 - 1928-ci ildən 1964-cü ilə kimi
 - 1938-ci ildən 2004-cü ilə kimi
 - 1948-ci ildən 1994-cü ilə kimi
-

Sual: GATT-1994 ilə bağlı aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- GATT təsisatı 1994-cü ildə varislik qaydasında yeni keyfiyyətdə meydana gəlir.
 - GATT-1994 GATT-1947-nin təkmilləşdirilmiş, dəqiqləşdirilmiş variantıdır.
 - GATT-1994 elə bir təsisata çevrilmişdir ki, dövlətlər öz üzərlərində ümumi öhdəliyi 1/3-dən də azını götürməklə mənfəət əldə etməyə çalışırdılar.
 - Uruqvay raundunda GATT-1994-ün meydana gəlməsi GATT-1947-nin zəif tərəflərini aradan qaldırmaq zərurəti ilə bağlı olmuşdur
 - GATT-1994-cü il qüvvəyə minənə kimi mövcud olan dövlətlərin qanunvericiliyi GATT-1947-ci il normaları qarşısında üstünlüyə malik idi;
-

Sual: GATT-1947 ilə bağlı aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- GATT-1947-yə nəzarət edən beynəlxalq təşkilatı struktur kvazibeynəlxalq xarakter kəsb edirdi.
 - GATT-1947-nin yalnız müəyyən bir hissəsi məcburi xarakter daşıyırdı.
 - GATT-1947 vahid hüquqi rejim formalaşdırma bilmişdi
 - GATT-1947-nin müxtəlif maddələri mətnin başa düşülməsi baxımından müxtəlif qaydada təfsir oluna bilərdi və buna görə də, nümunəvi təfsirə zərurət yaranırdı;
 - GATT-1947 ətrafında mürəkkəb, kompleks xarakterli sazişlər formalaşmışdı. Dövlətlər həmin sazişlərdə iştirak edib-ətməyəcəklərini cari maraqlarına uyğun olaraq müəyyən edirdilər.
-

Sual: Aşağıdakı sənədlərdən hansı Dünya Ticarət Təşkilatının üzvləri üçün məcburi hüquqi əhəmiyyət kəsb edir? 1. Mülki aviatexnika ilə ticarət üzrə Saziş 2. Sövlət satınalmaları haqqında Saziş 3. Əsas telekommunikasiya xidmətləri üzrə Saziş 4. İnformasiya texnologiyaları məhsullarının ticarəti haqqında Bəyannamə (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 1,3
 - 2,4
-

Sual: Uruqvay raundu GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının neçənci raundu olmuşdur? (Çəki: 1)

- 4-cü
 - 5-ci
 - 6
 - 7-cı
 - 8-ci
-

Sual: Dünya Ticarət Təşkilatı fəaliyyətinə hansı dövrdən başlamışdır? (Çəki: 1)

- 1994-cü il yanvarın 1-dən
 - 1995-ci il yanvarın 1-dən
 - 1996-cı il yanvarın 1-dən
 - 1997-ci il yanvarın 1-dən
 - 1998-ci il yanvarın 1-dən
-

Sual: Hüquqi aspektdə Dünya Ticarət Təşkilatının fəaliyyətində Təşkilat üçün spesifik olan adət və müqavilə-hüquqi prinsiplər çıxış edir. Bunlara hansı beynəlxalq iqtisadi hüquq prinsipləri daxildir? 1. diskriminasiyaya yol verməmək, 2. daha əlverişlilik, 3. milli rejim, 4. preferensiya (Çəki: 1)

- 1,2,4
 - 2,3,4;
 - 1,3,4
 - 1,2,3;
 - hamısı
-

Sual: Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulma ilə bağlı deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlət tarif şərtləri haqqında protokol təqdim edir.
 - Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokoluqeyri-tarif tənizetmə qaydalarını müəyyən edir
 - Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu idxalın sturukturatəsir edəcək öhdəlikləri özündə əks etdirir.
 - Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu idxalın həcminətəsir edəcək öhdəlikləri özündə əks etdirir.
 - Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlətin tarif şərtləri haqqında Protokolu hakimiyyətin fiskal siyasətinə təsir edəcək öhdəlikləri özündə əks etdirir.
-

Sual: Tarif və rüsumlarla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- inkişafda olan dövlətlər bir qayda olaraq çox aşağı tarif rüsumları müəyyən edirlər;

- inkişaf etmiş dövlətlər və keçid iqtisadiyyatlı dövlətlər orta hesabla 5-12%-lik rüsum dərəcələri müəyyən edirlər.
 - İnkişaf etmiş sənaye ölkələrində xammal və emal olunmamış məhsullara qoyulan idxal rüsumları sıfır və yaxud minimal dərəcələrlə müəyyən edilir;
 - İnkişaf etmiş sənaye ölkələrində xammal və emal olunmamış məhsullara qoyulan idxal rüsumları burada əsasən iqtisadi tənzimləmə funksiyasını yerinə yetirir.
 - Avropa İttifaqında Vahid Gömrük Tarifi fəaliyyət göstərir.
-

Sual: Aşağıdakı sahələrdən hansı GATS-in hazırlanması gedişində GATT katibliyinin işləyib hazırladığı Xidmətlərin Sektorial Təsnifat Vərəqində 161 növ xidmətin qruplaşdırıldığı sahələr sırasına daxil deyil? (Çəki: 1)

- işgüzar xidmətlər;
 - rabitə xidmətləri;
 - nəqliyyat xidmətləri;
 - maliyyə, sığorta və bank xidmətləri;
 - vergi xidmətləri
-

Sual: 1995-ci il Fiziki şəxslərin yerdəyişməsi haqqında GATS-ın III Protokoluna əsasən "ağ yaxalılıq" ali təhsil, mühasibat, hüquqi xidmət sferasında çalışan şəxslərin xidmətinin beynəlxalq istifadəsi bir qayda olaraq neçə ildən artıq olmayan müddətdə həyata keçirilə bilər. (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: GATS müxtəlif dövlətlərdən olan xidmət sahiblərinə və xidmətlərə bərabər münasibət təsbit edən hansı prinsipi nəzərdə tutur? (Çəki: 1)

- daha əlverişlilik prinsipi
 - ticarətin azadlığı;
 - tarif mənafeələrinin qeyri-tarif maneələrlə əvəzlənməsi;
 - qeyri- tarif maneələrinin məhdudlaşdırılması.
 - milli rejim prinsipi
-

Sual: 1995-ci ildə Cenevrədə əqli mülkiyyətin mühafizəsi sferasında əməkdaşlıq və qarşılıqlı yardım ilə bağlı Əqli Mülkiyyətin Dünya Təşkilatı (WIPO) ilə hansı təşkilat arasında saziş imzalanmışdır? (Çəki: 1)

- Birləşmiş Millətlər Təşkilatı
 - Dünya Ticarət Təşkilatı
 - Avropa Birliyi
 - Beynəlxalq Valyuta Fondu
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
-

Sual: Uruqvay raunduna kimi kənd təsərrüfatı hansı kateqoriyaya aid edilirdi? (Çəki: 1)

- Sənaye kateqoriyasına
 - Aqrar sektor kateqoriyasına
 - Təbii ehtiyatlar kateqoriyasına
 - Ekologiya kateqoriyasına
 - Tükənən resurslar kateqoriyasına
-

Sual: ÜTT üzrə danışıqların hansı raundunda kənd təsərrüfatı məhsulları universal beynəlxalq hüquqi tənzimləmənin predmetində olmayan digər təbii ehtiyatlardan ayrılaraq özünün sazişlər sistemində daxil edilmişdir (Çəki: 1)

- Cenevrə raundu
- Dillon raundu
- Kennedi raundu
- Tokio raundu
- Uruqvay raundu

Sual: Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A), Xidmətlərlə ticarət üzrə Bazı Saziş (Əlavə 1B), Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş (Əlavə 1C), Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2) hansı təşkilatın təsis müqaviləsinə daxildir? (Çəki: 1)

- Birləşmiş Millətlər Təşkilatı
- Dünya Ticarət Təşkilatı
- Avropa Birliyi
- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

Sual: GATT-1947 ilə bağlı deyilənlərdən hansı doğrudur (Çəki: 1)

- GATT-1947 beynəlxalq əmtəə ticarətində tətbiq olunurdu;
- GATT-1947 "görünməyən" xidmətlərlə ticarəti əhatə edirdi;
- GATT-1947 investisiya ilə bağlı məsələləri əhatə edirdi;
- GATT-1947 əqli mülkiyyətin ticarət aspektləri ilə bağlı məsələləri əhatə edirdi;
- GATT-1947 valyuta-maliyyə münasibətləri ilə bağlı məsələləri əhatə edirdi.

Sual: Hansı yeganə beynəlxalq təşkilatdır ki, dövlətlər üçün olduğu kimi, korporasiyalar üçün də beynəlxalq ticarətin idarə və tənzim edilməsi sahəsində qaydalar yaradır və onun icrasına nəzarəti təmin edir? (Çəki: 1)

- Birləşmiş Millətlər Təşkilatı
- Dünya Ticarət Təşkilatı
- Avropa Birliyi
- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	63
Maksimal faiz	63
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq ticarətin çoxtərəfli və universal əsasda tənzimlənməsinin zərurəti, həmçinin Dünya Ticarət Təşkilatına transformasiya edilən GATT-ın qəbul edilməsində əsas məqsəd nə ilə bağlı olmuşdur. (Çəki: 1)

- beynəlxalq iqtisadi təhlükəsizliyin təminatı ilə;
- dövlətlər tərəfindən həyata keçirilən proteksionizm tədbirlərinin güclənməsi ilə;
- ölkələr tərəfindən tətbiq edilən gömrük tariflərinin yüksək həddi ilə;

- beynəlxalq ticarət hüququnun daxili qanunvericilik normalarına uyğunlaşdırılmasının zəruriliyi ilə;
 - beynəlxalq ticarət prosesinə qoşulan ölkələrin sayının durmadan artması.
-

Sual: UNCTAD-ın ilk təsis konfransında neçə ölkə iştirak etmişdir? (Çəki: 1)

- 39
 - 59
 - 79
 - 99
 - 119
-

Sual: GATT-ın 1-ci maddəsində aşağıdakılardan hansı təsbit olunmuşdur? (Çəki: 1)

- gömrük tənzimlənməsi üçün əmtəələrin qiymətləndirilməsinin ümumi prinsipləri;
 - idxal olunan əmtəələrə tətbiq olunan daxili vergi və yığımlara milli rejimin tətbiqi;
 - tranzitin azadlığı;
 - antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları;
 - daha əlverişlilik prinsipi.
-

Sual: GATT-ın 2-ci maddəsində aşağıdakılardan hansı təsbit olunmuşdur? (Çəki: 1)

- gömrük tənzimlənməsi üçün əmtəələrin qiymətləndirilməsinin ümumi prinsiplərini;
 - idxal olunan əmtəələrə tətbiq olunan daxili vergi və yığımlara milli rejimin tətbiqi;
 - tarif güzəştlərinə daha əlverişlilik prinsipinin şamil edilmə qaydaları;
 - tranzitin azadlığı prinsipi;
 - "Antidempinq Məcəlləsi" antidempinq və kompensasiya rüsumlarının tətbiqi haqqında qaydaları.
-

Sual: Tranzitin azadlığı ilə bağlı GATT-ın hansı maddəsində bəhs edilir? (Çəki: 1)

- 3-cü
 - 5-ci;
 - 7-ci;
 - 9-cu;
 - 11-ci
-

Sual: GATT-ın Dillon raundu (1960-1961-ci) çərçivəsində aşağıdakılardan hansı müzakrə obyektı olmamışdır? (Çəki: 1)

- Avropa İqtisadi Birliyinin yaradılması;
 - vahid gömrük tarifinin müəyyən edilməsi;
 - kənd təsərrüfatı siyasəti;
 - azad ticarət zonaları ilə bağlı siyasət;
 - Avropa İqtisadi Birliyi çərçivəsində üçüncü dövlətlərə preferensiyaların verilməsi.
-

Sual: GATT üzrə danışıqların Annesi, Torki və Cenevrə raundlarının (1949-1956) gedişində hansı nəticələr əldə edilmişdir? (Çəki: 1)

- 15 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 5% azldılmışdı;
 - 25 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 10% azldılmışdı;
 - 35 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 15% azldılmışdı;
 - 45 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 20% azldılmışdı;
 - 55 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 25% azldılmışdı
-

Sual: GATT üzrə danışıqların Kennedi raundunun əhəmiyyətli tədbirlərindən biri kimi qeyri-tarif maneəsinə aid olan qərar hansıdır? (Çəki: 1)

- Antiinhisar Məcəlləsinin qəbulu
 - Antiproteksianist Məcəlləsinin qəbulu
 - Antidempinq Məcəlləsinin qəbulu;
 - Antitrest Məcəlləsinin qəbulu;
 - Antitarif Məcəlləsinin qəbulu
-

Sual: GATT çərçivəsində danışıqların Tokio raundunda (1973-1979) yeni hüquq qaydasının formalaşdırılması prosesinin hüquqi təminat mexanizmi kimi qəbul edilən məcəllələrdən hansı olmamışdır? (Çəki: 1)

- Standartlar üzrə Məcəllə;
 - Subsidiya və kompensasiya üzrə rüsumlar Məcəlləsi;
 - Gömrük qiymətləndirilməsi Məcəlləsi;
 - Antidempinq Məcəlləsi;
 - Gömrük tariflərinin unifikasiyası Məcəlləsi
-

Sual: Tokio raundunun iştirakçıları tərəfindən məcəllə formasında qəbul edilən sazişlər aşağıdakılardan hansını özündə əhatə etmirlər? (Çəki: 1)

- subsidiya və kompensasiya rüsumlarını
 - gömrük qiymətləndirilməsini,
 - qeyri-tarif maneələrinin təkmilləşdirilməsini;
 - ticarətdə texniki maneələri,
 - idxal lisenziyalaşdırma proseduru əhatə edir.
-

Sual: Uruqvay raundu prosesində qəbul edilmiş sazişlər paketinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında saziş;
 - Paltar və tekstil və geym məmulatları haqqında saziş;
 - Ticarətdə texniki maneələr haqqında saziş;
 - İdxal lisenziyalaşdırması prosedurası haqqında saziş;
 - İxracın lisenziyalaşdırılması prosedurası haqqında saziş.
-

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə aşağıdakı sazişlərdən hansı daxil deyil? (Çəki: 1)

- özündə müxtəlif saziş və əlavələri əks etdirən Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A);
 - Xidmətlərlə ticarət üzrə Bazş Saziş (Əlavə 1B);
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2);
 - Ticarət siyasətinin icmalı mexanizmi (Əlavə 3);
 - Ticarət siyasətinin formalaşdırılması üzrə üzv ölkələrə imperativ tövsiyələr (Əlavə 3A)
-

Sual: Dünya Ticarət Təşkilatının beynəlxalq hüquqi şəxs statusuna malik olması, GATT-ın isə kvazibeynəlxalq təşkilat kimi fəaliyyət göstərməsi Mərakeş sazişinin hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- Maddə III
 - Maddə IV;
 - Maddə VI;
 - Maddə VIII
 - Maddə X;
-

Sual: Dünya Ticarət Təşkilatı funksiyalarına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- beynəlxalq ticarətin liberallaşdırılmasının beynəlxalq hüquqi tənzimlənməsinin;
 - beynəlxalq ticarət münasibətləri sahəsində dövlətlərarası münasibətlərin həlli;
 - Dünya Ticarət Təşkilatı çərçivəsində təşkilat üzvü olan ölkələrin üzərlərinə qoyulmuş öhdəliklərdən heç bir halda azad edilməməsi;
 - Dünya Ticarət Təşkilatı sistemində beynəlxalq sazişlərin şərh edilməsi;
 - ticarət siyasətinin icmalı mexanizmi vasitəsilə Təşkilatın sistemində beynəlxalq ticarət danışıqlarının realizəsinə nəzarəti təmin etmək.
-

Sual: Dünya Ticarət Təşkilatının əsas funksiyaları kimi mübahisələrin həlli və ticarət siyasətinin icmalı mexanizmləri Mərakeş sazişinin hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- Maddə III;
 - Maddə IV;
 - Maddə VI;
 - Maddə VIII
 - Maddə X;
-

Sual: Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən inkişaf etmiş dövlətlər istisna olmaqla digər ölkələr üçün ticarət siyasətinin analizi üçün müddət neçə ildir? (Çəki: 1)

- 2 ilə qədər
 - 2-5 il arası
 - 5-8 il arası
 - 8-10 il arası
 - 10 il və daha artıq.
-

Sual: Dünya Ticarət Təşkilatının 1997-ci il Cenevrə Konvensiyasında Maliyyə xidmətləri bazarı ilə əlaqədar qəbul edilmiş çoxtərəfli Sazişə əsasən üzv dövlətlər 1999-cu ildən başlayaraq hansı tədbirləri həyata keçirməlidirlər? (Çəki: 1)

- təcridən maliyyə bazarında əməliyyatları liberallaşdırmağı;
 - təcridən milli valyutanın emissiyasını məhdudlaşdırmağı;
 - təcridən kommersiya banklarına qarşı tələbləri sərtləşdirməyi;
 - təcridən maliyyə bazarına nəzarət mexanizminin gücləndirilməsi;
 - təcridən maliyyə bazarının dövlət tənzimlənməsi tədbirlərini sərtləşdirməyi.
-

Sual: Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin IV maddəsinin 1-ci bəndinə əsasən Nazirlər Konfransının çağırılması qaydası necədir? (Çəki: 1)

- ildə bir dəfədən az olmayaraq;
 - ildə iki dəfədən az olmayaraq;
 - iki ildə üz dəfədən az olmayaraq;
 - iki ildə bir dəfədən az olmayaraq
 - üç ildə bir dəfədən az olmayaraq
-

Sual: Dünya Ticarət Təşkilatının Nazirlər Konfransında üzv dövlətlər bir qayda olaraq hansı səviyyələrdə təmsil olunur? (Çəki: 1)

- ticarət və ya xarici işlər nazirliyi;
 - maliyyə və ya xarici işlər nazirliyi
 - yalnız xarici işlər nazirliyi;
 - yalnız ticarət nazirliyi;
 - yalnız maliyyə nazirliyi.
-

Sual: Nazirlər Konfransı Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişlə və bu təşkilatın sistemində daxil olan istənilən çoxtərəfli ticarət müqaviləsi üzrə üzv dövlətlərin öhdəliklərdən azad edilməsi haqqında qərara neçə müddətdən bir baxmaq və zərurət olduqda onun ləğvini təmin etmək hüququnua malikdir? (Çəki: 1)

- ən azı iki ildə bir dəfə;
 - ən azı dörd ildə bir dəfə;
 - ən azı ildə bir dəfə;
 - ən azı ildə iki dəfə;
 - ən azı ildə üç dəfə.
-

Sual: Nazirlər Konfransı tərəfindən Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin və Dünya Ticarət Təşkilatı sistemində daxil olan çoxtərəfli ticarət müqavilələrinin şərh edilməsi haqqında qərar və üzvlərin öhdəliklərdən azad edilməsi haqqında qərarlar hansı səs çoxluğu ilə qəbul olunur? (Çəki: 1)

- 50%+1 səs;
 - 51%;
 - 3/4;
 - 2/3;
 - tam yekdilliklə.
-

Sual: Aşağıdakı komitələrdən hansı Dünya Ticarət Təşkilatının daimi fəaliyyət göstərən orqanlarından olan Əmtəələrle ticarət üzrə Şuranın himayəsi altına daxil deyil? (Çəki: 1)

- Ticarətlə bağlı investisiyalar üzrə Komitə;
 - Susidiyalar və kompensasiya tədbirləri üzrə Komitə;
 - Gömrük dəyərləndirilməsi (qiymətləndirilməsi) üzrə Komitə;
 - Antidempinq təcrübəsi üzrə Komitə;
 - İdxal və ixrac kvotalaşdırılması üzrə Komitə.
-

Sual: Ticarətin liberallaşdırılması üzrə qaydalar Tarif və Ticarət üzrə Baş Saziş adı ilə (General Agreement on Tariffs and Trade-GATT) müvəqqəti əsasda nə zamandan qüvvəyə minir? (Çəki: 1)

- 1945-ci ilin yanvarından
 - 1946-cı ilin dekabrından
 - 1947-ci ilin dekabrından;
 - 1948-ci il yanvarından
 - 1949-cu ilin dekabrından
-

Sual: Dünya Ticarət Təşkilatına yeni üzv ölkələrin qoşulmasının əsas şərtlərindən biri onların milli qanunvericiliyinin və təcrübələrinin təşkilidir. Milli qanunvericiliyin unifikasiyası və Dünya Ticarət Təşkilatı hüququna uyğunlaşdırılması məsələsi Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin hansı maddəsindən irəli gəlir? (Çəki: 1)

- 5
 - 7
 - 10
 - 12
 - 16
-

Sual: Dünya Ticarət Təşkilatının büdcəsi necə formalaşır? (Çəki: 1)

- üzv dövlətlərin əhalisinin sayına mütənasib verilən üzvlük haqqı ilə;
- üzv dövlətlərin ÜDM-nin həcminə mütənasib verilən üzvlük haqqı ilə;

- üzv dövlətlərin dünya ticarətindəki payına mütənasib verilən üzvlük haqqı ilə;
 - üzv dövlətlərin ərazilərinin böyüklüyünə müvafiq verilən üzvlük haqqı ilə;
 - üzv dövlətlərin xarici ticarət kvotalarına müvafiq verilən üzvlük haqqı ilə.
-

Sual: Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən dövlət üzv dövlətlərlə ikitərəfli danışıqların həyata keçirilməsi vasitəsi olan ofertada aşağıdakılardan hansı ifadə edilmir? (Çəki: 1)

- gömrük güzəştlərinin aşağı və yuxarı səviyyələri;
 - gömrük tariflərinin strukturu;
 - tarif kalonları (sütunları);
 - tarif kalonlarına (sütunlarına) uyğun ümumi və daha əlverişli rüsum dərəcələri;
 - tarif dərəcələrinin ilkin və son "bağlanma", "ortalanma" səviyyələri;
-

Sual: UNCTAD çərçivəsində beynəlxalq ticarətin tənzimlənməsi neçənci ildən öz başlanğıcını götürmüşdür? (Çəki: 1)

- 1931;
 - 1941
 - 1951
 - 1961
 - 1971
-

Sual: UNCTAD-ın ilk təsis konfransı ilə bağlı deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- UNCTAD 1964-cü ildən fəaliyyətdədir
 - UNCTAD-ın təsisi ilə GATT-ın fəaliyyətinə xitam verilmişdir
 - UNCTAD-ın ilk təsis konfransında 119 ölkə iştirak etmişdir
 - UNCTAD-ın ilk təsis konfransında əsas inkişafda olan ölkələrin maraqlarına uyğun olaraq, ixrac potensialı kimi xammalla ticarət üzrə 60-a yaxın tövsiyə qəbul edilmişdir.
 - UNCTAD-ın ilk təsis konfransında əsas inkişafda olan ölkələrin maraqlarına uyğun olaraq, inkişafı təşviq edən ticarət siyasəti üzrə prinsiplər qəbul edilmişdir
-

Sual: Böyük Britaniya və ABŞ arasında Qarşılıqlı yardım haqqında Müqavilə neçənci ildə bağlanmışdır? (Çəki: 1)

- 1942
 - 1952
 - 1962
 - 1972
 - 1982
-

Sual: Böyük Britaniya və ABŞ arasında Maliyyə məsələləri üzrə Müqavilə neçənci ildə bağlanmışdır? (Çəki: 1)

- 1935
 - 1945
 - 1955
 - 1965
 - 1975
-

Sual: Aşağıdakılardan hansılar həm beynəlxalq ticarət hüququnun, həm də beynəlxalq iqtisadi hüququn prinsipləri sırasına daxildir? 1. təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi; 2. prefensiya; 3. proteksionizm 4. xarici rejim 5. milli bazarın müdafiəsi; (Çəki: 1)

- 1,2,3;

- 1,3,5
 - 1,4,5
 - 1,2,5
 - 3,4,5;
-

Sual: ECOSOC-un r hb rliyi altında ke iril n hansı konfransda Beyn lxalq Ticar t T şkilatının Nizamnaməsi hazırlanır? ( aki: 1)

- Roma konfransında (1943)
 - Madrid konfransında (1944)
 - Varşava konfransında (1945)
 - London konfransında (1946)
 - Cenevr  konfransında (1947)
-

Sual: GATT 1994- n V madd sində n d n b hs edilir? ( aki: 1)

- tranzitin azadlıđından
 - antidempinq v  kompensasiya r sumlarının t tbiqi haqqında qaydaları t sbit edir
 - g mr k t nziml nməsi    n  mt el rin qiym tl ndirilm sinin  mumi prinsipl rini  ks etdirir
 - ticar t qaydalarının d rci il  bađlı m s l l rd n
 - valyuta-maliyy  ehtiyatlarına t hl k  yarandıđı halda m v qq ti m hdudlaşdırıcı t dbirl rin g r lm sini tranzitin azadlıđından b hs edilir.
-

Sual: GATT 1994- n VI madd sində n d n b hs edilir? ( aki: 1)

- tranzitin azadlıđından
 - antidempinq v  kompensasiya r sumlarının t tbiqi haqqında qaydaları t sbit edir
 - g mr k t nziml nməsi    n  mt el rin qiym tl ndirilm sinin  mumi prinsipl rini  ks etdirir
 - ticar t qaydalarının d rci il  bađlı m s l l rd n
 - valyuta-maliyy  ehtiyatlarına t hl k  yarandıđı halda m v qq ti m hdudlaşdırıcı t dbirl rin g r lm sini tranzitin azadlıđından b hs edilir.
-

Sual: GATT 1994- n VII madd sində n d n b hs edilir? ( aki: 1)

- tranzitin azadlıđından
 - antidempinq v  kompensasiya r sumlarının t tbiqi haqqında qaydaları t sbit edir
 - g mr k t nziml nməsi    n  mt el rin qiym tl ndirilm sinin  mumi prinsipl rini  ks etdirir
 - ticar t qaydalarının d rci il  bađlı m s l l rd n
 - valyuta-maliyy  ehtiyatlarına t hl k  yarandıđı halda m v qq ti m hdudlaşdırıcı t dbirl rin g r lm sini tranzitin azadlıđından b hs edilir.
-

Sual: GATT 1994- n X madd sində n d n b hs edilir? ( aki: 1)

- tranzitin azadlıđından
 - antidempinq v  kompensasiya r sumlarının t tbiqi haqqında qaydaları t sbit edir
 - g mr k t nziml nməsi    n  mt el rin qiym tl ndirilm sinin  mumi prinsipl rini  ks etdirir
 - ticar t qaydalarının d rci il  bađlı m s l l rd n
 - valyuta-maliyy  ehtiyatlarına t hl k  yarandıđı halda m v qq ti m hdudlaşdırıcı t dbirl rin g r lm sini tranzitin azadlıđından b hs edilir.
-

Sual: GATT 1994- n XII madd sində n d n b hs edilir? ( aki: 1)

- tranzitin azadlıđından
- antidempinq v  kompensasiya r sumlarının t tbiqi haqqında qaydaları t sbit edir
- g mr k t nziml nməsi    n  mt el rin qiym tl ndirilm sinin  mumi prinsipl rini  ks etdirir
- ticar t qaydalarının d rci il  bađlı m s l l rd n

● valyuta-maliyyə ehtiyatlarına təhlükə yarandığı halda müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsini tranzitin azadlığından bəhs edilir.

Sual: GATT 1994-ün VIII maddəsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi;
 - gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar;
 - idxal-ixracın qadağan olunmasına münasibətdə ayrı-seçkiliyə yol verməmək prinsipini; ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - ixrac subsidiyasının istisnasını;
 - valyuta tədbirlətini;
-

Sual: GATT 1994-ün XIII maddəsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi;
 - gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar;
 - idxal-ixracın qadağan olunmasına münasibətdə ayrı-seçkiliyə yol verməmək prinsipini;
 - ixrac subsidiyasının istisnasını;
 - valyuta tədbirlətini;
-

Sual: GATT 1994-ün XV maddəsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi;
 - gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar;
 - idxal-ixracın qadağan olunmasına münasibətdə ayrı-seçkiliyə yol verməmək prinsipini; ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - ixrac subsidiyasının istisnasını;
 - valyuta tədbirlətini;
-

Sual: GATT 1994-ün XI maddəsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- maddə idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi;
 - maddə gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar;
 - maddə idxal-ixracın qadağan olunmasına münasibətdə ayrı-seçkiliyə yol verməmək prinsipini; ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - ixrac subsidiyasının istisnasını;
 - valyuta tədbirlətini;
-

Sual: GATT 1994-ün XVI maddəsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- maddə idxal-ixrac zamanı qeyri tarif maneələrinin ixtisarı üzrə öhdəliyi;
 - maddə gömrük rüsumlarından, vergi və yığımlardan başqa istənilən sayda, o cümlədən lisenziya, kvota və s. formalı məhdudiyətlərin qadağan edilməsi, həmçinin bu qadağadan istisnalar;
 - maddə idxal-ixracın qadağan olunmasına münasibətdə ayrı-seçkiliyə yol verməmək prinsipini; ticarət qaydalarının dərci ilə bağlı məsələlərdən
 - ixrac subsidiyasının istisnasını;
 - valyuta tədbirlətini;
-

Sual: GATT 1994-ün hansı hissəsi prosedur, təşkilati və digər bu yönümlü qaydalara həsr edilib? (Çəki: 1)

- I Hissə
 - II Hissə
 - III Hissə;
 - IV Hissə;
 - V Hissə;
-

Sual: GATT-1994 ilə bağlı aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- GATT təsisatı 1994-cü ildə varislik qaydasında yeni keyfiyyətdə meydana gəlir.
 - GATT 1994 GATT-1947-nin təkmilləşdirilmiş, dəqiqləşdirilmiş variantıdır.
 - GATT-1994 elə bir təsisata çevrilmişdir ki, dövlətlər öz üzərlərində ümumi öhdəliyi 1/3-dən də azını götürməklə mənfəət əldə etməyə çalışırdılar.
 - Uruqvay raundunda GATT-1994-ün meydana gəlməsi GATT-1947-nin zəif tərəflərini aradan qaldırmaq zərurəti ilə bağlı olmuşdur
 - GATT-1994-cü il qüvvəyə minənə kimi mövcud olan dövlətlərin qanunvericiliyi GATT-1947-ci il normaları qarşısında üstünlüyə malik idi;
-

Sual: Dünya Ticarət Təşkilatının müqavilələr sistemində tətbiq edilən milli rejim prinsipi ilə əlaqədar deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- Milli rejimin əsas məqsədi milli bazarda bərabər rəqabət şərtlərinin yeradılmasının təmin edilməsidir.
 - GATT-ın III və GATS-ın XVI maddəsinə əsasən milli bazara idxal edilmiş xarici əmtəələrə münasibətdə milli istehsalçıların əmtəələrinə tətbiq olunan rejimdən və əlverişli olmayan rejim tətbiq olunur.
 - Milli rejim prinsipi idxal mallarına münasibətdə diskriminasiyanı qadağan etməklə rəqabət prinsipini təşviq edir.
 - GATT milli bazarda yerli əmtəələrə nisbətən xarici əmtəələrə daha güzəştli şərtlərin verilməsini qadağan edir.
 - Milli rejim kontekstində milli bazarın qorunması üçün içtimai qaydanın genişləndirilmiş təfsiri də yolverilməzdir.
-

Sual: GATS-ın hazırlanması gedişində GATT katibliyinin işləyib hazırladığı Xidmətlərin Sektorial Təsnifat Vərəqində 161 növ xidmətdən ən çox xidmət sayı (46 növ) hansı sahənin payına düşmüşdür? (Çəki: 1)

- işgüzar xidmətlər;
 - rabitə xidmətləri (25 növ);
 - maliyyə, sığorta və bank xidmətləri (17 növ);
 - turizm, səyahət (2 növ);
 - nəqliyyat xidmətləri (33 növ);
-

Sual: GATS-ın hazırlanması gedişində GATT katibliyinin işləyib hazırladığı Xidmətlərin Sektorial Təsnifat Vərəqində neçə növdə xidmətlər öz əksini tapmışdır? (Çəki: 1)

- 101
 - 131
 - 161
 - 191
 - 221
-

Sual: GATS çərçivəsində xidmətlərin göstərilməsinin üsulları sırasına aşağıdakılardan hansı daxildir? 1. Dünya Ticarət Təşkilatının bir üzvünün ərazisindən istənilən digər üzvünün

ərazisində təranssərhəd (sığorta, nəqliyyat, rabitə və s.) xidmət; 2. Dünya Ticarət Təşkilatının üzvlərinin birinin ərazisindən digər üzvlərinin ərazisində xidmət istehlakçısına təqdimat (fiziki şəxsin xarici bankda hesab açması, turist kimi fəaliyyət göstərməsi və s.); 3. Dünya Ticarət Təşkilatının üzvlərindən birinin digər üzvün ərazisində kommertiya iştirakı (kommertiya nümayəndəliyinin, hüquqi şəxsin nümayəndəliyinin və s. təsis edilməsi); 4. Dünya Ticarət Təşkilatının üzvlərindən birinin, fiziki şəxsinin Dünya Ticarət Təşkilatının istənilən digər üzvünün ərazisində xidməti (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - hamısı
 - heç biri
-

Sual: 1995-ci il Fiziki şəxslərin yerdəyişməsi haqqında GATS-ın III Protokoluna əsasən “ağ yaxalılıq” ali təhsil, mühasibat, hüquqi xidmət sferasında çalışan şəxslərin xidmətinin beynəlxalq istifadəsi imkanını ifadə edir. Müvafiq xidmətlərin həyata keçirilməsi ilə bağlı qaydalara aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- lisenziya qaydasında həyata keçirilə bilər;
 - qəbul edən dövlətdə kommertiya fəaliyyətini həyata keçirməklə bağlı öhdəliyi olmadan;
 - qəbul edən dövlətdə əmək müqaviləsi bağlamaqla;
 - xidmətlər haqqında sazişdə nəzərdə tutulan çərçivədə
 - bir qayda olaraq 1 ildən artıq olmayan müddətdə həyata keçirilə bilər.
-

Sual: GATS –da müxtəlif səbəblərdən daha əlverişlilik prinsipini təqdim edə bilməyən üzv dövlətlərə istisnalar müəyyən edilir. Müvafiq istisna hər bir halda neçə ildən sonra ləğv edilməlidir? (Çəki: 1)

- 1 il
 - 3 il
 - 5 il
 - 7 il
 - 10 il
-

Sual: Bu saziş Uruqvay raundunun ticarət danışıqlarında əmtələri dünya ticarəti ilə əlaqəsi olan dövlətlərin investisiya xarakterli tənzimləmə tədbirlərinin məhdudlaşdırılması üçün qəbul olunmuş və əsas məqsəd xarici investisiyanın sərbəst hərəkəti üçün Dünya Ticarət Təşkilatının liberallaşdırma prinsipinin tətbiqini təmin etmək idi. (Çəki: 1)

- GATT
 - GATS
 - GAAT
 - TRIPS
 - TRIMS
-

Sual: Dünya ticarət sisteminin əsasını təşkil edən və Dünya Ticarət Təşkilatının bütün üzv dövlətləri üçün məcburi olan “Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş” GATT-ın hansı əlavəsi kimi qəbul edilir? (Çəki: 1)

- “1A” Əlavəsi;
 - “1B” Əlavəsi;
 - “1C” Əlavəsi;
 - “1D” Əlavəsi;
 - “1E” Əlavəsi;
-

Sual: Dünya Ticarət Təşkilatının sazişlərindən biri olan Subsidyalar və kompensasiya tədbirləri haqqında Sazişə görə təsnifləşdirilən subsidiyalar sırasına hansılar daxil deyil? 1. qadağan edilən qırmızı subsidiyalar; 2. araşdırmaya əsas verən sarı subsidiyalar; 3. tam dəstəklənən mavi subsidiyalar; 4. mübahisə predmeti yaratmayan yaşıl subsidiyalar; 5. maraqlı doğuran bənövşəyi subsidiyalar; (Çəki: 1)

- 1,2
- 3,4
- 1,3
- 2,4
- 3,5

Sual: Subsidyalar və kompensasiya tədbirləri haqqında Sazişə əsasən Araşdırma və ya mübahisə edilə bilən subsidiyalar Dünya Ticarət Təşkilatının üzvünün maraqlarına nə zaman ciddi zərər vurur? (Çəki: 1)

- ümumi subsidiya həddi əmtənin qiymətinin 3%-ni keçmiş olsun;
- ümumi subsidiya həddi əmtənin qiymətinin 5%-ni keçmiş olsun;
- ümumi subsidiya həddi əmtənin qiymətinin 8 %-ni keçmiş olsun;
- ümumi subsidiya həddi əmtənin qiymətinin 10 %-ni keçmiş olsun;
- ümumi subsidiya həddi əmtənin qiymətinin 15%-ni keçmiş olsun;

Sual: Dünya Ticarət Təşkilatının sazişlərindən biri olan Subsidyalar və kompensasiya tədbirləri haqqında Sazişin hansı maddəsində yaşıl subsidiyalar ifadə edilib? (Çəki: 1)

- Sazişin 2-ci maddəsində
- Sazişin 5-ci maddəsində
- Sazişin 8-ci maddəsində
- Sazişin 11-ci maddəsində
- Sazişin 15-ci maddəsində

Sual: GATT-ın hansı maddəsinə əsasən Dünya Ticarət Təşkilatı ictimai asayişin müdafiəsi məqsədilə ölkələrin zəruri olduğu qədər, məsələn, ictimai mənəviyyatın müdafiəsi məqsədilə, insanların həyat və sağlamlığının mühafizəsi, istehlakçıların maraqlarının müdafiəsi üçün, heyvan və bitkilərin xəstəliklərinə nəzarət üzrə məhdudlaşdırıcı tədbirləri tətbiq etmək hüququnu tanıyır? (Çəki: 1)

- V
- X
- XV
- XX
- XXV

Sual: 1994-cü il Uruqvay raundunun Yekun Aktında təsbit edilən və onun hüquqi əsasını təşkil edən Mərakeş sazişi neçə maddədən ibarətdir? (Çəki: 1)

- 10
- 12
- 14
- 16
- 18

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1B aşağıdakı sazişlərdən hansıdır? (Çəki: 1)

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş;
- Xidmətlərlə ticarət üzrə Baş Saziş;

- Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş;
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş
 - Ticarət siyasətinin icmalı mexanizmi ;
-

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1C aşağıdakı sazişlərdən hansıdır? (Çəki: 1)

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş;
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş;
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş;
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş;
 - Ticarət siyasətinin icmalı mexanizmi ;
-

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 2 aşağıdakı sazişlərdən hansıdır? (Çəki: 1)

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş;
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş;
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş;
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş;
 - Ticarət siyasətinin icmalı mexanizmi ;
-

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 3 aşağıdakı sazişlərdən hansıdır? (Çəki: 1)

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş;
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş;
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş;
 - Ticarət siyasətinin icmalı mexanizmi ;
-

Sual: Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə daxil olan Əlavə 1A aşağıdakı sazişlərdən hansıdır? (Çəki: 1)

- Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş;
 - Xidmətlərlə ticarət üzrə Baş Saziş;
 - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş;
 - Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş;
 - Ticarət siyasətinin icmalı mexanizmi ;
-

Sual: Dünya Ticarət Təşkilatı çərçivəsində Dövlətlərin ticarət siyasətinin analizi ilə bağlı olaraq ticarət siyasəti tədqiq edilməli olan ölkələr özlərinin ticarət siyasəti rejimi haqqında ətraflı məruzə hazırlamalıdır. Paralel olaraq bu mövzu ilə bağlı özünün məruzəsini Dünya Ticarət Təşkilatının hansı qurumu hazırlayır? (Çəki: 1)

- DTT-nin Baş Şurası tərəfindən;
 - DTT-nin Nazirlər Konfransı tərəfindən;
 - DTT-nin Mübahisələrin həlli üzrə Komissiyası tərəfindən;
 - DTT-nin Əmtəələrlə Ticarət Ürə Şura;
 - DTT-nin Katibliyi.
-

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	32
Maksimal faiz	32



Sual: XIX əsrin sonlarında "Sivilizasiyalılığın beynəlxalq minimal standartı" prinsipinə əks meydana gələn konsepsiya necə adlanır? (Çəki: 1)

- Tesla aktı;
- Marşal konsepsiyası;
- Puerto planı;
- Kalvo doktrinası;
- Makkreyq formulası.

Sual: Xarici investisiyaların müdafiəsi haqqında Azərbaycan Respublikasının 1992-ci il Qanununun hansı maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında xarici investisiya Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla milliləşdirilmir? (Çəki: 1)

- 3
- 5
- 7
- 11
- 13

Sual: Azərbaycan Respublikasında milliləşdirmə haqqında qərarı hansı orqan qəbul edir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Prezidenti;
- Azərbaycan Respublikasının Milli Məclisi;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti;
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.

Sual: Rekvizisiya haqqında qərarı hansı orqan qəbul edir. (Çəki: 1)

- Azərbaycan Respublikasının Prezidenti;
- Azərbaycan Respublikasının Prezidenti;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti;
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.

Sual: Beynəlxalq təcrübəni tədqiq edərək E. Nouququ qeyd edir ki, xarici investisiya qoyuluşu əsasən hansı formada həyata keçirilir? (Çəki: 1)

- birbaşa investisiya qoyuluşu;
- portfel investisiya qoyuluşu;
- ssuda kapitalı formasında investisiya qoyuluşu;
- kredit formasında investisiya qoyuluşu;
- dövlət borcu formasında investisiya qoyuluşu.

Sual: "Xarici investisiya bir dövlətin ərazisindən çıxarılaq digər dövlətin ərazisində müəssisələrə qoyulan müxtəlif forma və növlərdə olan mülkiyyətdir" fikri kimə məxsusdur? (Çəki: 1)

- E. Nouququ;

- C.Şvarsenberqer
 - V. Belikjan
 - A. Q. Boqatıryev
 - Q.M.Velyaminov
-

Sual: Dövlətlərin həyata keçirdiyi xarici kapital qoyuluşuna aşağıdakı formalardan hansı daxil deyil? (Çəki: 1)

- dövlət borcları;
 - dövlət ssudaları;
 - dövlət kreditləri;
 - dövlətin fiziki şəxslərinə məxsus investisiyalar;
 - dövlət təminatları.
-

Sual: Azərbaycan Respublikasının hansı dövlətlə İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqaviləsi yoxdur? (Çəki: 1)

- AFR;
 - Norveç;
 - Pakistan;
 - Rusiya;
 - Türkiyə.
-

Sual: Nəticə etibarilə hansı model investisiyaların daha geniş və xüsusi ad altında beynəlxalq hüquqi təminat sistemlərinin (investisiya mübahisələrinin həlli ilə bağlı beynəlxalq mexanizmlərin, qeyri-kommersiya risklərinin, beynəlxalq sığorta sisteminin və s.) yaradılmasını sürətləndirmiş oldu? (Çəki: 1)

- amerikan modeli;
 - alman modeli;
 - yapon modeli;
 - fransız modeli;
 - ingilis modeli.
-

Sual: Azərbaycan Respublikası ilə AFR arasında bağlanmış ikitərəfli investisiya sazişinə əsasən ekspropriasiyaya görə kompensasiya, mənfəət və gəlirlər, bir sözlə investorun hüquqi ilə bağlı olan bütün ödəmələr hansı sazişin müddəalarına uyğun olaraq valyuta paritetinin gözlənilməsilə həyata keçirilməlidir? (Çəki: 1)

- Beynəlxalq Valyuta Fondu haqqında Saziş;
 - Tariflər və Ticarət üzrə Baş Saziş;
 - Dünya Ticarət Təşkilatının yaradılması haqqında Mərkəz Sazişi;
 - Beynəlxalq Maliyyə Korporasiyası haqqında Saziş;
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı haqqında Saziş.
-

Sual: AFR ilə Hollandiya arasında bağlanmış ikitərəfli investisiya sazişində kompensasiya üçün hansı ifadə formulası təsbit edilmişdir? (Çəki: 1)

- çevik kompensasiya;
 - adekvat kompensasiya;
 - əsaslandırılmış kompensasiya;
 - effektiv kompensasiya;
 - ədalətli kompensasiya.
-

Sual: İnvestisiya fəaliyyətində meydana çıxan mübahisələrin həlli vasitəsi kimi xarici investorlar bir qayda olaraq hara müraciətə üstünlük verirlər? (Çəki: 1)

- qəbul edən dövlətin məhkəmə-arbitraj orqanlarına;
 - investorların mənsub olduğu dövlətin məhkəmə-arbitraj orqanlarına;
 - milli mənsubiyyəti olmayan beynəlxalq kommersiya arbitraj məhkəmələrinə;
 - investorların mənsub olduğu dövlətin xarici investisiyanı qəbul edən dövlətdə yerləşən səfirliyinə;
 - qəbul edən dövlətin hökumətinə.
-

Sual: Kapitalın hərəkət rejiminin liberallaşdırılması haqqında müddəaları təsbit edən və 1992-ci ildə bağlanmış hansı müqaviləyə əsasən üzv dövlətlər, həmçinin üzv dövlətlərlə üçüncü dövlətlər arasında kapitalın hərəkətinə olan bütün maneələr aradan götürülmüş olur? (Çəki: 1)

- Avropa İttifaqı haqqında Maastrixt Müqaviləsi
 - Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Müqavilə;
 - Enerji Xartiyasına Müqavilə
 - Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Varşava Müqaviləsi;
 - Avropa Kömür və Polad Birliyi haqqında Paris Müqaviləsi.
-

Sual: . İnvestisiyaların sərbəst yerdəyişməsində xüsusi fəaliyyət mexanizmi əsas etibarilə inkişaf etmiş ölkələrin regionlararası klubu kimi çıxış edən hansı təşkilata məxsusdur? (Çəki: 1)

- Avropa İttifaqı;
 - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD);
 - Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASEAN);
 - Şimali Amerika Azad Ticarət Zonası (NAFTA);
 - Müstəqil Dövlətlər Birliyi.
-

Sual: Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) haqqında 1994-cü il Sazişi hansı ölkələr bağlamışlar? 1. ABŞ; 2. Kuba; 3. Panama; 4. Braziliya; 5. Kanada; 6. Meksika. (Çəki: 1)

- 1,4,5;
 - 2,3,4;
 - 1,4,6
 - 2,3,6
 - 1,5,6.
-

Sual: 19-cu əsrdə İnvestisiya fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi prosesində, ilk növbədə, dövlətlərsə ikirətəfli beynəlxalq müqavilələrlə xarici investisiya fəaliyyətinin prinsipləri, normaları müəyyən edilirdisə, daha sonra investorla qəbul edən dövlət arasında hansı sazişlər institutu formalaşdırılmağa başlandı (Çəki: 1)

- "konfederasiya"
 - konsessiya"
 - "konsepsiya"
 - "konsistensiya"
 - "konfessiya"
-

Sual: məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsi nə adlanır? (Çəki: 1)

- rekvizisiya;
 - ekstropolyasiya;
 - subroqasiya;
 - ekspropriasiya;
 - konfiskasiya
-

Sual: cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi, əsasən yerli və ya beynəlxalq arbitrajlar tərəfindən tətbiq olunurmüsadirə forması nədir? (Çəki: 1)

- rekvizisiya;
 - ekstropolyasiya;
 - subroqasiya;
 - ekspropriasiya;
 - konfiskasiya
-

Sual: ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsi nə adlanır? (Çəki: 1)

- rekvizisiya;
 - ekstropolyasiya;
 - subroqasiya;
 - ekspropriasiya;
 - konfiskasiya
-

Sual: xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafəə naminə götürülməsi nə adlanır? (Çəki: 1)

- rekvizisiya;
 - ekstropolyasiya;
 - milliləşdirmə;
 - ekspropriasiya;
 - konfiskasiya
-

Sual: Investisiya təminatları üzrə çoxtərəfli Agentliyinbirbaşa kapital qoyuluşunun meyarlarını müəyyən edənqurumu hansıdır? (Çəki: 1)

- Katiblik
 - Direktorlar Şurası
 - Baş Şura
 - Nazirlər Konfransı
 - Mübahisələrin həlli üzrə Komissiyası
-

Sual: Özünün məqsədinə görə kapital qoyuluşu hansı investisiyalara bölünür? 1. Birbaşa 2. Dolayı 3. Qovluq 4. Portfel 5. Çanta (Çəki: 1)

- 1,5
 - 2,3
 - 2,5
 - 1,4
 - 4,5
-

Sual: Avropada kapitalın liberal fəaliyyət rejiminin əsasını qoyan və 1994-cü ildə bağlanan Gömrük İttifaqı haqqında Saziş hansı ölkələr arasında bağlanmışdır? (Çəki: 1)

- Fransa, İtaliya və İspaniya
 - Almaniya, Polşa və Avstriya
 - Norveç, İsveç və Finlandiya
 - Böyük Britaniya, Almaniya və Fransa
 - Belçika, Lüksemburq və Hollandiya
-

Sual: OECD tərəfindən birbaşa xarici investisiyalarla bağlı qəbul edilmiş Kapitalın hərəkətinin liberallaşdırılması Məcəlləsi hansı prinsipə əsaslanır? (Çəki: 1)

- sərhdlərin toxunulmazlığı prinsipinə
 - sərhdlərin bütövlüyü prinsipinə
 - sərhdlərin orta xətti prinsipinə
 - sərhdlərin şəffaflığı prinsipinə
 - sərhdlərin prinsipinə
-

Sual: Enerji Xartiyasına Müqavilədərazılığa gələn tərəfin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq investisiya münasibətlərin subyekt kimi kimlər göstərilir? 1. müvafiq dövlətin ərazisində yaşayan fiziki şəxslər 2. müvafiq dövlətin ərazisində vətəndaşlığa malik olan şəxslər 3. müvafiq dövlətin qanunvericiliyinə uyğun olaraq təsis olunmuş müəssisə və ya təşkilatlar. (Çəki: 1)

- 1
 - 2
 - 3
 - hamısı
 - heç biri
-

Sual: Enerji Xartiyasına Müqavilənin 13-cü maddəsində milliləşdirməyə (ekspropriasiya) müəyyən hallarda yol verilir ki, bu hallara aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Dövlət maraqlarını təmin etmək məqsədi ilə;
 - Ayrı-seçkilik olmadan;
 - Zəruri hüquqi prosedurları gözləməklə;
 - Çevik və ədalətli kompensasiya verməklə
 - Qeyri- effektiv kompensasiya verməklə
-

Sual: Xüsusi mülkiyyətin qanunla qorunması Prinsipinin konstitusiya əsasına malik olmasının əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur? (Çəki: 1)

- 3-cü
 - 13-cü
 - 23-cü
 - 33-cü
 - 43-cü
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində göstərilir ki, dövlət və ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan olan dəyərini ədalətli qaydada ödəmək şərti ilə yol verilir, əmlakın tam müsadirəsinə isə icazə verilmir? (Çəki: 1)

- 9-cu
 - 19-cu
 - 29-cu
 - 39-cu
 - 49-cu
-

Sual: Xarici investisiyaların universal qaydada tənzimlənməsi GATT-ın hansı raunduna təsadüf edir? (Çəki: 1)

- Tokio raundu;
- Dillon raundu
- Kennedi raundu
- Uruqvay raundu;

Sual: İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentliyi- MIGA qeyri-kommersiya risklərini təminatlandıran digər beynəlxalq təşkilatlardan fərqli edən və "imtiyazlı kreditor statusu"na malik olmasına şərait yaran əsas səbəb hansıdır? (Çəki: 1)

- MIGA Dünya Bank qrupunda üzvlüyə malikdir.
 - MIGA BMT-nin təşkilatıdır
 - MIGA daimi fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatdır
 - MIGA həmişə mübahisələrin konstruktiv həllinə nail olub
 - MIGA-nın təsisçisi dünyanın ən güclü iqtisadiyyatına malik 20 dövlətidir
-

Sual: İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentliyi tərəfindən sığortalanan 4 növ qeyri-kommersiya riskləri sırasına aşağıdakılardan hansı risk kimi daxil deyil? (Çəki: 1)

- ekspropriasiya və ya anoloji tədbirlər;
 - hərbi itaətsizlik
 - vətəndaş itaətsizliyi;
 - valyutanın xaricə köçürülməsinin mümkünlüyü;
 - qəbul edən dövlətin özünün kontrakt öhdəliyini pozması.
-

Sual: İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə, neçənci ildə və harada investorun fəaliyyəti dayandırıldığı zaman kompensasiya ödəyib? (Çəki: 1)

- 1972-ci ildə İrlandiyada
 - 1982-ci ildə Nikaraquada
 - 1992-ci ildə Madaqaskarda
 - 2002-ci ildə İndoneziyada
 - 2012-ci ildə Tailandda
-

BÖLMƏ: 07#02

Ad	07#02
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xarici kapitalın milliləşdirilməsi ilə bağlı ilk tədbir hansı olmuşdur? (Çəki: 1)

- 1813-cü ildə Korsika kralı tərəfindən ispan konsessiyalarının milliləşdirilməsi;
 - 1823-cü ildə Andorra kralı tərəfindən alman konsessiyalarının milliləşdirilməsi;
 - 1838-ci ildə Siciliya kralı tərəfindən yunan konsessiyalarının milliləşdirilməsi;
 - 1847-ci ildə Sardiniya kralı tərəfindən fransız konsessiyalarının milliləşdirilməsi;
 - 1853-cü ildə Lüksemburq kralı tərəfindən holland konsessiyalarının milliləşdirilməsi;
-

Sual: UNCTAD-ın sənədlərində əksini tapan milliləşdirmə forması kimi aşağıdakılardan hansı yoxdur? (Çəki: 1)

- birbaşa milliləşdirmə;
- dolaylı milliləşdirmə;
- sənayenin müəyyən sahələrinin milliləşdirilməsi;

- xüsusi məqsədlər üçün yığımlar;
 - sürünən (gizli) milliləşdirmə fərqləndirilir.
-

Sual: Aşağıdakılardan hansı UNCTAD-in sənədlərində əksini tapmış milliləşdirmə formasıdır? (Çəki: 1)

- iqtisadiyyatın müəyyən sahələrinin milliləşdirilməsi;
 - xalq təsərrüfatının müəyyən sahələrinin milliləşdirilməsi;
 - kənd təsərrüfatının müəyyən sahələrinin milliləşdirilməsi;
 - tikintinin müəyyən sahələrinin milliləşdirilməsi;
 - sənayenin müəyyən sahələrinin milliləşdirilməsi
-

Sual: Rekvizisiya nədir? (Çəki: 1)

- xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafe naminə götürülməsidir;
 - məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir;
 - cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır;
 - ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsini nəzərdə tutur;
 - sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyi.
-

Sual: Konfiskasiya nədir? (Çəki: 1)

- xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafe naminə götürülməsidir;
 - məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir;
 - cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır;
 - ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsini nəzərdə tutur;
 - sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyi.
-

Sual: Milliləşdirmə nədir? (Çəki: 1)

- xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafe naminə götürülməsidir;
 - məcburiyyət qarşısında əvəzi ödənilməklə xarici mülkiyyətin müvəqqəti müsadirəsidir;
 - cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan müsadirə formasıdır;
 - ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək əvəzi tam, ədalətli və çevik qaydada ödənilməklə xarici mülkiyyətin müsadirəsini nəzərdə tutur;
 - sığorta ediləni qəbul edən dövlətdə xüsusi mülkiyyət hüququndan və investisiya fəaliyyətinin nəticəsi olan gəlirlərdən məhrum edəcək hər hansı bir qanunvericilik hərəkəti və ya hərəkətsizliyi.
-

Sual: Beynəlxalq iqtisadi hüquqda aşağıdakı tədbirlərdən hansı milliləşdirmənin sürünən formasının elementi kimi qəbul edilmir? (Çəki: 1)

- dolayı yolla xarici investoru mülkiyyət hüququndan məhrum etmək;
 - qanunvericilik qaydalarının ağırlaşdırılması;
 - idxal-ixrac məhdudiyətlərinin qoyulması;
 - bank hesablarına həbs qoyulması;
 - vergilərin artırılması.
-

Sual: Aşağıdakılardan hansı xarici investisiyalar kimi qəbul edilmir? 1. qısamüddətli kommersiya kreditləri; 2. məqsədli olmayan dövlət borcları; 3. məqsədli dövlət borcları; 4. sponsor daxilolmaları; 5. uzunmüddətli kommersiya kreditləri; 6. birbaşa və portfel investisiyaları (Çəki: 1)

- 2,3,5
 - 1,5,6;
 - 1,4,6;
 - 1,2,4
 - 3,4,5.
-

Sual: Investisiya təminatları üzrə çoxtərəfli Agentliyin Direktorlar Şurasının baxışına əsasən birbaşa kapital qoyuluşunun yeni formaları kimi hansı göstərilir? (Çəki: 1)

- idarəetmə müqavilələri
 - fransiza sazişləri;
 - lisenziya;
 - dövlət borcları
 - maliyyə icarəsi (lizinq) haqqında müqavilələr;
-

Sual: Azərbaycan Respublikasının xarici ölkələrlə bağladığı investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələrdə hansı məsələ öz əksini tapmır? (Çəki: 1)

- qarşılıqlı olaraq tənziyyət prinsipləri;
 - müqavilələrin fəaliyyət müddəti;
 - təminat və təhlükəsizlik;
 - mübahisələrin həlli;
 - investorların milli mənsubiyyətinin müəyyən edilməsi meyarları.
-

Sual: İkitərəfli investisiya müqavilələrinin hansı modelləri fərqləndirilir? 1. Almaniya; 2. ABŞ; 3. Kanada; 4. Misir; 5. İtaliya; 6. Fransa; (Çəki: 1)

- 1,3,5
 - 2,3,6
 - 1,3,4
 - 1,2,6;
 - 2,5,6,
-

Sual: Xarici investisiyaların təhlükəsizliyinin təminatı sferasında əsas modellər hansılardır? 1. Almaniya; 2. Fransa; 3. Kanada; 4. Yaponiya; 5. İtaliya; 6. ABŞ; (Çəki: 1)

- 1,4,6
 - 1,2,5
 - 2,3,4
 - 2,4,6;
 - 1,5,6,
-

Sual: İtaliya və Makedoniya arasında bağlanmış ikitərəfli investisiya sazişində ekspropriasiya zamanı götürülən əmlakın necə ödənilməsi formulasından istifadə edilir? (Çəki: 1)

- götürülmüş əmlakın real dəyəri ilə ödəmə formulasından;
 - götürülmüş əmlakın bazar qiymətilə ödənilməsi formulasından;
 - götürülmüş əmlakın ilkin nominal dəyəri ilə ödənilməsi formulasından;
 - qəbul edən dövlətin məhkəmə-arbitraj orqanlarının götürülmüş əmlaka təyin etdiyi qiymətlə ödənilməsi formulasından;
 - milli mənsubiyyəti olmayan beynəlxalq kommersiya arbitraj məhkəmələrinin götürülmüş əmlaka təyin etdiyi qiymətlə ödənilməsi formulasından.
-

Sual: Avropada kapitalın liberal fəaliyyət rejiminin əsası hansı sənədə təsadüf edir? (Çəki: 1)

- Belçika, Lüksemburq və Hollandiya arasında bağlanan Gömrük İttifaqı haqqında Sazişə
 - Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Roma müqaviləsinə;
 - Avropa İttifaqı haqqında Maastrixt Sazişinə;
 - Vahid Avropa Aktına;
 - Avropa Enerji Xartiyasına.
-

Sual: İnvestisiya əməkdaşlığının ümumi prinsiplərini müəyyən edən konvensiya hansıdır? (Çəki: 1)

- I Loma Konvensiyası;
 - II Loma Konvensiyası;
 - III Loma Konvensiyası;
 - IV Loma Konvensiyası;
 - V Loma Konvensiyası.
-

Sual: Aşağıdakı regional sazişlərdən hansı özünün xarici investisiyalar üçün qeyri-liberal xarakteri ilə seçilir? (Çəki: 1)

- Avropa İttifaqı haqqında Maastrixt Sazişi;
 - Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı haqqında Saziş;
 - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Saziş;
 - And Sazişi;
 - Şimali Amerika Azad Ticarət Zonası haqqında Saziş;
-

Sual: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində transmilli korporasiyaların fəaliyyəti ilə bağlı hansı komitələr təsis edilmişdir? 1. Kapitalın transmilli hərəkətinin liberallaşdırılması üzrə Komitə; 2. Beynəlxalq transmilli korporasiyalar üzrə Komitə; 3. Transmilli korporasiyaların fəaliyyətinə nəzarət üzrə Komitə; 4. Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitə; 5. Transmilli korporasiyaların fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi üzrə Komitə. (Çəki: 1)

- 1,3
 - 1,5
 - 2,4
 - 3,5;
 - 1,4
-

Sual: . İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində transmilli korporasiyaların fəaliyyəti ilə bağlı təsis edilmiş beynəlxalq transmilli korporasiyalar üzrə Komitə və Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitə bağlı deyilənlərdən hansı yanlısıdır? (Çəki: 1)

- Komitələrin tərkibinə OECD-nin üzv dövlətlərinin siyasətçiləri daxildir;
 - Komitələrin tərkibinə BMT siyasətçiləri daxildir;
 - Komitələrin birgə iclaslarında üçüncü dövlətlərdən müşahidəçilər də iştirak edə bilərlər;
 - Beynəlxalq transmilli korporasiyalar üzrə Komitə üzvləri üzv-dövlətlərin nümayəndələrindən təşkil olunur;
 - Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitəyə OECD-nin Şurası tərəfindən təyin edilən müstəqil ekspertlər yığılır.
-

Sual: İnvestisiyalar üzrə çoxtərəfli Saziş layihəsində investisiya anlayışı özündə aşağıdakılardan hansıları birləşdirir? 1. müəssisələrdə iştirak; 2. daşınmaz əmlak; 3. portfel investisiyaları; 4. qeyri-maddi əmlak ; 5. digər maliyyə vəsaitləri. (Çəki: 1)

- 2,3,5

- 1,3,4
 - 2,4,5
 - 1,3,5
 - hamısı.
-

Sual: İntestisiyalar üzrə çoxtərəfli Sazişdə təşkilati-hüquqi qurumlar dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur? (Çəki: 1)

- kommersiya və qeyri-komersiya təşkilatları,
 - xüsusi təşkilatlar və dövlət təşkilatları;
 - investisiyalardan əldə edilən gəlirlər və kapital qoyuluşu;
 - səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyət və ortaqlıqlar;
 - birgə müəssisə, fərdi sahibkarlıq, assosiasiya və təşkilatlar.
-

Sual: İntestisiyalar üzrə çoxtərəfli Sazişdə investor anlayışına hansılar daxildir? 1. Saziş iştirakçısı olan dövlətdə daima yaşayan fiziki şəxslər; 2. Saziş iştirakçısı olan dövlətin vətəndaşı olan fiziki şəxslər; 3. Saziş iştirakçısı olan dövlətdə yaradılan hüquqi şəxslər; 4. Saziş iştirakçısı olan dövlətdə fəaliyyət göstərən hüquqi şəxslər; (Çəki: 1)

- 1,3,4
 - 2,3,4
 - 1,2,3;
 - heç biri
 - hamısı
-

Sual: NAFTA haqqında Sazişin XI bölmsində aşağıdakılardan hansılar təsbit edilib? (Çəki: 1)

- xarici investorların hüquq və vəzifələri;
 - xarici fəaliyyətdən əldə edilən gəlirin sərbəst köçürülməsi;
 - xarici mülkiyyətin milliləşdirilməsi mexanizmi və müvafiq kompensasiyanın verilməsi qaydası;]
 - investisiya mübahisələrinin həlli qaydaları;
 - milli rejim, daha əlverişlilik və ayrı-seçkiliyə yol verməmək prinsipləri;
-

Sual: Hansı təşkilatın sənədlərində milliləşdirmənin formaları kimi birbaşa milliləşdirmə, sənayenin müəyyən sahələrinin milliləşdirilməsi, xüsusi məqsədlər üçün yığımlar, sürünən (gizli) milliləşdirmə fərqləndirilir? (Çəki: 1)

- UNCTAD-ın
 - UNCITRAL-ın
 - UNICEF-in
 - UNDP-nin
 - UNESCO-nun
-

Sual: Beynəlxalq iqtisadi hüquqda milliləşdirmənin hansı formaları fərqləndirilir? 1. sürünən 2. mülayim 3. gizli 4. dolayı 5. məhdud (Çəki: 1)

- 1,2
 - 2,4
 - 3,5
 - 1,3
 - 4,5
-

Sual: Aşağıdakılardan hansının fikrincə investisiya üçün ümumi xarakterik xüsusiyyət kimi onun əmlak kateqoriyasına aid olması və əmlak ilə sinonim təşkil etməsidir? (Çəki: 1)

- E. Nouququ
 - C.Şvarsenberqer
 - V. Belikjan
 - A. Q. Boqatiryev;
 - Q.M.Velyaminov
-

Sual: Aşağıdakılardan hansının fikrincə xarici investisiya bir dövlətin ərazisindən çıxarılaraq digər dövlətin ərazisində müəssisələrə (işə) qoyulan müxtəlif forma və növlərdə olan mülkiyyətdir? (Çəki: 1)

- E. Nouququ
 - C.Şvarsenberqer;
 - V. Belikjan
 - A. Q. Boqatiryev;
 - Q.M.Velyaminov
-

Sual: Investisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Konvensiya hansıdır (Çəki: 1)

- Seul Konvensiyası
 - Pekin Konvensiyası;
 - Şanxay Konvensiyası
 - Tokio Konvensiyası;
 - Dehli Konvensiyası
-

Sual: Xarici kapital qoyuluşu özünün mənbəyinə görə bir qayda olaraq, hansı məşəli kapital ola bilər? (Çəki: 1)

- Dövlət və bələdiyyə
 - Dövlət və müştərək
 - Kooperativ və xüsusi
 - Dövlət və xüsusi
 - Bələdiyyə və Xüsusi
-

Sual: Dövlətlər xarici kapital qoyuluşunu hansı vasitələrlə həyata keçirir? 1. qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən hüquqi şəxslərə mənsub investisiya formasında 2. beynəlxalq təşkilatlar vasitəsilə 3. hökumət vasitəsilə 4. qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən fiziki şəxslərə mənsub investisiya formasında (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 1,3
 - 2,4
-

Sual: Beynəlxalq investisiya münasibətlərində və xarici kapital qoyuluşunda ortamüddətli kapital qoyuluşunun müddəti ilə bağlı deyilən hansı doğrudur (Çəki: 1)

- altı aydan artıq müddətli kapital qoyuluşudur
 - bir ildən artıq müddətli kapital qoyuluşudur
 - iki ildən artıq müddətli kapital qoyuluşudur
 - üç ildən artıq müddətli kapital qoyuluşudur
 - beş ildən artıq müddətli kapital qoyuluşudur
-

Sual: Xarici kapital qoyuluşu hansı üç komponentdən asılıdır? 1. iqtisadi artımın səviyyəsindən 2. ümumi daxili məhsulun həcmindən 3. vergilərin səviyyəsindən 4. qəbul edən dövlətin siyasi rejimindən, 5. iqtisadi inkişafın sabitliyindən 6. hüquqi təminatdan. (Çəki: 1)

- 1,2,3;
 - 2,3,4;
 - 3,4,5;
 - 4,5,6
 - 1,6,5
-

Sual: Xarici investisiyaların təhlükəsizliyinin təminat sferasında hansı təminat sistemi nəzəri-praktik baxımdan beynəlxalq müqavilə qaydasını istisna etməsə də, subroqasiya üçün əsas kimi dövlətdaxili qanunvericilik çıxış edir? 1. Alman 2. Yapon 3. ABŞ (Çəki: 1)

- 1,2
 - 2,3
 - 1,3
 - 1
 - 3
-

Sual: Xarici investisiyaların təhlükəsizliyinin təminat sferasında hansı "ölkə modeli"nin təminat sistemi özünün "kvazibeynəlxalq" xarakteri ilə və həmin ölkə ilə ona mənsub şəxslərin xüsusi kapitalını qəbul edən dövlət arasında beynəlxalq investisiya sazişlərinin bağlanmasına əsaslanır? 1. Alman 2. Yapon 3. ABŞ (Çəki: 1)

- 1
 - 2
 - 3
 - heç biri
 - hamısı
-

Sual: İntestisiya anlayışının hansı modeli xarici investisiyaların daxil olmasında icazəli sistemi təsis etmiş ölkələrin qanunvericiliyə uyğun olmadığından və bir çox sahələr xüsusi icazə tələb edən fəaliyyət kimi qiymətləndirildiyindən təşviq edilmir? 1. Alman 2. Yapon 3. ABŞ (Çəki: 1)

- 1
 - 2
 - 3
 - heç biri
 - hamısı
-

Sual: Hansı modelə görə investisiya fəaliyyəti publik-hüquqi xarakter kəsb etdiyindən qəbul edən dövlət tərəfindən onun geri çağırılması mümkün deyil və belə olduqda, müvafiq fəaliyyət beynəlxalq hüququn insan (əmlak) hüquqları ilə bağlı normalarla tənzimlənməlidir? 1. ABŞ 2. Alman 3. Yapon (Çəki: 1)

- 1
 - 2
 - 3
 - hamısı
 - heç biri
-

Sual: Xarici investisiyaların daxil olmasında liberallaşdırmanı nəzərdə tutan inteqrasiya qurumları hansılardır? 1. Avropa İttifaqı 2. Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASEAN), 3. Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) 4. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), (Çəki: 1)

- 1,2,3;
 - 1,3,4
 - 2,3,4;
 - hamısı
 - heç biri
-

Sual: Loma (Toqo) konvensiyaları Avropa İttifaqının hansı coğrafiyaların ölkələri arasında əməkdaşlığı əks etdirir? 1. Afrika ölkələri 2. Yaxın Şərq ölkələri 3. Mərkəzi Asiya ölkələri 4. Karib hövzəsi 5. Sakit okean ölkələri 6. MDB ölkələri (Çəki: 1)

- 1,2,3;
 - 2,3,4;
 - 1,4,5
 - 1,3,6
 - 4,5,6
-

Sual: Xarici investorların fəaliyyətinə, xüsusən də, daxilolma şərtlərinə münasibətdə biri-digərini tamamlayan hansı prinsiplər təqdim edilir? 1. Milli rejim prinsipi 2. Dövlət suverenliyi 3. Ərazi bütünlüyü 4. İnsan haqlarına hörmət 5. Daha əlverişlilik prinsipi (Çəki: 1)

- 1,3
 - 2,4
 - 3,5
 - 1,5
 - 2,4
-

Sual: Bəzi regional investisiya sazişləri özünün qeyri-liberal xarakteri ilə diqqəti cəlb edir. Aşağıdakılardan hansı buna misaldır? (Çəki: 1)

- Avropa İttifaqı
 - Cənub-şərqi Asiya Dövlətlərinin Assosiasiyası
 - Şimali Amerika Azad Ticarət Zonası
 - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 - And sazişi
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün milli rejim prinsipini nəzərdə tutur? (Çəki: 1)

- 19-cu
 - 39-cu
 - 69-cu
 - 99-cu
 - 149-cu
-

Sual: Xarici investisiyalar üçün əsas təhlükələrdən biri olan qeyri-kommersiya risklərindən beynəlxalq hüquqi sığortanın təşkilatı mexanizminin yaradılmasına hansı təşkilatın təsis edilməsi ilə nail olunub? (Çəki: 1)

- İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik
 - Beynəlxalq Banklararası Kredit Təşkilatı;
 - Beynəlxalq Maliyyə Korporasiyası;
 - Beynəlxalq İnkişaf Assosiasiyası;
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
-

Sual: İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik hansı səlahiyyətlərə malikdir? 1. daşınmaz və daşınar əmlak əldə etmək, 2. alqı-satqı münasibətlərinə daxil olmaq, 3. məhkəmə iddiası ilə çıxış etmək, 4. sığorta və yenidən sığorta fəaliyyətini həyata keçirmək (Çəki: 1)

- 1,2,
 2,3
 3,4
 heç biri
 hamısı

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İlk dünya valyuta sistemi hansı olmuşdur? (Çəki: 1)

- Genuya valyuta sistemi;
 Bretton-Vuds maliyyə sistemi;
 Paris valyuta sistemi;
 Vaşinqton valyuta sistemi;
 Yamayka valyuta sistemi.

Sual: Beynəlxalq maliyyə-valyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərinə hansı daxil deyil? (Çəki: 1)

- maliyyə sistemlərinə münasibətdə dövlət suverenliyi;
 dövlətlərin tədiyyə balansının bərabərliyi;
 dövlətlərin xarici borclarını qaytarmaq öhdəliyi;
 Beynəlxalq Valyuta Fondunun nəzarəti altında seçmək azadlığı;
 ticarət bazarlarında devalvasiyadan istifadənin dəstəklənməsi;

Sual: Beynəlxalq maliyyə-valyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərinə hansı daxil deyil? (Çəki: 1)

- kreditlərin verilməsində ayrı-seçkiliyə yol verməmək;
 inkişafda olan ölkələrə güzəştli kreditlərin verilməməsi;
 maliyyə böhranlarına yol verməmək üçün əməkdaşlıq;
 maliyyə böhranları zamanı iqtisadi yardım göstərilməsi;
 maliyyə risklərinin təminatı.

Sual: Maliyyə sistemlərinə münasibətdə suverenlik prinsipi Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasının hansı maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- 1
 3
 7
 11
 13

Sual: Beynəlxalq maliyyə hüququnun mənbələri kateqoriyasına aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- beynəlxalq müqavilələr;
 - beynəlxalq adətlər;
 - beynəlxalq ənənələr;
 - beynəlxalq maliyyə institutlarının qətnamələri;
 - beynəlxalq məhkəmə qərarları;
-

Sual: Beynəlxalq maliyyə hüququnun müqavilə mənbələrinə hansı aid deyil? (Çəki: 1)

- beynəlxalq ticarət və iqtisadi əməkdaşlığa dair ümumi xarakterli sazişlər;
 - ödəmələr sahəsində müqavilələr;
 - humanitar və mədəni sahədə ikitərəfli dövlətlərarası əməkdaşlıq sazişləri;
 - kredit sazişləri;
 - kliring sazişləri.
-

Sual: Milli valyutanın devalivasiyası və revalivasiyası yalnız hansı təşkilatın icazəsi və nəzarəti altında keçirilə bilər? (Çəki: 1)

- Dünya Ticarət Təşkilatı;
 - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;
 - Beynəlxalq Valyuta Fondu;
 - Beynəlxalq Maliyyə Korporasiyası;
 - Beynəlxalq İnkişaf Assosiasiyası.
-

Sual: Borc Beynəlxalq Valyuta Fondu tərəfindən üzv dövlətlərdən neçə ildən artıq olmayan müddətə götürülür? (Çəki: 1)

- 1 il
 - 3 il;
 - 5 il;
 - 7 il
 - 10 il
-

Sual: Beynəlxalq maliyyə münasibətlərində ödəmə vasitələri qismində aşağıdakılardan hansı çıxış etmir? (Çəki: 1)

- istiqrazlar;
 - çeklər;
 - veksellər;
 - kredit vəsiqələri;
 - SWIFT sistemi üzrə ödəmə tapşırığı.
-

Sual: Beynəlxalq hesablaşmaların təmin edilməsinə aşağıdakı hansı üsul daxil deyil? (Çəki: 1)

- açıq hesab;
 - qapalı köçürmə
 - inkasso;
 - akkreditiv;
 - avans ödəmə;
-

Sual: Beynəlxalq Valyuta Fondunun yaradılması barədə Bəyannamə hansı şəhərdə imzalanmışdır? (Çəki: 1)

- Vaşinqton;
- Bretton-Vuds

- Atlantik-Siti
 - Nyu-York
 - Los-Anceles.
-

Sual: Beynəlxalq Valyuta Fondu barədə müqavilə hansı şəhərdə imzalanmışdır? (Çəki: 1)

- Vaşinqton;
 - Bretton-Vuds;
 - Atlantik-Siti;
 - Nyu-York
 - Los-Anceles.
-

Sual: Beynəlxalq Valyuta Fondu haqqında müqavilə neçə maddədən ibarətdir? (Çəki: 1)

- 30
 - 40
 - 50
 - 60
 - 70
-

Sual: Beynəlxalq Valyuta Fondunun məqsədləri təşkilatın təsis müqaviləsinin hansı maddəsində əksini tapmışdır? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: 1. Paris valyuta sistemi dağıldıqdan sonra onu əvəzləyən hansı valyuta sistemi olmuşdur (Çəki: 1)

- Genyua valyuta sistemi;
 - Bretton-Vuds maliyyə sistemi;
 - Roma valyuta sistemi;
 - Vaşinqton valyuta sistemi;
 - Yamayka valyuta sistemi.
-

Sual: Müasir beynəlxalq valyuta sisteminin əsası kimi 1944-cü ildə Bretton-Vuds konfransında hansı beynəlxalq maliyyə birlikləri təsis edilmişdir? 1. Beynəlxalq Valyuta Fondu, 2. Dünya Ticarət Təşkilatı 3. Avropa İttifaqı 4. Beynəlxalq Maliyyə Korporasiyası 5. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı 6. İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik (Çəki: 1)

- 1,2
 - 2,4
 - 3,6;
 - 4,5;
 - 1,5
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq maliyyə-valyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsiplərindəndir (Çəki: 1)

- maliyyə sistemlərinə münasibətdə dövlət suverenliyi;
- dövlətlərin tədiyyə balansının fərqliliyi;
- ticarət bazarlarında rəqabət üsulu kimi devalvasiyadan istifadənin mümkünlüyü
- dövlətlərin xarici borclarını qaytarmamaq öhdəliyi;

- kreditlərin verilməsində ayrı-seçkiliyə yol vermək;
-

Sual: beynəlxalq maliyyə-valyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsipləri sırasına hansı daxildir? (Çəki: 1)

- inkişafda olan ölkələrə güzəştli kreditlərin verilməməsi;
- maliyyə böhranları zamanı iqtisadi yardım göstərilməməsi;
- dövlətlərin xarici borclarını qaytarmamaq öhdəliyi
- ticarət bazarlarında rəqabət üsulu kimi devalvasiyadan istifadənin qadağan olunmaması;
- kreditlərin verilməsində ayrı-seçkiliyə yol verməmək;
-

Sual: Maliyyə sistemlərinə münasibətdə suverenlik prinsipi hansı xartiyanın 1-ci maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- Dövlətlərin suverenliyi və maliyyə sistemləri Xartiyası
- Dövlətlərin tədiyə balansı və iqtisadi vəzifələri Xartiyası
- Dövlətlərin xarici borcları və onun qaytarılma prinsipləri Xartiyası
- Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyası
- Dövlətlər kreditlərin verilməsi və qaytarılması Xartiyası
-

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının məqsədləri təsis müqaviləsinin neçənci maddəsində öz əksini tapmışdır? (Çəki: 1)

- I
- II
- III;
- IV;
- V;
-

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) məqsədlərinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- üzv dövlətlər üçün borc kredit vermə mexanizmini təkmilləşdirmək;
- üzv dövlətlərdə keçirilən iqtisadi islahatlara yardım etmək;
- üzv dövlətlərdə xarici investisiyaları təşviq etmək və sərmayənin çatışmazlığı hallarında onu tamamlamaq;
- üzv dövlətlərin hökumətləri tərəfindən dövlət mülkiyyətində olan müəssisələrə ayrılan dotasiyaların və subsidiyaların maliyyə təminatında geniş iştirak etmək
- şirkətlərin maliyyəyə olan ehtiyacını ödəməkdə onlara yardım göstərmək.
-

Sual: 8. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) hansı proqramların reallaşdırılması üçün kreditlər təqdim edir? 1. bərpaetmə; 2. məqsədli; 3. institusional; 4. siyasi; 5. struktur; 6. innovasion (Çəki: 1)

- 1,3,6
- 2,4,5
- 1,2,5
- 3,5,6
- 1,2,3.
-

Sual: Dünya Bankı Qrupuna aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Beynəlxalq Banklararası Kredit Təşkilatı;
- Beynəlxalq Maliyyə Korporasiyası;
- Beynəlxalq İnkişaf Assosiasiyası;
- İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik;

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı hansı müddətə kreditlər təqdim edir (Çəki: 1)

- 3 ilədək;
 3-5 illik;
 5-10 illik;
 15 il və daha çox müddətə;
 30 il və daha çox müddətə.
-

BÖLMƏ: 08#02

Ad	08#02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansılar valyutanın alıcılıq kursuna əhəmiyyətli təsir edən faktorlardandır? 1. dövlətin siyasi rejiminin stabilliyi; 2. iqtisadi inkişaf, 3. ödəmə balansının səviyyəsi; 4. dövlətin hərbi xərclərinin həcmi; 5. dövlətin valyuta ehtiyatlarının həcmi; 6. inflyasiyanın səviyyəsi. (Çəki: 1)

- 1,4,5,6
 2,3,4,5
 1,3,4,6
 1,2,3,6
 hamısı
-

Sual: Beynəlxalq maliyyə münasibətləri beynəlxalq iqtisadi münasibətlərin hansı sferalarında xüsusi növ münasibətlərin sistemi kimi təzahür edir? 1.hesablaşma sferasında; 2. enerji sferasında; 3. ödəmə sferasında; 4. nəqliyyat sferasında; 5. kredit sferasında; 6. ticarət sferasında; (Çəki: 1)

- 1,5,6
 2,3,5
 1,4,6
 1,3,5;
 1,2,6;
-

Sual: Beynəlxalq maliyyə hüququnun tənzim etdiyi münasibətlərin dairəsinə hansı ilə bağlı yaranan hüquq münasibətləri daxil deyil? (Çəki: 1)

- maliyyə sahəsində verilən milli hüquqi rejimlər;
 dövlətlərin tədiyyə balansının vəziyyəti;
 dövlətlərin milli hesablar sisteminin vəziyyəti;
 beynəlxalq valyuta bazarlarının hüquqi statusu,
 dövlətlərin borc öhdəlikləri,
-

Sual: beynəlxalq maliyyə hüququnun nizamladığı maliyyə münasibətlərini predmetinə görə aşağıdakı hansı qruplara ayırmaq olar? 1. borc xarakterli maliyyə münasibətləri; 2. ödəmə - hesablaşma xarakterli maliyyə münasibətlərinə; 3. vergi xarakterli maliyyə münasibətləri; 4. valyuta xarakterli maliyyə münasibətlərinə; 5. kredit xarakterli maliyyə münasibətləri. (Çəki: 1)

- 1,2,5;

- 2,3,4;
 - 2,4,5
 - 1,3,5
 - 1,3,4;
-

Sual: Beynəlxalq maliyyə hüququnun mənbələri kateqoriyasına aşağıdakılardan hansı daxil deyil? 1. beynəlxalq kommertiya banklarının qərarları 2. transmilli şirkətlərin qətnamələri 3. beynəlxalq adətlər; 4. transmilli bank hüququ; 5. beynəlxalq maliyyə institutlarının qətnamələri; 6. dövlətdaxili milli arbitraj məhkəmələrinin qərarları; 7. şirkətlərarası iqtisadi əməkdaşlığa dair ikitərəfli müqavilələr. (Çəki: 1)

- 1,2,6,7;
 - 2,3,4,7;
 - 1,3,5,6
 - 1,2,4,5
 - 1,3,5,7;
-

Sual: Beynəlxalq maliyyə hüququ sahəsində ikitərəfli müqavilələr beynəlxalq maliyyə sisteminin iştirakçılarının hansı sahələrlə bağlı münasibətləri əhatə edir? 1. kredit-borc; 2. klirinq; 3. maliyyə əməkdaşlığı; 4. valyuta alqı-satqı; 5. hesablaşma və ödəmə. (Çəki: 1)

- 1,2,4,5
 - 2,3,4,5
 - 1,3,4,5
 - 1,2,3,4
 - hamısı
-

Sual: Dövlətlərin tədiyyə balansına təsir edən amillər sırasına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əmtəələrin və xidmətlərin ixracına daxil olan ödəmələr,
 - xarici turistlərə göstərilən xidmətlərə görə ödəmələr,
 - xarici müəsisələrin nizamnamə kapitalında olan səhmlərdən gələn dividendlər,
 - xaricdə fəaliyyət göstərən milli müəsisələrdən gələn gəlirlər,
 - xaricdə fəaliyyət göstərən milli müəsisələrin fəaliyyət göstərdikləri ölkənin dövlətinə ödədikləri vergilər;
-

Sual: Tədiyyə balansı ilə bağlı deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- Əgər bir dövlətdə əmtəələrin və xidmətlərin idxalı ixracından üstündürsə tədiyyə balansında mənfə saldo yaranır.
 - Əmtəə və xidmətlərin ixracının idxal üzərində üstünlüyü dövlətin tədiyyə balansında müsbət saldo formalaşdırır.
 - Tədiyyə balansında müsbət saldo yarananda xarici valyutanın qiyməti düşür və dövlət onu ehtiyat formasında saxlayır.
 - Daxili bazarda əmtəələrin, xidmətlərin qiymətinin qalxması ilə ixracın səviyyəsi sürətlə artmış olur.
 - Ümumiyyətlə, istər mənfə, istərsə də müsbət saldonun mövcud olması tədiyyə balansında tarazlığı pozur və malların, xidmətlərin, kapitalın idxal və ixracında qeyri-bərabərlik yaradır.
-

Sual: Beynəlxalq borc hüququnun reqlamentləşdirilməsinin normativ əsasını hansı mexanizmlər və aktlar təşkil edir? 1. Beynəlxalq Valyuta Fondu hüququ; 2. Dünya Ticarət Təşkilatının hüququ; 3. Borclar haqqında Baş Saziş; 4. Qarşılıqlı borcların bağlanması əsası qaydaları; 5. Borclar haqqında Yeni Saziş; 6. Borc öhdəliklərinin əsasları haqqında Yekun Saziş. (Çəki: 1)

- 1,4,5
 - 1,3,5
 - 3,5,6
 - 1,2,4
 - 2,4,6
-

Sual: Borclar haqqında yeni Saziş qüvvəyə mindikdən sonra neçə il müddətində fəaliyyət göstərir və həmin müddət bitdikdən sonra Saziş iştirakçıları ilə Beynəlxalq Valyuta Fondunun qarşılıqlı razılığı əsasında yenidən həmin müddətə uzadılır? (Çəki: 1)

- 1 il;
 - 2 il
 - 3 il;
 - 5 il
 - 7 il
-

Sual: Borcların verilməsi ilə bağlı mexanizm kimi formalaşdırılmış və inkişaf etmiş dövlətlərin də daxil olduğu klublar hansılardır? 1. Roma klubu; 2. Paris klubu; 3. Berlin klubu; 4. London klubu; 5. Tokio klubu; 6. Vyana klubu. (Çəki: 1)

- 1,2
 - 2,4
 - 3,4
 - 5,6;
 - 3,6.
-

Sual: Beynəlxalq maliyyə hesablaşmalarının və ödəmələrinin veksəl və çeklə həyata keçirilməsinin beynəlxalq hüquqi tənzimlənməsinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- Köçürülən və sadə veksəllər haqqında 1930-cu il Cenevrə Konvensiyası;
 - Çeklər haqqında 1931-ci il Cenevrə Konvensiyası;
 - Çeklər və sadə veksəllər haqqında 1976-cı il beynəlxalq Lozanna Konvensiyası;
 - 1988-ci il Beynəlxalq köçürülən veksəllər və beynəlxalq sadə veksəllər haqqında Nyu-York Konvensiyası
 - 1988-ci il UNCITRAL-ın hazırladığı Beynəlxalq çeklər haqqında Konvensiya.
-

Sual: 1973-cü ildə beynəlxalq hesablaşma mexanizmi kimi 15 dövlətə mənsub olan və 240 bankın iştirakı ilə Brüsseldə hansı qurumun yaradılması ilə bağlı saziş imzalanmışdır? (Çəki: 1)

- Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyəti;
 - Banklararası Hesablaşma Sisteminin Klirinq Palatası;
 - Dünya Banklararası Hesablaşma Qaydalarının Unifikasiyası Cəmiyyəti;
 - Beynəlxalq Banklararası Maliyyə və Kredit Rabitəsi Palatası;
 - Dünya Banklararası Maliyyə Axınlarının Təhlükəsizliyi Təşkilatı.
-

Sual: Bretton-Vuds Konfransında qəbul edilmiş Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı haqqında hər iki saziş neçənci ildə qüvvəyə minmişdir? (Çəki: 1)

- 1944-cü ildə
 - 1945-ci ildə
 - 1946-cı ildə
 - 1947-ci ildə
 - 1948-ci ildə
-

Sual: Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı neçənci ildən öz fəaliyyətinə başlamışdır? (Çəki: 1)

- 1944-cü ildə
- 1945-ci ildə
- 1946-cı ildə;
- 1947-ci ildə;
- 1948-ci ildə.

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı bərpa olunan enerjiyə aiddir? 1. biokütlələrdən alınan enerji; 2. qravitasiya enerjisi; 3. torf; 4. yanar şistlər; 5. nüvə yanacağı; 6. geotermal. (Çəki: 1)

- 1,2,6
- 1,3,4;
- 2,4,6;
- 2,4,5
- 1,5,6

Sual: Azərbaycan Respublikası Enerji Xartiyası və onunla bağlı sənədləri neçənci ildə ratifikasiya etmişdir? (Çəki: 1)

- 1993-cü ildə;
- 1994-cü ildə;
- 1995-ci ildə;
- 1996-cı ildə;
- 1997-ci ildə.

Sual: Enerji Xartiyasına Müqavilə neçənci ildə qüvvəyə minmişdir? (Çəki: 1)

- 1994-cü ildə;
- 1996-cı ildə;
- 1998-ci ildə;
- 2000-ci ildə;
- 2002-ci ildə.

Sual: Aşağıdakı ölkələrdən hansı Enerji Xartiyasına Müqavilənin üzvü deyil, amma əməkdaşlıqda iştirak edir? (Çəki: 1)

- Yaponiya;
 - Çin;
 - Monqolustan;
 - Portuqaliya;
 - Almaniya.
-

Sual: Neftin ixracını tənzimləmək üçün Neft İxrac Edən Ölkələrin (OPEC) Təşkilatı neçənci ildə təsis edilib? (Çəki: 1)

- 1951-ci ildə
 - 1954-cü ildə
 - 1957-ci ildə
 - 1959-cu ildə
 - 1961-ci ildə
-

Sual: Azərbaycan Respublikası və ABŞ arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanət neçənci ildə qəbul edilib? (Çəki: 1)

- 1993-cü ildə;
 - 1995-cı ildə;
 - 1997-ci ildə;
 - 1999-cu ildə;
 - 2001-ci ildə.
-

Sual: Enerji Xartiyasına Müqavilənin neçənci maddəsində beynəlxalq enerji bazarına çıxışın yaradılması yönündə fəaliyyət göstərmək və ümumilikdə enerji material və məhsulları üçün açıq və rəqabətli bazarı inkişaf etdirmək nəzərdə tutulub? (Çəki: 1)

- 3-cü
 - 6-cı;
 - 9-cu;
 - 12-ci
 - 15-ci
-

Sual: Avropa Kömür və Polad Birliyi və Atom enerjisi üzrə Avropa Birliyinin əsası qoyulmuş müqavilələr hansılardır? (Çəki: 1)

- 1921-ci il London və 1927-ci il Vaşinqton müqavilələri
 - 1931-ci il Madrid və 1937-ci il Varşava müqavilələri
 - 1941-ci il Cenevrə və 1947-ci il Nyu-York müqavilələri
 - 1951-ci il Paris və 1957-ci il Roma müqavilələri
 - 1961-ci il Buxarest və 1967-ci il Helsinki müqavilələri
-

Sual: Asiya dövlətlərindən hansılar Enerji Xartiyasına Müqavilənin üzvüdürlər 1. Yaponiya, 2. Cənubi Koreya 3. Şimali Koreya 4. Monqolustan 5. Hindistan 6. Pakistan (Çəki: 1)

- 1,3
 - 2,6
 - 1,4;
 - 2,5;
 - 3,6
-

Sual: 3. Azərbaycan Respublikası Enerji Xartiyası və onunla bağlı sənədləri neçənci ildə ratifikasiya etmiş və Çoxrəfli Tranzit Qaydalarını hazırlanmasında iştirak edir? (Çəki: 1)

- 1997-ci ildə
 - 1999-cu ildə
 - 2001-ci ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
-

Sual: Enerji Xartiyasına Müqavilənin strukturu ilə bağlı deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- Müqavilə 8 fəsildən ibarətdir
 - Müqavilə 50 maddədən ibarətdir
 - Müqavilə 12 əlavədən ibarətdir
 - Müqavilə Preambulaya malikdir
 - Müqavilə Enerji effektivliyi məsələləri və müvafiq ekoloji aspektlər üzrə Protokoldan ibarətdir.
-

Sual: Beynəlxalq enerji hüquq münasibətlərinin subyektləri üçün prinsiplər sırasına hansı daxil deyil? (Çəki: 1)

- enerji bazarının tənzimlənməsində proteksionizmin tətbiqi prinsipi;
 - enerji resursları üzərində dövlət suverenliyi prinsipi;
 - enerji təhlükəsizliyinin təmin edilməsi prinsipi;
 - enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi;
 - enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi.
-

Sual: Avropa Enerji Xartiyasının məqsədləri bölməsində enerjetikanın liberallaşdırılması dedikdə nə nəzərdə tutulmur? (Çəki: 1)

- enerji resurslarının, maddələrinin, avadanlıq və xidmətin açıq və rəqabət tipli bazarını
 - enerji resurslarına, onların kəşfiyyatı və hasilatına kommersioniya əsasında çıxışı;
 - yerli və beynəlxalq bazarlara çıxışı;
 - enerji xidmətləri, müvafiq avadanlıq və texnologiya ilə bağlı ticarətin qarşısında olan inzibati maneələrin aradan qaldırılması
 - enerji xidmətləri, müvafiq avadanlıq və texnologiya ilə bağlı ticarətin qarşısında olan texniki maneələrin gücləndirilməsi
-

Sual: Enerji Xartiyasına Müqavilənin hansı maddəsi rəqabətə həsr edilmişdir? (Çəki: 1)

- 5-ci;
 - 6-cı;
 - 7-ci
 - 8-ci;
 - 9-cu
-

Sual: Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi aşağıdakılardan hansını nəzərdə tutmur? (Çəki: 1)

- enerji effektivliyi sferasında normativ aktların işlənilib hazırlanmasında əməkdaşlığı;
 - ətraf mühitə və dünya iqliminə enerji dövriyyəsinin mənfi təsirini azaltmaq məqsədilə enerji effektivliyi sferasında müvafiq hüququn yaradılması ilə bağlı siyasətin müəyyən edilməsi
 - enerji resurslarının hasilatı, nəqli zamanı texniki standartların gözlənilməsindən imtinanı;
 - enerji resurslarının qiymətini rəqabətə əsaslandıraraq ekoloji xərclər tam daxil olmaqla enerji effektivliyi və müvafiq ətraf mühitin mühafizəsi aspekti ilə dəyərləndirməni;
 - enerji effektivliyinin yüksəldilməsi üçün maliyyə ilə bağlı hökumətlərarası əməkdaşlığı
-

Sual: 9. 2005-ci ilin oktyabrında Cənub-Şərqi Avropa ölkələri ilə (Afinada) imzalanmış Enerjetika Birliyi haqqında Sazişə görə Balkan yarımadasının neçə ölkəsi Avropa İttifaqının enerjetika siyasətinə daxil olmuşlar. (Çəki: 1)

- 2
 - 4
 - 8
 - 10
 - 12
-

Sual: 10. Azərbaycan Respublikasının Konstitusiyasının hansı maddəsində ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığa və əmlaka dəymiş ziyanın əvəzini almaq hüququ qeyd olunur. (Çəki: 1)

- Maddə 29
 - Maddə 39
 - Maddə 49
 - Maddə 59
 - Maddə 69
-

Sual: 11. Azərbaycan Respublikasının neft kontraktlarından «Əsrin Müqaviləsi»nin neçənci əlavəsində avadanlığın təhlükəsiz istismarı üçün tanınmış beynəlxalq təşkilat və assosiasiyaların Amerikanın Neft İnstitutunun (API), Britaniya Standartlar İnstitutunun (BSI), Avropa Normalaşdırma Komissiyasının (SEN) tövsiyələri əsas götürülür. (Çəki: 1)

- XI
 - XIII
 - XV
 - XIX
 - XX
-

Sual: Avropa Birliyi haqqında Müqavilənin hansı maddələrinə görə Birlik çərçivəsində vergi məsələləri yekdilliklə qəbul edilməlidir? (Çəki: 1)

- 62 və 101
 - 74 və 109
 - 93 və 135
 - 102 və 147
 - 123 və 178
-

Sual: Kioto Protokolunun 13-cü maddəsi nəyə həsr edilmişdir? (Çəki: 1)

- Rəqabətə
 - Vergi məsələlərinə
 - Ekoloji təhlükəsizliyə
 - Ticarətin liberallaşdırılmasına
 - Enerji effektivliyi məsələlərinə
-

Sual: 14. Dəymiş zərərin ödənilməsində dövlətin rolunu, sığorta və b. məsələləri tənzim edən beynəlxalq və dövlətdaxili normativ aktlar sırasında hansı mövcud deyil? (Çəki: 1)

- Neftlə çirklənmədən dəymiş zərəre görə mülki məsuliyyət haqqında 1992-ci il Konvensiyası
 - Nüvə enerjisindən istifadə və bununla bağlı fəsadların aradan qaldırılması ilə bağlı 1942-ci il SSRİ Qanunu
 - Atom enerjisindən dəymiş zərərin ödənilməsi haqqında 1970-ci il ABŞ Qanunu
 - 1959-cu il AFR-in Atom haqqında Qanunu:
 - Nüvə gəmiləri operatorlarının mülki məsuliyyəti haqqında 1965-ci il Fransa Qanunu və s. misal göstərilə bilər.
-

Sual: 15. Beynəlxalq münasibətlər sferasında ümumi enerji hüquq normaları sırasında ilklərdən olan Elektroenergetika sferasında 1915-ci il beynəlxalq Sazişi hansı ölkələr arasında bağlanmışdır? (Çəki: 1)

- İsveçlə Danimarka arasında
- Fransa və İtaliya arasında
- Rusiya və Almaniya arasında

- Avstriya və Macarıstan arasında
 - İngiltərə və İrlandiya arasında
-

Sual: 16. Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin keçmiş Sovet İttifaqı ilə Qərbi Avropa ölkələri arasında enerji əməkdaşlığının təşkili haqqında layihə hansı sessiyada irəli sürülür? (Çəki: 1)

- 1990-cı il Avropa Birliyinin Dublindəki sessiyasında
 - 1991-ci il Avropa Birliyinin Madriddəki sessiyasında
 - 1992-ci il Avropa Birliyinin Parisdəki sessiyasında
 - 1993-cü il Avropa Birliyinin Varşavadakı sessiyasında
 - 1994-cü il Avropa Birliyinin Milandakı sessiyasında
-

Sual: Avropa-Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çöxtərəfli 1998-ci il Sazişharada imzalanmışdır? (Çəki: 1)

- Astana
 - Bakı
 - Moskva
 - Kiev
 - Aşqabad
-

Sual: Enerji resurslarının tranziti, boru kəmərlərlə təhlükəsiz və iqtisadi mənfəətə əsaslanan nəqli sahəsində yeni mexanizmlər formalaşdırılması istiqamətində addım kimi Dövlətlərarası neft-qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair çərçivə Sazişi nə zaman və harada imzalanmışdır? (Çəki: 1)

- 1993-cü il Bakı
 - 1995-ci il İstanbul
 - 1997-ci il Tehran
 - 1999-cu il Kiyev
 - 2001-ci il Tbilisi
-

Sual: 1982-ci ildə qüvvəyə minən və müstəsna iqtisadi zonada, qitə şelfində enerji resurslarının hasilatı və nəqlini tənzim edən Konvensiyası hansıdır? (Çəki: 1)

- Dəniz hüququ üzrəBMT Konvensiyası
 - İqlim dəyişikliyi haqqında BMT-nin çərçivə Konvensiyası
 - Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məsələləri tənzim etmək məqsədilə bir neçə dövlətin maraqlarına uyğun su hövzəsi enerjisindən istifadə haqqında Cenevrə Konvensiyası;
 - Elektrik enerjisinin tranzit ötürülməsi üzrə Barselona Konvensiyası
 - Beynəlxalq Atom Enerjisi Agentliyi çərçivəsində Nüvə təhlükəsizliyi haqqında Konvensiya
-

Sual: Azərbaycan Respublikasının ikitərəfli əsasda digər ölkələrlə bağlanmış sazişlərdən hansılar yanlış təqdim edilmişdir?1. AR ilə Rusiya Federasiyası arasında Azərbaycan neftinin RF ərazisindən tranziti haqqında Müqavilə (1996); 2. AR və Ukrayna Nazirlər Kabineti arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanət (2004); 3. AR Hökuməti və ABŞ arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş (1997); 4. AR Hökuməti və Yunanıstan Hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum (2007); 5. AR və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su elektrik Stansiyalarının tikintisi barədə (2007) Protokol və s. qeyd edilə bilər.

(Çəki: 1)

- 1,2
- 2,3;

- 3,4
- 4,5
- 1,5

Bölmə: 10#01

Ad	10#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ümumi vergi sazişlərinə vergiqoymanın bütün aspektlərini əhatə edən nümunəvi müqavilə modellərinin beynəlxalq səviyyədə fərqləndirilənləri hansılardır? 1. Avropa; 2. Asiya; 3. ABŞ; 4. Yapon; 5. BMT; 6. Çin; 7. Alman; 8. MDB. (Çəki: 1)

- 1,2,3
- 3,4,7
- 1,5,6;
- 1,3,5
- 3,7,8.

Sual: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Gəlir və əmlaka görə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Model Konvensiyasını neçənci ildə qəbul etmişdir? (Çəki: 1)

- 1973-cü ildə
- 1977-ci ildə
- 1981-ci ildə
- 1985-ci ildə;
- 1988-ci ildə.

Sual: Enerji Xartiyasına Müqavilənin hansı maddəsində verginin diskriminasiya yaratdığı hal təsbit edilir və problemin həlli mexanizmi ifadə edilib? (Çəki: 1)

- 11-ci maddə
- 21-ci maddə
- 31-ci maddə
- 41-ci maddə
- 51-ci maddə

Sual: Ümumi vergi sazişlərinə vergiqoymanın bütün aspektlərini əhatə edən nümunəvi müqavilə modellərindən olan ABŞ modeli neçənci ildə tərtib edilmişdir? (Çəki: 1)

- 1973-cü ildə
- 1978-ci ildə;
- 1981-ci ildə;
- 1985-ci ildə
- 1988-ci ildə.

Sual: Vergi münasibətlərində inzibati yardım haqqında 1972-ci il Konvensiyasının bağlanması zamanı hansı ölkə iştirak etməmişdir? (Çəki: 1)

- İslandiya;

- İrlandiya;
 - Finlandiya;
 - Danimarka;
 - İsveç
-

Sual: BMT Model Konvensiyasının yekun mətni neçənci ildə və harada qəbul edilmişdir? (Çəki: 1)

- 1976-cı il, Amsterdam;
 - 1979-cu il, Cenevrə;
 - 1981-ci il, Lozanna;
 - 1983-cü il, Paris;
 - 1985-ci il, Strasburq
-

Sual: Beynəlxalq vergi hüququnu kompleks sahə kimi qəbul edərək onun prinsiplərinə həm dövlətdaxili vergi hüququnda, həm də beynəlxalq vergi hüququnda ehtiva olunan prinsipləri aid edən müəllif kimdir? (Çəki: 1)

- V.N. Lisovskiy;
 - S.Q. Pepelyayev;
 - J.İ. Brounli
 - Q.M. Velyaminov
 - İ.İ. Kuçerov
-

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hansı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilərlə bağlı bu Məcəllə ilə ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddələrdən fərqli müddəalar müəyyən edildikdə, müvafiq beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir? (Çəki: 1)

- 2-ci maddəsində
 - 3-cü maddəsində
 - 4-cü maddəsində
 - 5-ci maddəsində;
 - 6-cı maddəsində
-

Sual: 1921-1945-ci illərdə Millətlər Liqasının Maliyyə məsələləri üzrə Komitənin 1923-1927-ci illər ərzində davam edən sessiyaları nəticəsində bu sahədə təsis edilmiş Ekspertlər Qrupu tərəfindən hazırlanmış layihələr içərisində hansı olmayıb? (Çəki: 1)

- birbaşa vergilərə münasibətdə ikiqat vergiqoymanın qarşısının alınmasına dair ikitərəfli razılaşma;
 - vərəsəlik öhdəliklərinə münasibətdə ikiqat vergiqoymanın qarşısının alınmasına dair ikitərəfli razılaşma;
 - vergiqoyma ilə əlaqədar dövlətdaxili normalar sisteminin beynəlxalq normalar sistemine uyğunlaşdırılması ilə əlaqədar çoxtərəfli razılaşma;
 - vergiqoyma ilə əlaqədar inzibati yardım haqqında ikitərəfli razılaşma;
 - vergiqoyma məqsədləri üçün dövlətlər arasında sahibkarlıq gəlirlərinin bölüşdürülməsinə dair Nümunəvi konvensiya.
-

Sual: 1983-cü ildə bağlanmış Gəlir və əmlaka görə Skandinaviya Konvensiyasında hansı Avropa dövləti iştirak etməmişdir? (Çəki: 1)

- Danimarka,
- Finlandiya,
- İslandiya,

- Norveç
 Danimarka
-

Sual: Hansı təşkilat 1967-ci il 4 avqust tarixli, 1273 (XLIII) sayılı Qətnamə ilə müxtəlif iqtisadi inkişaf səviyyəli dövlətləri, regional və vergi sistemlərini bərabər səviyyədə təmsil edən və namizədliyi dövlətlər tərəfindən irəli sürülən, lakin "öz şəxsində fəaliyyət göstərən" vergi orqanlarının məmurlardan ibarət "ad hoc" (ekspert) İşçi Qrupu təsis edir? (Çəki: 1)

- Millətlər Liqasının Maliyyə məsələləri üzrə Komitəsi
 Latin Amerikasına Azad Ticarət Assosiasiyası
 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC)
 Beynəlxalq Valyuta Fondu
-

Sual: Vergi məsələlərinin GATT/WTO sistemində daxil edilməsi, istehlak edilən əmtəə və məhsullara hansı prinsipin təqdim edilməsi ilə mümkün olmuşdur? (Çəki: 1)

- Qarşılıqlı fayda prinsipi.
 Ayrı-seçkiliyə yol verməmək prinsipi.
 Preferensial rejim.
 Milli rejim.
 Millət üçün ən əlverişli şərait prinsipi (rejimi).
-

Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə güzəştli vergi tutulan xarici ölkə dedikdə aşağıdakılardan hansı başa düşülür? (Çəki: 1)

- vergi dərəcəsi bu məcəllədə müəyyən edilmiş dərəcələrdən üç dəfə və ya daha çox aşağı olan ölkə
 vergi dərəcəsi bu məcəllədə müəyyən edilmiş dərəcələrdən iki dəfə və ya daha çox aşağı olan ölkə
 vergi dərəcəsi bu məcəllədə müəyyən edilmiş dərəcələrdən 50% və ya daha çox aşağı olan ölkə
 vergi dərəcəsi bu məcəllədə müəyyən edilmiş dərəcələrə bərabər olan ölkə
 vergi dərəcəsi bu məcəllədə müəyyən edilmiş dərəcələrdən iki dəfə və ya daha çox yuxarı olan ölkə
-

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsi nə zaman qəbul olunmuşdur? (Çəki: 1)

- 11 avqust 1992-ci il
 11 may 1995-ci il
 11 fevral 1997-ci il
 11 iyun 2000-ci il
 11 noyabr 2002-ci il
-


Sual: Aşağıdakı sazişlərdən hansında beynəlxalq münasibətlərin digər sahələri ilə yanaşı, beynəlxalq vergi münasibətlərinə də aid müddəalar mövcuddur? 1. Avropa İttifaqı haqqında 1992-ci il Maastrixt Müqaviləsi; 2. GATT-1947 3. 1961-ci il Avropa Sosial Xartiyasını; Avropada Təhlükəsizlik və 4. Əməkdaşlıq Müşviresinin 1975-ci il Helsinki Yekun Aktını; (Çəki: 1)

- 1,2
 3,4
 1,4
 2,3
 hamısı
-

Sual: İkiqat vergiqoymadan yayınma haqqında müqavilələrin təsir dairəsinə düşən vergilərdən əlavə, bu müqavilələrin təsir dairəsinə düşməyən vergi növlərinə aşağıdakılardan hansılar aiddir? 1. bələdiyyə vergiləri 2. gömrük rüsumları 3. nəqliyyat vasitələrinə görə yol vergisi 4. ekologiya vergisi (Çəki: 1)

- 1,2,3
- 1,2,4
- 1,3,4
- 2,3,4;
- hamısı

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansılar beynəlxalq vergi münasibətlərinin tənzimlənməsi sferasında beynəlxalq hüququn əsasını təşkil edən beynəlxalq sazişlərə aiddir? 1. Avropa İttifaqı haqqında 1992-ci il Maastrixt Müqaviləsi; 2. Xarici avtomobillərin vergi rejimi haqqında 1931-ci il Cenevrə Konvensiyası; 3. Müəllif mükafatlandırmasından ödənilən ikiqat vergiqoymanın aradan qaldırılması haqqında çoxtərəfli 1979-cu il Madrit Konvensiyası; 4. Vergi siyasətinin razılaşdırılmış prinsipləri haqqında MDB iştirakçı-dövlətlərinin hökumətləri arasında bağlanmış 1992-ci il Sazişi. (Çəki: 1)

- 1,2;
- 2,3;
- 3,4
- 4,5
- 1,4.

Sual: İstər inkişaf etmiş ölkələr, istərsə də inkişafda olan dövlətlər tərəfindən verilən vergi güzəştlərinin xüsusi investor üçün böyük praktik əhəmiyyət kəsb etməsi ECOSOC-un hansı qətnaməsində qeyd edilmişdir? (Çəki: 1)

- 486 (XVI) 1953-cü il;
- 493 (XVII) 1954- cü il;
- 499 (XVIII) 1955- ci il;
- 513 (XX) 1956-cı il;
- 531 (XXII) 1958-ci il;

Sual: GATT-ın hansı maddəsinə əsasən razılığa gələn dövlətlər idxal və ixraca münasibətdə "gömrük rüsumlarından, vergi və yığımlardan başqa" hər hansı bir məhdudiyyətlər və qadağalar müəyyən etməyəcək və saxlamayacaqlar? (Çəki: 1)

- 3
- 5
- 7
- 9
- 11

Sual: GATT-ın III maddəsinə əsasən əgər idxal edən dövlətlər bir halda idxal edilmiş əmtəələri istehlak vergisinə cəlb edirsə (m.III, b.2, III maddəyə qeyd-şərt), digər halda nə etməlidirlər? (Çəki: 1)

- dövlətlər ixrac ediləcək əmtəəyə münasibətdə dolayı vergini tətbiq etməməlidir;
 - dövlətlər növbəti dəfə idxal ediləcək həmin əmtəəyə münasibətdə vergini tətbiq etməməlidir;
 - dövlətlər həmin əmtəəyə münasibətdə dolayı vergini tətbiq etməməlidir;
 - dövlətlər ixrac ediləcək əmtəəyə münasibətdə istehlak vergisini tətbiq etməməlidir;
 - dövlətlər həmin əmtəəni bütün qalan vergilərdən azad etməlidirlər
-

Sual: Beynəlxalq vergi hüququnun yalnız dövlətlərarası ikiqat vergiqoymanın aradan qaldırılmasına yönəlmiş hüquq sahəsi kimi qiymətləndirən mütəxəssislər hansılardır? 1. V.N. Lisovski; 2. S.Q. Pepelyayev; 3. J.İ. Brounli 4. Q.M. Velyaminov 5. İ.İ. Kuçerov (Çəki: 1)

- 1,4
 - 3,5;
 - 1,5;
 - 2,4;
 - 2,3.
-

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsində ifadə edilən prinsiplərdən hansı yanlış təqdim edilib? (Çəki: 1)

- vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;
 - vergilərlə bağlı qanunvericilik ümumi, bərabər və ədalətli olmalıdır;
 - vergilər siyasi, etnik, dini və s. xüsusiyyətlərə görə tətbiq edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz;
 - heç kəs əldə etdiyi gəlirdən (mənfəətdən) eyni növ vergini iki dəfədən artıq ödəməyə məcbur edilə bilməz;
 - vergi sistemi sahibkarlığı və investisiya qoyuluşunu təşviq edir;
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq vergi hüququnun prinsiplərinin sistemə yanlış təqdim edilmişdir? (Çəki: 1)

- vergi suverenliyindən doğan vergi yurisdiksiyası;
 - eyni növ verginin bir dəfədən artıq ödəməyə cəlb edilməsi
 - vergi ayrı-seçkiliyə yol verməmək;
 - qarşılıqlı razılıq və əməkdaşlıq;
 - ləğv edilmiş gömrük maneələrinin yeni vergi məhdudiyətləri ilə əvəzlənə bilməsi
-

Sual: Adətən ikiqat vergiqoymadan yayınma haqqında müqavilədə aşağıdakılardan hansı nəzərdə tutulmur? (Çəki: 1)

- razılığa gələn dövlətlər arasında vergiyə cəlb olunma ilə bağlı problemlərin nizama salınması məqsədilə fiziki, hüquqi şəxslərə və vergilərə münasibətdə tətbiqi nəzərdə tutulan normaların sisteminin formalaşdırılması;
 - müqavilələrin şamil edildiyi vergilərin dairəsinin müəyyən edilməsi;
 - razılığa gələn dövlətlərin milli qanunvericiliklərinin unifikasiya edilməsi
 - diskriminasiyaya yol verməmək, qarşılıqlı hüquqi yardım və informasiya mübadiləsi;
 - mübahisə doğuracaq sualların həlli prosedurunun müqaviləni imzalayan dövlətlərin vergi orqanları tərəfindən müəyyən edilməsi;
-

Sual: 1972-ci il Danimarka, Fillandiya, İslandiya, Norveç, İsveç tərəfindən Vergi münasibətlərində inzibati yardım haqqında Konvensiyaya sonradan hansı illərdə düzəlişlər edilmişdir? 1.1973-cü il 2. 1974-cü il 3. 1975-ci il 4. 1976-cı il (Çəki: 1)

- 1,2
 - 1,3
 - 1,4
 - 2,3
 - 3,4
-

Sual: İkiqat vergiqoymanın aradan qaldırılmasında hansı metodlar tətbiq edilir? 1. vergidən azad etmə; 2. vergi krediti; 3. vergi güzəştləri 4. vergi bonusu 5. Vergi subsidiyası (Çəki: 1)

- 1,3,5
 - 2,3,4;
 - 3,4,5;
 - 1,2,3;
 - 1,2,5
-

Sual: Aşağıdakılardan hansılar beynəlxalq vergi hüququnun mənbələri qismində xüsusi sferalı vergi sazişlərinə aiddir? 2 1. Avropa İttifaqı haqqında 1992-ci il Maastrixt Müqaviləsi; 2. 2 Vergi siyasətinin razılaşıdırılmış prinsipləri haqqında MDB iştirakçı-dövlətlərinin hökumətləri arasında bağlanmış 1992-ci il Sazişi 3. 3 Əmlak və gəlir vergisinə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında AR hökuməti ilə RF hökuməti arasında 1997-ci il Saziş 4. 4 Xarici avtomobillərin vergi rejimi haqqında 1931-ci il Cenevrə Konvensiyası; 5. 5 Müəllif mükafatlandırmasından ödənilən ikiqat vergiqoymanın aradan qaldırılması haqqında çoxtərəfli 1979-cu il Madrit Konvensiyası (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
 - 3,5
-

Sual: Ümumi vergi sazişlərinə aid olan nümuməvi müqavilə modellərindən Avropa Modeli hansı təşkilatın 1977-ci il gəlir və kapitaldan ikiqat vergiqoymanın aradan qaldırılması və onun şərhini haqqında Nümuməvi Konvensiyasına əsaslanır (Çəki: 1)

- Avropa İttifaqı
 - Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
 - Avropa Yenidənqurma və İnkişaf Bankı
 - Avropa Polad Birliyinin
-

Sual: Vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi sahəsində regional sazişlərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- 1971-ci il ikiqat vergiqoymanın aradan qaldırılması haqqında And qrupu dövlətlərinin Nümuməvi Konvensiyası.
 - BMT-nin 1979-cu il inkişafda olan və inkişaf etmiş ölkələr arasında ikiqat vergiqoymanın Model Konvensiyası
 - MDB iştirakçı-dövlətləri arasında əmtəələrin (iş və xidmətləri) ixracı və idxalı zamanı dolayı vergilərin tutulmasının prinsipləri haqqında 1998-ci il Moskva Sazişi,
 - 1973-cü il Ərəb İqtisadi Birliyi üzv-dövlətləri tərəfindən imzalanmış Ərəb vergi Sazişi
 - 1975-ci il Afrika dövlətlərinin ikiqat vergiqoymanın aradan qaldırılması haqqında çoxtərəfli Sazişi
-

Sual: BMT-nin 1979-cu il inkişafda olan və inkişaf etmiş ölkələr arasında ikiqat vergiqoymanın Model Konvensiyası neçə fəsil və maddədən ibarətdir? (Çəki: 1)

- 5 fasil vø9 maddø
 - 6 fasil vø 19 maddø
 - 7 fasil vø 29 maddø
 - 8 fasil vø 39 maddø
 - 9 fasil vø 499 maddø
-

